

**BUALO**

**POEZİYA  
SƏNƏTİ**

“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

*Bu kitab “Bualo. Poeziya sənəti” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1969) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edəni, ön söz  
və şəhərlərin müəllifi:

**Əkbər Ağayev**

**841.4-dc21**

**AZE**

**Bualo. Poeziya sənəti.** Bakı, “Şərq-Qərb”, 2006, 112 səh.


Müşhur fransız tənqidçisi, klassisizm nəzəriyyəçisi Nikola Bualonun (1636-1711) nəzəri görüşləri XVII-XVIII əsrlər Avropa ədəbiyyatı və estetik fikrinin inkişafına təsir göstərmişdir.

Bu kitaba fransız klassisizminin nəzəri-estetik prinsiplərinin şərh olunduğu ən mühüm “Poeziya sənəti” əsəri ilə yanaşı müəllifin yaradıcılığından diqor nümunələr (Rasinə VII məktub, “Romanların qəhrəmanları” və Fransa Akademiyasının üzvü cənab Perroya məktub) də daxil edilmişdir. Təbiəti təqəlidi bədii yaradıcılığın əsas prinsipi sayan Bualo dram əsərində məkan, zaman və hərəkət birliliyi tələbini irəli sürürdü və s. Bualonun bütünlükdə yaradıcılıq, istedad, bədii dil... haqqında bir çox mülahizələri öz ehəmiyyətini qorumaqdadır.

**ISBN10 9952-34-007-9**

**ISBN13 978-9952-34-007-5**

© “ŞƏRQ-QƏRB”, 2006



## ÖN SÖZ

Bəşəriyyətin estetik fikir tarixi özünün inkişafında bir sıra mərhələlərdən keçmiş və bu mərhələlərin hər birində yeni-yeni nəzəriyyələr və diqqətəlayiq əsərlərlə zənginləşmişdir. Qədim yunan ədəbiyyatı və incosonotinin tocrübəsinə əsaslanaraq özünün "Poeziya sənəti haqqında" məşhur əsərini yaradan Aristoteldən başlayaraq bu günədək istər Şərq, istərsə Avropa ölkələrində ədəbiyyat və incosonotin müxtəlif məsələlərinə dair bir çox maraqlı fikirlər söylənmiş, elmi traktatlar yazılmış, ayrı-ayrı estetik cərəyanların manifestləri yaradılmışdır. Tarixi inkişafın hər bir dövründə estetik fikrin nəzəri problemləri yeni baxımdan nəzərdən keçirilmiş, əvvəlki estetik tələblərə qarşı yeni mülahizələr və tələblər irəli sürülmüş, ədəbiyyat və incəsənət nəzəriyyəsi ardıcıl, qanunauyğun şəkildə inkişaf etmişdir. Məşhur fransız yazılıcısı və nəzəriyyəci Bualonun "Poeziya sənəti" əsəri XVII əsrde Fransada klassizm cərəyanının yaranıb inkişaf etdiyi dövrün maraqlı nəzəri və ədəbi sənədlərindən biridir. Klassizm məktəbi estetikasının tələbləri və prinsiplərini bir toplu hələndə özündə təcəssüm etdirən bu əsər XVII əsr tarixi-ictimai şəraitinin möhsuludur. Bualonun yaradıcılığını, onun bu məşhur əsərinin mahiyyətini və mənasını başa düşmək üçün, hər şeydən əvvəl, XVII əsrin ictimai-tarixi mənzərəsini xatırlamaq lazımdır.

Fransa XVII əsrə Qərbi Avropanın demek olar ki, ən qabaqcıl, ən qüdrətli ölkələrindən biri idi. Fransa eyni zamanda bütün Avropa ölkələrinin mədəni həyatına ciddi təsir göstərən ölkələrdən biri sayılır. Fransanın belə bir yüksəlişi birdən-birə və təsadüfən baş vermemiş, bəlkə ölkənin daxili iqtisadi və siyasi həyatunda əmələ gələn ümumi inkişafla yanaşı yaranmışdı. Məlumdur ki, XVI əsrin axırlarında Fransada hakimiyyət başında ölkənin ictimai və siyasi həyatındaki ziddiyətləri və ehtiyacları az-çox yaxşı başa düşən IV Henrix dayanmışdı və onun daxili siyasəti, əsasən, ölkədəki ayrı-ayrı feodalları özüne tabe etməkdən, mümkün qədər Fransada mövcud olan dağınıq vəziyyəti aradan qaldırıb, mərkəzləşmiş dövlət quruluşu yaratmaqdən ibarət idi. Lakin IV Henrixin bu siyasəti, öz dövrü üçün nə qədər müterəqqi olsa da, axıra qədər başa çatmayıb, yarımqıq qalmış və o, yalnız feodalların bir qismini kral hakimiyyəti atrafında birləşdirə bilmədi. Köhnə fikirli knyazlar, hersoqlar və feodallar öz hakimiyyətlərinin məhdudlaşdırılmasına, şəhərlərdə inkişaf edən demokratik və müterəqqi görüslü siniflərin və təbəqələrin şirnikləşdirilməsini bir o qədər də asanlıqla razı ola bilmirdilər. Feodallar, həmisi

olduğu kimi, yenə də belə hesab edirdilər ki, kral özü də feodaldır, lakin forq yalnız ondadır ki, bərabər hüquqlu knyaz və hersoqların cərgəsində o, birinci feodal sayılmalıdır, buna görə də bütün hakimiyyətin krala və beləliklə də şəhər zadəganlarına verilməsi mümkün deyildir.

Təsadüfi deyildir ki, IV Henrix feodalların siyasi müstəqilliyini məhdudlaşdırmağa çalışdıqca ona qarşı açıq və ya gizli etiraz edən feodalların da sayı artırdı. Buna görə də IV Henrix 1610-cu ildə Paris küçələrindən birində feodal-lar tərəfindən toşkil olunmuş sui-qəsdin nəticəsində öldürüldü. IV Henrixin şəxsi nüfuzu sayəsində möhkəmlənməkdə olan mütləqiyət üsuli-idarəsi bu hadisədən sonra müəyyən dərəcədə zəiflədi.

IV Henrixin oğlu XIII Lüdovik adı ilə kral elan olundusa da, əslində, hakimiyyətə keçmədi. Onun hələ doqquz yaşı vardı, hakimiyyəti onun adından Mariya Mediçi idarə edirdi. Əslən italiyalı olan Mariya Mediçinin dövləti idarə işlərində səriştəsi yox idi, siyaset məsələlərində isə o, heç bir uzaqgörənliyə malik deyildi. Belə bir şərait feodallar üçün çox əlverişli idi, onlar baş qaldırib, öz əvvəlki nüfuzlarını bərpa edə bilərdilər.

1614-cü ildə çağırılmış olan General ştatlar ölkədəki siyasi ziddiyətləri, təbəqələr arasındaki mübarizəni həll edə bilmədi. Lakin istər zadəganlar və feodallar üçün, istərsə də şəhər əhalisi, tacirlər və burjuaziya üçün aydın oldu ki, ölkədə ictimai və siyasi müvəzəneti saxlamaq üçün mütləqiyətin aradan qaldırılması deyil, bəlkə möhkəmləndirilməsi daha zəruridir. Feodallar mütləqiyətə özlərinin burjuaziyadan müdafiə olunmaları, burjuaziya isə özlərinin feodallardan qorunması üçün zəruri bir vasitə kimi baxırdılar. Buna görə də 1624-cü ildə XIII Lüdovik hakimiyyəti gələrkən ölkənin əsas təbəqələri, xüsusilə burjuaziya daha çox sevinmişdi.

XIII Lüdovikin dövründə bütün hakimiyyət kralın birinci naziri məşhur kardinal Rişelyenin əlində toplanmışdı. Rişelye, kralın anası Mariya Mediçinin bütün hiylələrinə baxmayaraq, on səkkiz ilin ərzində Fransada mütləqiyət hakimiyyətini möhkəmləndirmək sahəsində xeyli iş gördü. Rişelyenin siyaseti ölkənin iqtisadi və maliyyə vəziyyətinin müəyyən dərəcədə yaxşılaşmasına səbəb oldu, krala tabe olmaq istəməyen feodallara qarşı amansız mübarizə aparıldı. Rişelye, ölkədə mədəni həyatı dirçəltmək məqsədi ilə 1641-ci ildə Fransa Akademiyasını təşkil etdi, öz dövrünün görkəmli alim və sənətkarlarını həmin akademianın ətrafında topladı. Rişelye tacirlərə və sənayeçilərə kömək edir, ordu və donanmanın möhkəmlənməsinə çalışır və beləliklə də Fransa burjuaziyası üçün fəaliyyət meydanını genişləndirirdi.

XIII Lüdovikin ölümündən sonra hakimiyyətə gələn XIV Lüdovikin dövründə Fransada mütləqiyət üsuli-idarəsi daha da möhkəmləndi. XIV Lüdovik təxminən yarım əsr müddətində ölkəni idarə edərkən mümkün qədər müstəqil

siyaset yürütməyə çalışsa da, əslində, onun siyasəti çox ziddiyətli idi və Fransanı XVII əsrin axıllarına doğru gərgin bir vəziyyətə götürüb çıxarmışdı. Hakimiyətə goldiyi ilk illerdə XIV Lüdovik özündən əvvəl Rişelyenin aparlığı ənənəvi siyasətin bəzi cəhətlərini davam etdirməye, ölkədə ticarətin və mili sənayenin inkişafına himayədarlıq etməyə başladı. Lakin bir qədər sonra Hollandiya ilə aparılan müharibələr dövründə, özünün bu siyasətini dəyişdi, dini ayrı-seçkilik prinsipini həyata keçirməyə başladı, Fransanın iqtisadi və siyasi həyatında hərc-mərclik əmələ gəldi.

“Mən özüm həm kral, həm də birinci nazirəm”, “dövlət – mən özüməm” deyən XIV Lüdovik öz müvəffəqiyyətsiz hərbi soferləri ilə Fransanı ağır vəziyyətə salmışdı. Kondililər dəhşətli yoxsulluq içinde idı. Ölkənin hər yerində narazılıq artırdı, mütləqiyət üsuli-idarəsi mürtəce bir qüvvəyə çevrilərək ölkəni geri çökir, yeni ictimai qüvvələrin yolunu bağlayırdı. XIX əsrin məşhur tarixçisi Gizo həmin dövrü nezərdə tutaraq yazmışdı: “Qocalan təkcə XIV Lüdovik deyildi; onun padşahlığının sonunda bütün mütləqiyət hakimiyəti qocalıb zoifləmişdi”.

Kral hakimiyətinin güclənməsi, mütləqiyət üsuli-idarəsinin möhkəməlməməsi ilə başlanan XVII əsr Fransası öz dövrünü bu cür başa vurmuş, inkişafının yeni keşməkəşli mərhələsinə qədəm qoymuşdu.

Bualo belə ziddiyətli və mürəkkəb bir dövrdə yaşayıb yaratmışdı. O, demək olar ki, XVII əsrin ortalarından başlayaraq Fransada baş verən bütün əsas siyasi çekişmələrin şahidi olmuş, ölkədə mədəni yüksəlmişin hansı yollarla və necə inkişaf etdiyini görmüş və özü şəxsən bu prosesdə iştirak etmişdir. Onun zamanında Fransada klassisizm adlanan cərəyan daha da təkmilləşmiş və özünün ən yüksək zirvəsinə çatmışdı. XVII əsrde Qərbi Avropa ədəbiyatında mövcud olan üç əsas üslubdan biri olan klassisizm daha çox Fransada çiçəklənmiş və burada boy-a-başa çatmışdır. Klassisizm ədəbi cərəyanının mükəmməl nümunələri də, onun estetikası da Fransada yaranmışdır. Klassisizmin nəzəriyyəsi bu ölkədə daha çox inkişaf etmiş, işlənmiş və cilalanmışdır.

Estetik fikir tarixində XVII əsrin klassisizmini çox hallarda birtərəfli şərh olunmuş, birmənalı şəkildə qiymətləndirilmişdir. Belə ki, XVII əsrin klassisizm cərəyanından yaranan bütün tədqiqatçılar uzun müddət bu cərəyanı yalnız “normativ” bir cərəyan hesab edərək, onu, bəzən ədəbiyyata və ümumiyyətlə, yaradıcılıq işinə mane olan bir axın saymışlar. Nəzərdə tutmaq lazımdır ki, XVII əsrin fransız şairləri, dramaturqları və nəzəriyyəcileri özləri bu cərəyanı “klassisizm” adı verməmişlər. Doğrudur, onlar həm ədəbiyyatın nəzəri məsələlərində, həm də yaradıcılıq təcrübəsində çox zaman antik dövrün klassik nümunələrini əsas götürür, həmin nümunələrin estetik prinsiplərini əldə rəh-

bər tutur və öz dövrlərinin poetik yaradıcılığını da həmin klassik sonet qayda-qanunları ilə təyin etməyə, qiymətləndirməyə və istiqamətləndirməyə çalışırlar. Lakin XVII əsrin həmin cərəyanına “klassisizm” adı sonralar, XVIII əsrin axımı və XIX əsrin əvvəllerində, romantizm cərəyanının nümayəndəleri tərefindən verilmişdir.

Keçmiş ədəbi üslubların və cərəyanların, o cümlədən XVII əsr ədəbiyatının bir sıra qayda və qanunlarına qarşı etiraz edən romantiklər belə hesab edirdilər ki, klassisizm cərəyanı bütünlükde azad poetik yaradıcılığın yollarını bağlamış, sənətin həyatla əlaqəsini məhdudlaşdırılmış, ayrı-ayrı ədəbi janrları və formalı qəliblərə salmışdır. Romantizm cərəyanının nümayəndələri öz yeni estetik tələblərini təbliğə başlarkən, keçmiş dövrün (onların fikrincə, zərərli olan) ədəbi cərəyanlarına qarşı mübarizə aparmağı zəruri sayırdılar. XVII əsrin fransız ədəbiyyatında daha geniş yayılmış olan ədəbi üsluba “klassisizm” və ya “yalançı klassisizm” adı da onlar tərefindən verilmişdir.

Halbuki XVII əsrin klassisizmi başdan-başa yararsız və ya ədəbi-estetik fikrin inkişafına bütünlükde mane olan və bəzilərinin, xüsusilə romantiklərin düşündüyü kimi, “yalançı” bir ədəbi cərəyan olmamışdır. XVII əsrde geniş intişar tapan klassisizm, bütün ziddiyətlərinə və məhdud cəhətlərinə baxma-yaraq, öz dövrü üçün müterəqqi və müasir ruhlu bir cərəyan idi.

Bundan əlavə, XVII əsrin ədəbi və estetik fikrini yalnız klassisizmle məhdudlaşdırmağın özü də yanlış bir təməyüldür. Ona görə ki, Fransada da, Qərbi Avropanın digər ölkələrində də XVII əsrde klassisizm üslubundan başqa ayrı üslublar da mövcud olmuşdur. XVII əsrde daha çox inkişaf etmiş və yayılmış klassisizm üslubu ilə yanaşı, Fransada Barokko və İntibah realizmi üslubları da mövcud idi. Əgər klassisizmin estetik nəzəriyyəsi daha çox poeziya, teatr və dramaturgiya sahəsini əhatə edir, bu sahələrdə istiqamətverici bir üslub kimi çıxış edirdi, ədəbiyyatın bir sıra başqa janrları, xüsusilə bədii nəşr, klassisizm üslubunun əhatə dairəsindən kənardə qalır və demək olar ki, müstəqil inkişaf edirdi. Təsadüfi deyildir ki, XVII əsrin fransız ədəbiyyatında roman janının problemləri klassisizm estetikasında nəinki işqlandırılmış, hətta klassisizmin bir çox nümayəndələri, o cümlədən Bualo özü də roman formasına mənfi münasibət bəsləyir və onu ciddi ədəbi hadisə saymırlar.

Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, klassisizmi XVII əsrin yeganə üslubu hesab etmek düzgün deyil. Klassisizm heç də bütün estetik problemlər sahəsində sənətin inkişafını məhdudlaşdırın bir cərəyan olmamışdır. Klassisizmin Rasin, Kornel, Molyer kimi məşhur nümayəndələri və Bualo kimi görkəmli nəzəriyyəçiləri öz dövrlərində incəsənətin və ümumiyyətlə, bədii yaradıcılığın imkanlarının genişlənməsi namənə yazıb-yaradır və mümkin qədər öz zəmanələrinin ədəbi inkişafına təkan verməyə can atırdılar. Lakin

bu arzunu bilavasitə həyata keçirərkən, ədəbi təcrübənin ayrı-ayrı problemlərini nəzəri cəhətdən ümumiləşdirməyə çalışarkən, onlar bəzən öz dövrlərin-dəki hakim ideologiyamı, fəlsəfi və ictimai anlayışların möhdudluğundan yaxa qurtara bilmirdilər. Bu da təbiidir. Çünkü klassisizmin nümayəndələri müəyyən tarixi şəraitin və real iqtisadi-ictimai əlaqələrin yaradığı mövcud müasir əhvali-ruhiyyələrdən asılı idilər. Bu asılılıq isə onların estetik tələbləri və yaradıcılıq prinsiplərində də müəyyən ziddiyyətlər və məhdudiyyətlər doğur-maya bilməzdi. Estetik prinsiplərin bir çox məhdud cəhətlərinə, bu prinsip-lərin ədəbiyyat və incəsənətin sonrakı inkişafı və zəngin təcrübəsi tərəfindən rədd edildiyinə baxmayaraq, klassisizmin bir sira nəzəri və estetik tələbləri öz əhəmiyyətini indi də saxlamaqdadır. Bualonun "Poeziya sənəti" əsərində qoyulan və həll edilən estetik problemlər, poetik yaradıcılığın ayrı-ayrı cəhətləri haqqındaki mülahizələr də bunu sübut edir.

Klassisizm üslubunun ilk rüşeymləri hələ İntibah dövründə İtaliyada yaranmışdır. Sonralar Fransada yayılan bu üslub əvvəlcə fransız şairi Fransua Maled (1555-1628) və nasir Gez de Balzak (1594-1654) tərəfindən əsaslandırılmış və ədəbiyyatda tətbiq olunmuşdur. Fransada bu üslubun xüsusiətə geniş yayılma-sının səbəblərindən biri də məhz René Dekart (1596-1650) və Pyer Qassendi (1592-1655) kimi mütəfəkkirlərin fəlsəfi fikirlərinin klassisizm üslubuna daha da qida vermesi olmuşdur. Dekart fəlsəfədə ağıl və zəkanın üstünlüyünü iżeli sürür, bütün hadisələrin izahında insan zekasına əsaslanmayı tələb edirdi. Dekart deyirdi: "Mən düşünürəm, deməli, mövcudam". Beləliklə, o, maddənin müəyyən ideal xüsusiyyəti ilə (yəni insanın düşünmək qabiliyyəti ilə) maddənin özünü eyniləşdirir, mahiyyətcə varlıq və materiya-nın izahında idealizmə əsas-lanırdı. Dekart belə hesab edirdi ki, varlığı yaxşı dərk etmək üçün, hər şeydən əvvəl, insanın düşüncəsini və təfəkkürünü məntiqi əsaslar üzərində qurmaq lazımdır. Dekartın bu fəlsəfəsi klassisizm üslubunu nəzəri əsaslarının uyuşmasına və daha da möhkəmlənməsinə kömək edirdi. Klassisizm nümayəndə-ləri bədililik probleminin həllində ağıl, zəka və məntiqi mühakimələrin roluna böyük əhəmiyyət və üstünlük verirdilər.

Deməli, klassisizm üslubu və onun nəzəri əsasları hələ Bualodan əvvəl də mövcud olmuşdur. Bualo klassisizm üslubu nəzəriyyəsinin başlangıç mər-hələsini deyil, bəlkə son və daha inkişaf etmiş mərhələsini təmsil edir. Klas-sizm üslubuna xas mövcud nəzəri prinsiplərin hamısını Bualonun yaratmış olduğunu söyləmək ciddi səhv olardı. Belə ki, o, daha çox özündən əvvəl mövcud olan nəzəri fikirləri yekunlaşdırılmış, ümumiləşdirmiş və sistemləşdirmişdir. Bu işdə, əlbəttə, Bualo şəxşən özü də fəal rol oynamışdır. Yəni o, özündən əvvəlki fikirləri ümumiləşdirərkən onları işləmiş, inkişaf etdirmiş, öz dövrünün ədəbi təcrübəsinə əsaslanaraq, yeni və müasir tələblərlə zənginləşdirmiş,

ədəbiyyatın və incəsənətin mahiyyəti, vəzifələri və tərbiyədici rolü haqqında bir sıra maraqlı və indi də öz əhəmiyyətini itirməyən mülahizələr deməkdən çəkinməmişdir.

Nikola Bualo-Depre 1636-cı il noyabrın 1-də Parisdə varlı burjuva ailə-sində anadan olmuşdur. Onun atası hüquqşunas, Paris şəhəri parlamentinin hüquq məsələləri üzrə məsləhətçisi idi. Bualo öz valideynlərini tez itirdiyini xatırlayaraq, sonralar şeirlərində birində yazmışdır:

Körpə ikən itirmişəm anamı,  
On altı il heç keçməmiş üstündən  
Tək qalmışam, itirmişəm atamı.

Təhsil almaq üçün Bualonu yezuit kollecinə qoymuşdular, on bir yaşında ikən onun saçları qırılmış və alnına bir kəkil qoyulmuşdu, çünkü onu ruhani mənşəbinə hazırlayırdılar. Bualo, məktəbdə keçilən dərslərdən eləvə, qədim dövrün yazıçılarının əsərlərini oxuyurdur. Onun ən çox sevdiyi yazıçılar Homer, Vergili və Horatsı idi. Bu yazıçılara bəslədiyi rəğbat və məhəbbət hissini Bualo ömrünün axırına qədər saxlamışdır. Bualonun ilk qələm təcrübələri də bu dövredə aiddir: o, kiçik şeirlər yazırdı, hətta bir faciə də qələmə almışdı. Məktəbdə oxuyarkən müəllimlər onu bu ilk qələm təcrübələrini tərifləmişdilər, lakin Bualo özü sonralar bu ilk əsərlərinin zəifliyini dəfələrlə qeyd etmişdir.

Kolleci qurtardıqdan sonra Bualo Sorbon universitetində ilahiyatı, sonra isə hüquq elmlərini öyrənmişdir. 1656-cı ildə onu hüquqşunaslar təbəqəsinə qəbul etmişdilər. Lakin Bualo hüquqşunas kimi işləməyə bir o qədər də tələsmirdi. 1657-ci ildə atası vəfat etmiş, Bualo atadan qalma irsə sahib olmuş və həmin variyyatla dolanğına görə başqa işə getməmiş, yalnız yaradıcılıqla məşğul olmuşdur.

Bualo şairliyə başlarkən Fransada oxucular arasında həm qədim dövrün poeziyasına, həm də fransız dilində yazılın şeirlərə həvəs və rəğbat var idi. Bu zaman teatr və dramaturgiya sahəsində də müəyyən yeniliklər özünü gös-tərirdi. Cornel öz məşhur faciələrini, o cümlədən, klassisizmin qaydalarından kənara çıxmış "Sid" əsərini və "Horatsı" faciəsini yaratmışdı. Bualo anadan olan ili – 1636-cı ildə – Dekart "Metod haqqında düşüncələr" adlı bir o qədər də böyük olmayan məşhur əsərini yazaraq, öz fəlsəfi prinsiplərini izah etmişdi. Bu zaman klassisizmin nəzəri prinsiplərini sistemləşdirmək təşəbbüsleri də edildi, lakin hələ bu təşəbbüsler baş tutmamış və klassisizm üslubunun xüsusiyyətlərinə dair heç bir tutarlı əsər meydana çıxmamışdı.

Hələ gənc olan Bualo da bu işə girişə bilməzdi. Bu zaman o, Rasin, Lafon-tən, Molyer kimi yazıçılarla dostlaşmışdı; poeziya və dramaturgiya sahəsində

çalışan müxtəlif yazıçılar haqqında Bualonun özünə görə müəyyən mülahizələri də var idi. Özünün birinci satirasını Bualo 1660-cı ildə yazmışdır. Bu satira “Böyük şəhərlərdə yaşamağın əlverişsizliyi haqqında” adlanırdı. Bualo həmin satirada Paris şəhərindən danışır, orada şairlərin həyatının ağırlığından, yaltaqların, axmaqların və avaraların varlı güzəranından, istedadlı adamların isə yoxşul vəziyyətindən bəhs edir.

Sonrakı on ilin ərzində Bualo doqquz satira, Molyerə həsr olunmuş bir neçə şeir, Lafontenin “Jokondo” əsəri haqqında tənqid və öz dövründəki zadəgan zövqünə uyğun ince məhəbbət və sərgüzəşt romanları yanan yazıçılardan bəhs edən “Romanların qəhrəmanları barədə” adlı pamfletini yazmışdır. Bualonun şeirləri, demek olar ki, indi öz əhəmiyyətini itirmiş və yalnız tarixi nöqtəyinə nəzərdən diqqəti cəlb edə bilər. Doğrudur, o, bəzən, öz satiralarında cəsarətli fikirlər söyləyir, dövrünün bəzi hadisələrinə, o cümlədən, ölkələri talan edən, sülhü və asayışı pozan, xalqı yoxşul vəziyyətə salan hərbi səfərlər həvəskarlarını və onların işgalçılıq siyasetlərini tənqid edir. Buna baxmayaraq, Bualonun bütünlükdə şeir yaradıcılığı nə öz dövrü, nə də sonrakı dövrlər üçün nümunəvi sayıyla bilməz.

Bualo, ümumiyyətlə, şairlik üçün doğulmamışdı. Onda tənqid təfəkkür daha güclü idi. Dostlarına göndərdiyi məktublar, xüsusilə Rasinə yazdığı VII məktub və Fransa Akademiyasının üzvü Perroya məktubu göstərir ki, Bualo bədii ədəbiyyatın və yaradıcılıq işinin xüsusiyyətlərini, incəliklərini yaxşı duyan, sənətə qiymət verməyi bacaran, ədəbiyyatın inkişafına mane olan əngəlləri görən və onları tənqid etməkdən çəkinməyən, habelə ədəbi inkişafın daha düzgün yolla getməsinə qayğı göstərməyi bacaran ədəbiyyatşunas istedadına malik olmuşdur. Onda təhlil qabiliyyəti, ədəbi tacirübənin nailiyyətlərini ümumileşdirmək bacarığı qüvvətli olmuşdur. Elə buna görə də Bualo 1670-ci illərdən başlayaraq özünün əsas əsəri olan “Poeziya sənəti” üzərində işləmiş və 1674-cü ildə həmin əsəri tamamlamışdır. Bualonu həm XVII əsrin fransız ədəbiyyatında, həm də, ümumiyyətlə, estetik fikir və nəzəriyyələr tarihində məşhur edən həmin əsərdir.

Bualo bu əsərini yaradarkən müəyyən nümunələri, eyni səpkidə yazılmış nəzəri əsərləri əsas götürmüştür. Onun nəzərdə tutduğu və əsaslandığı əsərlər içərisində Aristotelin “Poetika”sı və Roma şairi Horatsinin “Pizonlara məktublar” əsəri əsas yer tutur. Bualo belə hesab edirdi ki, gözəllik haqqında anlayışın ən ideal nümunəsi antik dövrün klassik incəsənətindədir. Bualonun fikrincə, gözəllik haqqındaki anlayış ümumi və deyişməz qanunlara əsaslanır. Bu qanunlar antik dövrdən başlayaraq, tarix boyu bütün dövrlər üçün əsas olmuşdur və buna görə də həmin qanunlar XVII əsrin ədəbiyyat və incəsənətinə də eyni ilə tətbiq oluna bilər. Məhz buna görə Bualo öz əsərini yazarkən antik

dövrün poeziya sənəti haqqında mövcud mülahizələrini əldə rehbər tutmağı vacib bilmışdır.

Forma cəhətdən də Bualo öz əsərini klassik nümunələr əsasında qurmuşdur. Əvvələn, o özünün bu nəzəri və elmi səciyyədə olan əsərini şeirlə yazmışdır. Dörd hissədən ibarət olan bu əsərin dörd nögmə şəklində yazılması təsadüfi deyildir.

Elmi əsərlərin şeirlə yazılması ənənəsi hələ antik dövrde də mövcud idi. Bir sıra şairlər, o cümlədən Roma şairi Horatsinin nəzəri əsərləri şeir formasında yazılmışdır. Yunan şairi Hesiod da vaxtı ilə “Zehmətlər və günlər” adlı əsərində, əsasən adı məişət həyatı, kənd təsərrüfatı və əxlaqi mahiyyət daşıyan məsələlərdən danışlığı halda, bütün bunların hamisini şeirlə yazmışdır. Horatsi “Pizonlara məktublar” əsərində poeziyanın və incəsənətin nəzəri məsələlərini şeirlə ifadə etmişdir. Görünür, fikrin daha yaxşı çatdırılması üçün asanlıqla əzəbzərlənə biləcək nəzm forması daha əlverişli hesab olunurdu. Bualo da bu ənənəyə sadıq qalaraq, öz “Poeziya sənəti”ni şeirlə yazmışdır. Əsərin birinci nəgməsi şeirlə yazılış əsərlərin qanun və qaydalarından, ikinci nəgməsi müxtəlif poetik janrların və formaların xüsusiyyətlərindən, üçüncü nəgməsi başlıca olaraq dramaturgiyadan, faciə və komediya janrlarının xüsusiyyət və prinsiplərindən, dördüncü nəgməsi isə Bualonun əxlaqi görüşlərindən və ədəbiyyatın ümumi vəzifələrindən bəhs edir.

Bualo, hər şeydən əvvəl, yaradıcılıq məsələsində istedadın böyük əhəmiyyətə malik olduğunu qeyd edir və buna görə də “Poeziya sənəti”nin lap birinci nəgməsini yaradıcılıqda istedadın rolu haqqında mülahizələrden başlayır. Onun fikrincə, şairliyə yalnız istedadı olan adamlar girişməlidir, şöhrət üçün şairlik həvəsinə düşmək olmaz. Bualo yazır: “...ey içi şöhrət hissinin atəsi ilə yanın və yüngül qələbə üçün poeziyanın çətin yollarına can atan adamlar, birdəfəlik bilin ki, o yüksək zirvəyə çatmaq sizin işiniz deyildir: hər şeir quraşdırın qafiyəpərdəzdan şair çıxmaz. Şöhrətin boş və mənasız səsinə yox, ağlım və idrakin səsinə qulaq asıb fikirləşin, onda görəsiniz ki, şeir və qafiyə quraşdırmaq həvesi hələ şairlik istedadı deyildir...”

Lakin Bualo istedadın əhəmiyyətini qeyd etsə də, yaradıcılıq işində təkcə istedəda arxayım olub qalmağın qətiyyət tərəfdarı deyildir. Onun fikrincə, şairlik üçün istedadla yanaşı, ikinci əsas şərt ağıl və düşüncəni qiymətləndirməyi bacarmaq və ona tabe olmaqdır. Bualo belə hesab edir ki, yalnız ağıl və idrakin hökmünə tabe edilən istedad həqiqətən gözəl bədii əsərlər yarada bilər. Bualo qeyd edir ki, “şair gərək ağılnı səsinə dinkəsin, çünkü qafiyə idrakin səsinə daha tez cavab verir, məmənuniyyotla boynunu adət etdiyi boyunduruğa sahib təxtiyində xəzinəni öz hökmərəna hədiyyə edir”.

Bualonun fikrince, şair istedad və zəkanın göstərdiyi yolla gedə bilmək üçün hər şeydən əvvəl, özünə tələbkar olmalı və zəhmət çəkməyi bacarmalıdır. Çünkü onun fikrince, “özünə tələbkar olmayan, qürur hissinə qapılan şair həddini aşar və öz yolunu çasar”. Fikirlə hissin, ağılla istedadın birləşməsi gözəlliyyin şərtidir. Bualoya görə poeziyanın bütün formalarında fikirlə hiss bir-birinə uyğun gəlməlidir, fikirlə ifadə arasında heç bir zaman ayrılıq ola bilməz, hər bir poetik fikir öz ağıllı ifadə formasını tapmalıdır. Bualo yazır: “Qafiyə ilə fikir arasında ayrılıq olmamalıdır; onların arasında ədavət yoxdur və bir-biri ilə mübarizə etmirlər”. Bununla bərabər, Bualo şerin bütün forma əlamətlərini fikrə, həm də ağılla ölçülüb-biçilmiş və məntiqə uyğun gələn fikrə tabe edir. Bualo, fikirlə qafiyəni müqayisə edərək deyir: “Fikir qafiyənin hökmətləri, qafiyə isə fikrin müti quludur”.

Bualo şeirdə hər hansı bir qəribə ifadə və ya misraya uyaraq əsas məzmunu və fikri unutmağın qəti əleyhinədir. O, belə hesab edir ki, hər cür qayda-qanundan və sağlam ağıldan kenara çıxıb, yalnız ifadənin qəribəliyinə aludə olmaq yaramaz: “Bəziləri elə şeirlər yazırlar ki, şərə yox, sərsəməlməyə bənzəyir; belələri hər cür qayda-qanundan və sağlam ağıldan bixəbər olanlardır. Belələri qəribə bir misra ilə sübut etməyə çalışırlar ki, hamının düşündüyü kimi düşünmək onların ruhuna yaddır, bundan çıxışlarırlar. Belosinin ardınca getmeyin”.

Şeirdə və ümumiyyətlə, bədii yaradıcılıqda qələmə alınan əsas məzmunu və fikri umudaraq həddindən çox xırdaqlığa uymaq, lüzumsuz təfərruat üzərində dayanmaq, Bualonun fikrince, normal hesab edilə bilməz. Şairdə ölçü hissi olmalıdır; yazılıçı qələmi cilovlamağı bacarmalıdır, çünkü mənasız uzunluq, boş təfərruatın sadalanması həmişə estetik təsiri pozur, “gərəksiz, artıq şəyler həmişə şeirdə səthi və gülünc görünür, solğun olur və bizi yorur”.

Bualo, poeziya haqqında mülahizələrini davam etdirərək, bədii dilin özünü də yüksək qiymətləndirir və belə bir nəticəyə gəlir ki, hər bir poetik əsər öz dilinin aydınlığı və əlvanlılığı ilə də seçiləlidir. Doğrudur, Bualo bədii dil məsələsində yenə də ağıllı və düşüncəni əsas götürür və məmkün qədər şeirdə düşüncə və məntiqə uyğun gələn dil normaları müəyyən etməyə çalışır. Bu onun bədii yaradıcılığın bütünlükdə əqlyunuluq (rasionalizm) fəlsəfəsi nöqtəyinə nəzərindən yanaşmasından və hər şeyi ağla tabe etməyə çalışmasından doğan bir haldır. Bununla belə, Bualonun poetik dil haqqındaki mülahizələrində diqqəti cəlb edən cəhətlər də vardır. Bualonun fikrince, oxucular yalnız fikir və hissiyyata qiymət verməklə qalmır, həm də şerin bədii dilinə həssaslıqla yanaşırlar. Bualo yazır: “Oxuların məhəbbətini qazanmaq istəyirsinizmi? Dilinizi əlvanlaşdırın, nitqiniz rəngarəng olsun, yeknəsəqlikden taundan qaçan kimi qaçın! Bilin ki, həddindən çox sürtülüb hamarlanmış misralar oxucuları

əsnədir; eyni sözlərin təkrarından ibarət solğun şeirlər quraşdırın şair oxucular arasında özüne pərəstişkar qazana bilməz”.

XVII əsrənə fransız şerində zadəganların zövqünə uyğun gələn və həddindən çox şıxırdılmış bəzək-düzəkli şeir dilini Bualo tənqid edir, öz dövrünün şairlerini dildə sadəliyə və eyni zamanda daqiqliyə dəvət edirdi. O, bəzən, bədii dilin bütün xüsusiyyətlərini ağıllı və düşüncə, məntiqi normalarla ölçərək, şairleri mümkün qədər yüksək və dəbdəbəli üsluba dəvət edir, misralarda fikri yarımcıq qoymağın və ya bir fikri bir neçə misrada ifadə etməyin əleyhinə çıxır, geniş kütlenin danışq dilində işlənən sözlərdən uzaq olmayı məslehhət görürdü. Lakin Bualo, bəzən öz mülahizələrinin ziddinə olaraq, şeirdə sadəliyi, aydınlığını, ahəngdarlığı təbliğ edirdi. Bu ziddiyət “Poeziya sənəti” əsərinin üçüncü və dördüncü nəğmələrində faciə və komediya haqqında söhbət gedən yerlərdə də nəzərə çarpır. Hər halda, Bualo şeir dilindən danışarkən “ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat”, “qələmə aldiğın əhvalatı həmişə inca və qəşəng bir sadəliklə nağıl etməyə çalış, elə et ki, bəzək-düzəksiz xoşa göləsən” – deyə məsləhətlər verəndə haqlı idi. Bualo şeirdə işlənən hər bir sözün özündə də sosların quruluşu və təşkili nöqtəyi-nəzərindən gözəllik və ahəngdarlıq olmasına tələb edir, şeir dilində on ince və zahirən kiçik görünən məsələləri də unutmurdur. Bualo yazır: “Şeirdə ahəngə diqqət yetir, vəzni pozma, çalış ki, saitler dalbadal gəlib qarışmasın...” Bütün bunlar, Bualonun fikrince, sənətkarlıq məsələləri ididir və bədii əsərdə fikrin, həyat materialının dəqiq ifadəsi üçün bu məsələlərə diqqət etməmək olmazdı.

Poeziyada fikrin gözəlliyyi ilə dilin gözəlliyyi arasındaki əlaqəni Bualo bədililik üçün qanuni şərt sayırı: “Şeirdə ki fikir oldu, sözün gözəlliyyi olmadı, sözlər və səslər qulağı dəldi, belə şeri heç kəs oxumaz və dinləmək də istəməz”. Şerin fikri və mənası aydın olmalıdır, fikirdən mehrum olan boş və mənasız şeirlər oxucunu heç bir zaman razı salmaz. Bualo məsələnin bu cəhətinə düşüncə və məntiqlə əlaqələndirərək belə bir nəticəyə gəlirdi ki, gərək “əvvəlcə fikrin özü müəyyən və aydın olsun... nəyi demək istədiyiniz nə qədər ki, sizin özünüzə aydın deyildir, sadə və dəqiq sözlər axarmaq əbəsdir, əgər fikriniz ağlımızda cəm və aydın, məaliniz hazırlırsa – lazımlı bütün sözler ilk çağrıda özləri sizin yannıza gələcəkdir”.

Şeirdə bədii dilin incəlikləri haqqında danışarkən Bualo öz tələblərini daha çox ağıllı və məntiqlə əsaslandırmış, poeziya üçün mümkün qədər ümumi dil qaydaları təklif etməyə çalışır. Lakin o, şairləri dilin qanunlarına hörmət etməyə dəvət edərkən, başlıca olaraq, hər bir şairin bədii dilə hakim olması prinsipini də unutmurdur. O, bir tərəfdən dildə yüksək, zadəgan təbəqəsinin qəbul etdiyi nozakətlə qaydaları müdafiə edir və qara camaatın danışq dilini pozğun və kobud sayırdısa, digər tərəfdən də, ümumiyyətə, dili yaxşı bilməyi

məsləhət göründü. Bualonun yaradıcılıq prosesində tələsikliyə yol verməmək, şəri zərger kimi işləmək, hər bir xətti təmizləmək, arıtməq, cılalamaq, “iki xott artıranda altısını pozmaq” haqqındaki mülahizələri də onun, ümumiyyətlə, poeziya dilinə çox həssas münasibət bəslədiyini sübut edir. Bualo şairlərə məsləhət göründü ki, onları no qədər məcbur etsələr də, gərək yaradıcılıq prosesində tələsməsinlər. Bu haqdakı fikirlərinə yekun vuraraq, Bualo maraqlı nəticəyə gelir və şairlərə deyirdi: “Tələsin, amma asta tələsin!”

Bualo poeziyada müvəffəqiyyət qazanmaq üçün əfkari-ümumiyyənin verəcəyi hökmə və qiymətə olduqca böyük əhəmiyyət verirdi. O belə hesab edirdi ki, yazıçı, hamidən əvvəl, özü öz əsərlərini ciddi mühakimə etməli və öz-özündən razılıq hissindən uzaq olmalıdır. Bununla əlaqədər olaraq, Bualo ədəbi tənqidin rolu, əsərlərin düzgün və xeyirxah niyyətli təhlili məsələsinə xüsusi diqqətlə yanaşırıdı. Onun fikrincə, şerin hər xəttini, hər kəlməsini terifləyib göye qaldıran yaltaqların sözünə uymaq şairə yaraşmaz. Bualo yazırıdı: “Tanişlarınız arasında sizə əsil dost olan o kəsdir ki, həqiqətdən qorxmadan səhvlerinizi açıq göstərər, zəif şeirlərə diqqətinizi cəlb edər, yəni sözün qisası – bütün günahlarınızı görər və qeyd edər”.

Bualo öz dövründəki cahil və nadan ədəbiyyatçıların sənət haqqındaki yaltaq mülahizələrini keşkin tənqid edir və on zoif şeirləri tərifləyənlərə qarşı amansız mübarizə aparırıdı. Yazarını həqiqi yaradıcılıq yolundan uzaqlaşdırın yaltaq ədəbiyyatçıları nəzərdə tutaraq Bualo təessüf hissi ilə yazırıdı: “Nə etmək, doğrudan da bizim əsrümüz cahillərlə zəngindir! Bizim zəmanədə bu cahillər dəstəsi hər yerde qaynaşır və heç bir təvazö gözləmirlər. Onlara knyazların evində süfrə başında, her soqların qəbul otaqlarında, hər yerde təsədűf etmək olar. Əlbəttə, miskin bir qafiyəpərdəz və ya saraylarda şeir quraşdırmaqla məşğul olan hər kos bu cahillər gürühunda özlərinə pərəstişkar tapa bilərlər. Mən isə deyirəm: su axar – çuxuru tapar, axmaq axmağa – heyran olar!”

“Poeziya sənəti”nin ikinci və üçüncü noğmələrində müəllif, əsasən, ayrı-ayrı janrların xüsusiyyətləri və klassisizmin tələbləri nöqtəyi-nəzərince onların qayda və qanunlarından bəhs edir, oda, idilliya, poemə, faciə, komediya və başqa ədəbi formaların hüdudları və mahiyyəti haqqında danışır. Bualonun janrlar haqqında mülahizələri qədim antik ədəbiyyatın estetik normalarına əsaslanır, klassik yunan və ya Roma ədəbiyyatının nailiyyətlərini eyni ilə XVII əsrin ədəbiyyatına tətbiq edir. Hər bir janrin xüsusiyyətini izah edərkən Bualo yenə də ağıl və idrakı əsas götürür, yazıçıları ümumi və bəzən də abstrakt normalara təbe olmağa çağırır. Bununla birlikdə, Bualonun janrlar haqqındaki mülahizələrində biz yenə də maraqlı müşahidələrə rast gəlirik. Bualo satirada həddindən çox kobud və nalayıq sözər işlətməyə, sözgüləşdirmə hallarına ziddir. Onun fikrincə, satira incə və keşkin olmalıdır, lakin heç bir zaman kobud

lağlağıya çevrilməlidir. Satiranın hazırlıq cavabı və keşkinliyi fikrin dərinliyi ilə birloşmalıdır.

Bualo, öz zəmanəsinin ruhuna uyğun olaraq, şairlərin diqqətini belə bir cəhətə cəlb edir ki, heç bir zaman şeirdə “böyük yaradarı... hədəf seçmək olmaz. Allahsızlıq fikrinə düşən masqaraçının” cəzası böyükdür. Teatr və dramaturgiya barədə mülahizələrində isə Molyerin dəfnini ilə əlaqədar olaraq din xadimlərinin hərəketlərinə dair fikirlərində müəyyən keşkinliyə yol vermişdi.

Bualo, hansı janrda yazmalarından asılı olmayaraq, öz əsərinin bütün nəğmələrində əsil yaradıcılıqla heç bir əlaqəsi olmayan adamlar haqqında cəsərətlə danışmış, həqiqi şairi yalançı təqliidçilərdən fərqləndirməyə çalışmışdır. “Poeziya sənəti”nin ikinci nəgməsinin axırında Bualo şairə belə bir məsləhət verir: “Az-çox babat kiçik bir şeir yazanda müvəffəqiyyətdən başınız gicələnməsin. Heç bir qabiliyyəti olmayan hoqqabaz təlxəyin biri bəzən peşman olur – bir kuplet quraşdırır, görürsən ki, daha yero-göyə sığmir, özünü doğrudan da şair sayır”.

Bualonun bədii yaradıcılığı olan ümumi tələbləri onun teatr və dramaturgiyaya baxışlarında da öz əksini tapmışdır. Onun fikrincə, ağıl və zəka dram əsərlərində də esas meyərdir və pyesin janrından asılı olmayaraq, bütün hissələri – kompozisiya, xarakterlər, obrazlar sistemi, əgər əsər şeirlə yazılmışsa onun bütün şəriyyəti, dili, vəzni və qafiyələri də ağıl və zəkaya təbə olmalıdır. Bualo qeyd edirdi ki, ağıla batmayan hadisələrin səhnədə göstərilməsinə yol vermək olmaz, tamaşaçılar belə hadisələrə inanırlar. Hətta, əgər ayrılıqda götürülmüş hər hansı bir hadisə və ya fakt öz-özlüyündə həqiqətdirsə, onu yenə də səhnədə göstərmək doğru deyildir, çünki səhnədə yalnız ümumiləşdirilmiş hadise və faktlar göstərilməyə layiqdir.

Dramaturgiyanın əsas vəzifəsini müəyyən edərkən Bualo qədim yunan teatrının Aristotel tərəfindən ümumiləşdirilmiş belə bir prinsipini əsas tutur ki, səhnədə göstərilən dram əsəri tamaşaçılarda xeyirxah bir acımaq və təessüf hissi və ya xoş bir qorxu duyğusu oyatmalıdır. Bunun üçün dram əsərinin tamaşaçını həyəcanlandırması, coşdurub şadlaşdırması və ya sarsıdırıb ağlatması lazımdır. Bualo dram əsərində əhvalatı uzatmağı və tamaşaçıları dolaşdırıb onların fikrini əsas hadisədən yayındırmağı dramaturq üçün böyük qüsür hesab edir. Bununla birlikdə, Bualo səhnə əsərində üç vəhdətin – məkan, zaman və hərəket vəhdətinin gözlənilməsini də zəruri sayırıdı. Onun fikrincə, əsərdə yalnız birgünlik qısa zaman ərzində mümkün ola biləcək hadisələr göstərilməlidir. Guya əsərin əsas hadisəsi eyni bir məkanda və bir gün ərzində baş verməsə, ağıl və idrak bunu qəbul etməz. Elə buna görə də Bualo öz əsərində məşhur ispan dramaturqu Lope de Veqanın dramaturgiyasındaki sərbəstliyi tənqid edir və göstərir ki, onun əsərlərində bəzən “əsərin əvvəlində qırımsaçı

yeniyetmə olan qəhrəman, görürsən, axırda ağısaqqal bir qocaya çevrilir". Bualonun fikrincə, səhnə əsərində bu cür dəyişməyə yol vermək ağıl və idraka uyğun deyildir.

Dramaturgiyada zaman və məkan vohdətinə bu şəkildə müdafiə etmək, elbəttə, Bualonun dramaturgiya nəzəriyyəsinin ən zəif və məhdud yeri idi, teatr sənətinin inkişafı ilə heç cür uyuşa bilməzdi. Hələ İntibah dövrünün dramaturgiyasında bu vəhdətlər qanunu rödd edilmiş, onlardan yalnız hərəkət vəhdəti saxlanmış və inkişaf etdirilmişdi. Klassisizmin bütün cəhdələrinə baxmayaraq, hətta XVII əsrin fransız dramaturqları özləri də çox zaman bu məhdud vəhdətlər qanununu pozmağa məcbur olurdular.

Dramaturgiyada faciə janrını, habelə ağıl və mənətiqə uyğun qaydalar əsasında yazılan komediyaları bəyənən Bualo, eyni zamanda qeyd edirdi ki, hər hadisəni səhnədə tamaşaya qoyub göstərmək olmaz. Səhnə əsərlərində hərəkət üstün gəlməli, hadisələr gözəl görülməlidir, səhnədə hadisəni göstərmək əvəzino nağıl etmək dramaturqun istedadılsızlığını sübut edir. Bualo deyirdi ki, "nağıl edilən hər şeyi qulaq qəbul etsə də, göz qəbul etməz".

Bualo faciə və komediya janrının ən yaxşı nümunələrini öz dövründəki məhəbbət və ya incə sərgüzəşt romanlarından üstün tuturdu. Onun fikrincə, ümumiyyətlə, ağlabatmaz və uyğunsuz hadisələr yüngül romanlarda verilir, oxucular isə belə romanları ciddiyət və sərtliklə mühakimə etmirlər, çünki bu cür romanlar, əgər oxucunu əyləndirirsə, kifayətdir. Bualo göstərir ki, səhnədə hər şey möhkəm, ciddi qanunlara tabedir, nəzakət və ləyaqətlə bağlıdır. Bualo öz dövründə səhnə üçün əsər yazmağın qədir-qiyəməti bilinməyən bir iş olduğundan, dramaturqun əsərinin çox zaman başa düşülmədiyindən şikayətlərin və qeyd edir ki, cahil adamlar teatra getmək üçün bilet alarkən belə zənn edirlər ki, guya müəllifi təhqir etmək hüququnu da almışlar. O, belə halların əleyhinə çıxır.

Bualonun epik əsərlər və xüsusi ilə poema janrı haqqındaki fikirlərində də eyni prinsiplər əsas götürülmüşdür. Hər halda, Bualo yaradıcılıq işində istedadın və zəhmətin böyük əhəmiyyətini bütün janrlarda yanan yazıçılar üçün əsas şərt kimi irəli sürməklə dövrünün ədəbi hərəkatını düzgün istiqamətləndirməyə çalışırdı. O, cəmiyyətin və ictimai mühitin təbəqələr və ayrı-ayrı fəndlər üzərindəki böyük təsirini başa düşür və qeyd edirdi ki, "zəmanənin əli ilə biz günbəgün dəyişirik", sənətkarın vəzifəsi isə bu dəyişən və inkişaf edən həyatı öyrənmək və göstərməkdir. Buna görə də o, öz dövrünün müəlliflərinə müraciət edərək deyirdi ki, şəhərlərin, saray əhlinin həyatını öyrənen, onların arasında nümunə çoxdur, siz onların içindən müxtəlif səciyyəli qəhrəmanlar axtarıb tapa bilərsiniz. Bualonun bu fikrini müstəqim mənada başa düşmək, yəni onun bilavasitə XIV Lüdovikin sarayındakı adamların obrazlarını yarat-

mağa çağırduğunu zənn etmək doğru deyildir. XVII əsrə bu çağırış çox mənali və müasir səslənidir. Çünkü o zaman dramaturqların əksəriyyəti tarixi və əsətəri süjetlər əsasında əsərlər yazırırdı. Bualo "şəhərlərin və sarayın höyatını öyrənin" dedikdə dramaturqları öz zəmanətolorına, həm yüksək təbəqənin həyatına, həm də bir çox təbəqələrin və zümrələrin yaşadığı şəhərin müasir höyatına yaxınlaşdırmaq isteyirdi.

Ədəbi janrların qarşısında ciddi normalar və tələblər irəli sürən Bualo öz dövründə müasir höyatla bağlı olan Lafonten və Molyer kimi yazıçıların yaradıcılığının mənasını və əhəmiyyətini düzgün qiymətləndirirdi. O öz əsərində Molyerin "Xəsis" və "Mizantrop" əsərlərini "Skapenin kələkləri" komediya-sından üstün tutsa da, Lafontenin bəzən shit novellalar yazış kralın narazılığına səbəb olduğuna işarələr etsə də, heç bir zaman bu iki yazıçının yaradıcılığının böyük əhəmiyyətini inkar etməmiş və onların əleyhinə kəskin surətdə çıxmışdır. Əksinə, o öz əsərində Molyerin haqqında çox ince və səmimi danışmış, ən xadimlərinin və nadan tamaşaçıların Molyero qarşı cahil hərəkatlarını pisləmişdir.

Ədəbiyyatın höyata və müasir dövrə bağlanmasıన nəzərdə tutaraq Bualo həmişə sənətkarları töbiətdən nümunə götürməyo çağırmışdır. Onun "hər şeydə töbiəti nümunə götürün, töbiətə sadıq qalın" deməsi, bir tərəfdən töbiətdəki əqləyğunluq və mənətiqdən öyrənmək üçün işarə idisə, digər tərəfdən də sənətin höyatlə əlaqəsinin möhkəmlənməsinə çağırın bir şürə idi.

Bualo ədəbi hadisələrə və əsərlərə qiymət verərkən öz rəqiblərindən qorxub çekinmir, yeri gəldikdə onlarla mübahisəyə girişir və öz fikirlərini cəsərətlə söyləməyi bacarırdı. Buna görə də "Poeziya sənəti"nin axırıncı nögməsində o, yazıçı və şairlərin mənəvi məsuliyyətini, habelə öz əxlaqi görüşlərini izah edir və dövrünün mütəqiqiyət üsüli-idarəsindən rəğbətlə danışsa da, hər halda bütünlükdə bədii yaradıcılığa düzgün istiqamət verməyə çalışır. Bualo qeyd edirdi ki, öz dövrünün bədii sənətinə ürəkdən kömək etmək arzusu ile söz göstərib, həqiqi qızılı və cavahirati qum və torpaqdan ayırmaga çalışmaq hamının borcudur. O özü də etiraf edirdi ki, belə çətin bir işdə ciddi və bəzən sərt olmaq lazımlı gəlir, bunun üçün münəqquşlu danlamaq olmaz.

Bualonun Rasinə yazmış olduğu məşhur VII məktubu, Fransa Akademiyasının üzvü Perroya məktubu və habelə "Romanların qəhrəmanları" adlı əsəri onun sənət və ədəbiyyata qarşı fəal münasibətini göstərən və beləliklə də "Poeziya sənətində" irəli sürülən müləhizələri tamamlayan ədəbi sənədlərdir. Təsadüfi deyildir ki, bu sənədlər də həmişə "Poeziya sənəti" ilə bir yerde çap olunur.

Ümumi dünyagörüşündəki və nəzəriyyəsindəki bir sıra ziddiyyətlərə, bədii ədəbiyyatın təcrübəsində və nəzəriyyəsində çoxdan aradan çıxmış və

köhnəlmış fikirlərinə baxmayaraq, Bualonun bütünlükdə bədiyi yaradıcılıq, istedad, yaradıcılıq zəhməti, bədiyi dil və sairə haqqında bir çox mülahizələri hələ də öz əhəmiyyətini itirməmişdir.

\* \* \*

“Poeziya sənəti” və Rasine VII məktubun fransızcası şeirlə, Perroya məktub və “Romanların qəhrəmanları” isə nəsrə yazılmışdır. Azərbaycan dilində bu əsərlərin tərcüməsi nəsrə verilmişdir.

“Poeziya sənəti”nin nəsrə verilmiş bu tərcüməsində, başlıca olaraq, müəllifin nəzəri fikirlərinin düzgün və dəqiqlik ifadə edilməsinə çalışılmış və əsərin üslubunda mövcud olan, habelə XVII əsr üçün səciyyəvi sayılan normativlik və məntiqilik mümkün qədər tərcümədə də gözlənilmişdir. Əsərin rusca tərcüməsində verilmiş izahlar yenidən işlənmişdir. Hər nəğmənin izahları abzasların sıra nömrələrinə görə, əlavələrin (Rasine VII məktub, “Romanların qəhrəmanları”, Fransa Akademiyasının üzvü cənab Perroya məktub) izahları isə ayrıca verilmişdir.

Əkbər Ağayev



## BİRİNCİ NƏĞMƏ

1. Nazimlər var ki, poeziya göylərinə qalxıb, onun on yüksək zirvə-lərini fəth etmək, Parnasda özlərinə yer tutmaq xəyalı ilə yaşayırlar. Bəli, belələri aramızda çoxdur. Lakin bilmək lazımdır ki, o əlçatılmaz zirvəyə qalxmaq səadəti yalnız dühəsi büllur dağ nürunun aydın və təmiz ziyyəsi ilə şövqlənən, Peqası özüno ram edən, Apollonun ilham şəfqətindən məhrum olmayan əsil şairlərə nəsib olur.

2. Siz isə, ey içi şöhrət hissi ilə alışib yanan, yüngül qələbə üçün poeziyanın çətin yollarına can atan kəslər, birdəfəlik bilin ki, o yüksək zirvəyə çatmaq sizin işiniz deyildir: hər şeir quraşdırın qafiyə-pərdəzdan şair çıxmaz! Quru şöhrətin boş və mənasız səsinə yox, ağlin və idrakın səsinə qulaq asıb fikirləşin, onda görərsiniz ki, şeir və qafiyə quraşdırmaq həvəsi hələ şairlik istədədi deyildir.

3. Səxavətlə və qayğıkeş ana kimi təbiət hərəyə bir qabiliyyət bəxş etmişdir, biri həcv ustasıdır, epiqram yazmaqdə hamını kölgədə buraxır; o biri qarşılıqlı məhəbbətdən yaranan eşq atəşinin tərənnümçüsüdür. Rakan meşələrin və çobanların nəğməkarı, Malediç yüksək əməllərin şairi idi, qəhrəmanlığı vəsf edirdi.

4. Lakin özüno tələbkar olmayan şair bəzən həddini aşaraq, yolunu azır. Farenin bir dostu var, peşəsi kabare divarlarına şeirlə cəfəngiyat yazmaqdır; indi o, heç dəxli olmadan mahnını dəyişib, özgə bir nəğmə oxumaq eşqindədir: səhraya qaçan bəni-İsrail tayfasının aqibətini tərənnüm edir. Firon kimi Musanın dalınca qaçıb ki, batıb suyun dibinə getsin.

5. İstər faciədə, istərsə də ballada və ya ekloqda qafiyə ilə fikir arasında ayrılıq olmamalıdır; onların arasında ədavət yoxdur və bir-birilə mübarizə etmirlər: fikir qafiyənin hökməndarı, qafiyə isə fikrin müti quludur.

6. Qafiyə tapmaq bacarığını vərdişə çevirmək isteyən şair gərək ağlin səsinə dirləsin, çünkü qafiyə idrakın səsinə daha tez cavab verir, məmənnuniyyətlə boynunu adət etdiyi boyunduruğa salıb ixtiyarındakı xəzinəni öz hökmədarına hədiyyə edir.

7. Lakin qafiyə adlanan bu qula “ctinasız yanaşib, azacıq sərbəstlik versəniz, qul öz vəzifəsi əleyhinə üşyan qaldırar, itaətdən çıxar, ağlin isə onu tapıb ələ keçirməsi uzun çəkər. Elə buna görə də, qoy şeirdə fikir və məzmun sizin üçün hər şeydən qiymətli olsun, şerə cilanı da, gözəlliyi də o götərsin!

8. Boziləri elə şicirlər yazırlar ki, şerə yox, sorsəmləməyə bənzəyir; bu cür şairlər üçün qayda-qanun və sağlam düşüncə adlı şey yoxdur. Beləsi uydurmuş olduğu əcaib misraları ilə sübut etməyə çalışır ki, hamının düşündüyü kimi düşünmək onun ruhuna yaddır və o bundan çıxçışır.

9. Beləsinin ardınca getməyin. Boş və mənasız bəzək, parıltı qoy italyanlara qalsın. Mənə hər şeydən vacibdir, ona meyil edin, lakin ona çatmaq üçün seçilən yol çətin və maneəlidir, bu maneələri dəf etmək, yoldan sapmamaq şərtidir: çünkü idrakın yolu çox zaman ensiz bir cığır-dan ibarət olur, azaciq sürüsdünmü, cığırı itirərsən.

10. Çox zaman şair qələmə aldığı əhvalata o qədər aludə olur ki, onu bütün təfsilati ilə təsvir edib qurtarmayınca adamın yaxasından ol çəkmir: budur, o, bir sarayın təsvirini vermək üçün əvvəlcə onun fasadının gözəlliyyini tərifləyir; bircə-bircə sənə bağın bütün xiyabanlarını gəzdürir; bir yanda qəsrin qülləsi, tağın gözəlliyi səni valeh edir; bir yanda zərli balkonlar nəzərini cəlb edir; tavanların dörd tərəfi girdə, yumru qabartmalarla haşiyolənmişdir: "Nə qədər işləmələr! Üstəlik nələr, nələr!" Sən isə sohifələri on-on, iyirmi-iyirmi çevirir və bircə şeyi düşünürsən: kaş bu bağdan bircə tez çıxm ki, canım qurtarsın.

11. Belə lüzumsuz sadalamalardan, görəksiz təfərrüatlardan, sicilləmə ricətlərdən uzaq olun! Gəreksiz, artıq şeylər şeirdə həmişə səthi və gülünc görünür, adamı çıxçıdır və yorur. Ölçü hissi olmayan, əndəzəni bilmeyen, qələmi cilovlamağı bacarmayan şair yazış yarada bilməz.

12. Bəzən müəyyən nöqsandan xilas olmağa çalışan şair başqa nöqsana yol verir və günahların sayını artırır. Birinin şeri əvvəl solğun və süst olur, sonra isə o qədər şitloşır ki, qulaqlarda cingildəyir, başqa birisi o qədər bəzək-düzəkdən qaçmağa çalışır ki, axırdı şəri quruyub qaxa dönür; o biri uzunçuluqdan yaxa qurtarmağa çalışır, amma aydınlığını da itirir; yerde, xirdalıqlar içinde sürünməkdən çəkinirsən, amma o qədər yüksəyə uçursan ki, bəzən bulud və dumanlar arasında görünməz olursan.

13. Oxucuların məhəbbətini qazanmaq isteyirsinizmi? Dilinizə fikir verin, yeknəsəqlikden taundan qaçan kimi qaçın. Bilin ki, həddindən çox ölçüb-biçilmiş, sürtülüb hamarlanmış misralar oxucuları əsnədir; eyni sözlərin təkrarından ibarət solğun şeirlər quraşdırın şair oxucuların məhəbbətini qazana bilməz.

14. Şeri həm canlı, həm oynaq olan, həm göz yaşlarını, həm təbəssümü təcəssüm etdiro bilən şair nə qədər xoşbəxtidir! Belə şairlər hörmət və məhəbbətlə əhatə olunurlar: onların şeirlərini Barben o saat satış qurtarır.

15. Şeirdə iyrənc sözlərdən və ifrat çirkinliklərin təsvirindən uzaq olun. On aşağı üslubun özündə də bir nəciblik və nəzakət olmalıdır. Burlesk yenicə meydana çıxanda əvvəlcə hamını heyran qoymuş, hamının nəzər-diqqətini özünə cəlb etmişdi; onun dözülməz, kobud çıqtırtılı ifadələri bir yenilik hesab olunurdu. Dildən ötkəm, hazırlıqda pərgar olan hər kəs şair sayılırdı. Elə onların ucbatından Parnas meydan və küçə adamlarının dili ilə danışmağa başlamışdı.

16. Hər yerindən qalxan, ağına-bozuna baxmadan, istədiyini yazar, ağızına gələn sözü qafiyələyirdi, Apollon Tabarenə tay olmuşdu. Bu təhlükəli və zorərlı üslub hamıya sırayət etmiş, hamını xəstələndirmişdi: burjua da, saray əhli də eyni bir azara tutulmuşdu, hər yetən bu qondarma üslubda şeir yazırdı, vücudu heç nəyə dəymeyən yalançı dil pəhləvanları dahi yerinə qoyulur, hətta D.Asussi belə təriflənirdi.

17. Axır ki, bu axmaq cəfəngiyatdan doyub cana gəlmış saray əhli soyuq və etinasız bir nifrətlə onu bir kənara tullayıb rödd etdi, çünkü zarafatı təlxəklikdən ayırd etmişdi. İndi bu üslub yalnız Tifon əyalətində dəbdədir.

18. Siz Maro şerində öyrənin, onun şeriyətini nümunə kimi qəbul edin, poeziyanı burlesk üslubu ilə ləkələməyin, qoy bu üslubla Pon-Nef körpüsündə mürgüləyən avara təlxəklər yiğini öyünbəlovğalansın.

19. Lakin Brebef də gərok sizin üçün nümunə olmasın. Onun Farsale döyüşünün təsvirindəki şışırtmələr, "mcıytlər dağ kimi qalanmışdı, yarahıların iniltisi ərşə çıxırdı" kimi mübaliğələri yersizdir və inandırıcı deyildir.

20. Qələmə aldığı əhvalati həmişə incə və qəşəng bir sadəliklə nağıl etməyə çalış. Elə et ki, bəzək-düzəksiz xoşa gələsən.

21. Bunun üçün şeirdə ahongə diqqət yetir, vozni pozma; misranı iki yere bölmeli olsan, elə et ki, sözlər arasındaki fasilə mənaya xələl getirməsin, onu daha da aydın nəzərə çatdırırsın. Xüssusilə səy et və çalış ki, sözlərdəki saitlər dalbadal gəlib qarışmasın, ahəngi pozmasın.

22. Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat ki, şeir bütünlükdə gözəl səslənsin; unutma ki, samitlərin kobud səslenməsi və nahammar düzüllüsü ikrah hissini səbəb olur. Şeirdə ki fikir oldu, söz gözəlliyyi olmadı, sözlər və səsler qulağı dəldi, belə şeri heç kəs oxumaz və dinləmək istəməz.

23. Fransada əsrlərin qaranlıqları içərisində ilk dəfə Parnas yaranarkən orada amansız, vəhşi bir özbaşınalıq hökm sürməkdə idi. Təqtiyə

əməl eləməyon söz aləmi başına götürmüdü, axırı qafiyolonmış hər misraya poeziya deyildi!

24. O vəhşilik zomanosının kobud və kələ-kötür şerini ilk dəfə şair Vilyon səliqəyə saldı, cılalayıb pardaqlandırdı. Maronun qələmindən qəşong, gözəl balladalar və trioletlər süzülməyə başladı. Rondoda o, tekrar misranın gözəl və düzgün işlədilməsinin parlaq nümunəsini verdi, şairlərə qafiyədə yeni yol göstərdi.

25. Ronsar isə başqa şeyin arzusunda idi, o, yeni qaydalar düzəltməyə çalışdığı halda, hər şeyi yenidən dolaşdırılmışdı. Dilimizi latin və yunan sözləri ilə doldurub zibilləmişdi, bununla belə, yənə də şeirdə tərifə və mükafatlara nail olmuşdu.

26. Lakin vaxt geldi, onun "alimanə" şeir pərisinin gülünc tərəflərini fransızlar ayılıb başa düşdülər, o özü isə qalxmış olduğu yüksəklikdən yerə düşərək məhv oldu, onun şeir pərisi yalnız Deport və Berto kimi şairlərə nümunə qaldı.

27. Sonradan Malerb gələrək bütün şeir pəriləri üçün hər cəhətdən münasib olan sadə, əndazəli, əsil şerin nə olduğunu fransızlara göstərdi, ahəngə ağlın ayaqları altına yixılmağı əmr etdi, sözləri nizama düzərək onların hökmranlığını birə-iki artırdı; dilimizi kobud və alçaq ifadələr-dən təmizləyərək, zövqümüzü tələbkarlıq və düzgünlük əsasında tərbiyələndirdi, şerin oynaqlığına diqqət yetirdi, cümləni misradan misraya keçirməyi qəti qadağan etdi.

28. O, bir şair kimi, hamı tərəfindən qəbul olunmuş və indiyo qədər də ustاد sayılır; onun yiğcam və cılalanmış şerini, lətif misralarındaki dupduru aydınlığı, dəqiq və yerində işlənmiş sözlərini, nümunəvi üslubunu sevin!

29. Şerin fikri bize çatmırsa, mənəsi qaranlıqdırsa, oxucu əsnəyir, mürgü döyür və bu da qotiyən təccübüldür deyildir, çünkü boş və mənəsiz əsər bizi tez yorur, belə kitabları oxumur, qatlayıb bir kənara tullaşırıq.

30. Bəziləri şerin ideyasını elə qaranlıq bir kölgə altında gizlədir-lər ki, elə bil qatı duman onun üstünə pordə çəkmüşdir və ağlın ziyyəsi da o qalın pordəni yarib keçə bilməz. Gərək əvvəlcə fikrin özü müəyyən və aydın olsun, mənəni götür-qoy edəsən, sonra yazasan!

31. Nəyi demək istədiyiniz nə qədər ki sizin özünüze aydın deyildir, sadə və dəqiq sözlər axtarmayın, əbəsdir; əgər fikriniz ağlınzda cəm və aydın, məaliniz hazırlırsa, lazımlı olan bütün sözlər ilk çağırışda özləri sizin yanınızza gələcəkdir.

32. Dilin qanunlarına itaotkarlıqla tabe olun və birdəfəlik möhkəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir. Əgər cümlələrin qulağıma yad, ibarən qeyri-adi və qəribədirə, şerin ahəngi ilə məni özünü cəlb edə bilməzsən.

33. Şeirdə özgə dillərdən alınma yad sözlərdən qaç, xəstəlikdən qaçan kimi; çalış düzgün, aydın və səlis cümlələr qur. Dili gərok yaxşı biləsiniz! Bilməklə yox, fəhmlə misra quraşdırıb qafiyə axtaran şair çox gülündür.

34. Sizə nə qədər əmr etsələr də, yazanda təlosməyin: həddini aşan süreti və tələsikliyi idrak təsvib etmir, tələsik yazılan şeir onu yaradan şairin ağıl və idrakinin da kəmliyini göstərir.

35. Bəhrəli tarlaların və zəmilərin yanı ilə azad və ahəstə axıb gedən dupduru bir arx, mənim üçün, bulanıq dalğalarında sahillərin tozunu-torpağını yuyub gətirən, köpürüb daşan başsız seldən daha xoş, daha əzizdir.

36. Tələsin, amma asta tələsin, cəsareti biro-üç artırıb şeri zərgər kimi işleyin, nə qədər ki səbriniz çatır – işleyin, hər bir xotti təmizləyin, arıdır, cılalayıñ, iki xətt artıranda, altısını pozun.

37. Şeir ki saysız-hesabsız sehvle dolu oldu, onda ağıl və zəka nişanəsini axtarmağa kimin həvəsi gələr? Şair gorək hər şeyi ağılla yerli-yerində işlətsin, sözləri öz iradəsinə tabe edərək, şerin ayrı-ayrı hissələrini ustalıqla bir-birinə bağlaşın, əvvəllə axıñ vahid bir axında birləşdirsin.

38. Şeirdə, qəribə və koskin bir fikrin həkimanə parıltısı ilə bizi bir anlıq həyrətə salmaq xatirinə, heç bir zaman təsvir olunan hadisənin ahəste hərəkətini pozmayın, onu öz təbii yolundan çıxarmayın.

39. Əfkari-ümumiyyənin verəcəyi hökmdən qorxursunuzmu? Əgər qorxursunuzsa, o halda, başqalarından daha çox özünüz öz əsərlərinizin əsil tənqidçisi olun və bilin ki, öz-özündən razılıq və özünü tərifləmək yalnız axmaqların işidir.

40. Şerinizin ciddi və kəskin mühakiməsini və tənqidini dostlarınızdan xahiş edib isteyin, çünkü üzə deyilən açıq tənqid, tutulan iradalar və edilən hücumlar sizin gözünüzü açar, öz nöqsanlarınızı görərsiniz.

41. Lovğa təkəbbür şaire yaraşmaz; dostu dinləyin, yaltaqlara qulaq asmayıñ və bilin ki, üzdə siza yaltaqlanan dalda sizə qara yaxır; tərif yox, həmişə ağıllı məsləhət axtarın!

42. Sizə qulluq göstərməyə tələson dost bəzən həddini aşır, şerin hər xəttini, hər kəlməsini tərifləyib göylərə qaldırır, hər şeyin – hər

sözün, hər kəlmənin nə qədər yerli-yerində olduğuna heyran qaldığını bildirir, sevincinden gözlorı dolur, əsir, coşur, yalıqlıq sellərini göz yaşı yerinə bol-bol axıdır, bu təriflərin köpüklü dalğaları isə sizi çasdırıb azdırır. Bunu bilin və unutmayın ki, hoqiqət həmişə sakit və təvazökardır.

43. Bilin ki, tanışlarınız arasında yalnız həqiqətdən qorxmadan səhv-lərinizi açıq göstərən, zəif şeirlərinizə diqqətinizi cəlb edən, bir sözlə, bütün qüsurlarımızı görən və qeyd edən adam sizin əsil dostunuzdur.

44. Əsil dost dəbdəbəli ibarələrə görə sizi danlayar, şerin bir yerində müyyəyon sözə, başqa bir yerində qəliz ifadəyə diqqətinizi cəlb edər, anladar ki, şerinizdəki filan fikir qaranlıqdır, filan cümlə və ya ibarə isə oxucunu çəşbaş salar... Bəli, əsil poeziya sərrafi bələ danışar.

45. Lakin ağzına su alıb danışmayan və inad edən müəllif bəzən bu sözlərin qabağında öz əsərini elə qoruyur və müdafiə edir ki, guya qarşısında dayanan adam onun dostu deyil, düşmənidir.

46. Dost deyəndə ki “mənə bu ifadən kobud görünür”, inadkar müəllif o saat “sizə yalvarıram, ona toxunmayın”, – deyə cavab verə:

- Bu şeriniz uzundur, özü də soyuq təsir bağışlayır.
- Yox, o hamisindən yaxşıdır!
- Bu cümləniz aydın deyildir, onu dəqiqləşdirmək lazımdır.
- Yox, məhz elə onu daha çox tərifləyirlər! Söhbət beləcə davam edir və siz nə desəniz, cavab hazırlır, müəllif inad edib sizinlə mübahisəyə girişəcək, şeirdə isə hər şey əvvəldə olduğu kimi qalacaqdır.

47. Belə müəllif hələ üstəlik sizə eşitdirir və təkidlə xahiş edir ki, çəkinməyin, onu daha ciddi və kəskin tənqid edin... Lakin bütün bunnar sözdür, adətkordə hiyləgərlikdir, öz şeirlərini sizə oxumaq üçün bir bəhanədir!

48. Beləcə, özündən razı halda, bu müəllif sizdən ayrılib gedir və sadələvh bir cahil təpib gözünə kül üfürmək xəyalı ilə dolaşır. Bir də görürsən ki, doğrudan da cahilin biri onun toruna düşmüşdür, döşəyir bədəninə... Neyləmək, ərimiz doğrudan da cahillərlə zəngindir!

49. Bu utanmaz cahillər dəstəsi hər yerdə qaynaşır və heç bir təvazö gözləmirlər. Onlara knyazların evində süfrə başında, her soqların qəbul otaqlarında – hər yerdə təsadüf etmək olar.

50. Əlbəttə, miskin bir qafiyəpərdəz və ya saraylarda şeir quraşdırmaqla məşğul olan hər kəs bu cahillər güruhunda özünə pərəstişkar tapa biler. Mən isə bu nəğməni qurtarmaq üçün axırdı deyirəm: su axar çuxuru tapar, axmaq axmağa heyran olar!

## İKİNCİ NƏĞMƏ

1. İdilliya öz gözəlliyi ilə gah düzəngah, gah meşələr qoynunda gəzib dolaşan, qıvrım saçlarını kəhrəba ilə deyil, gül-çiçəklə bəzəyən füsunkar çoban qızlarına bənzəyir, lovğa təkəbbür ona yaddır. Onda məlahətlə və müti gözəlliyin təravəti vardır, başdan-başa ürəyə yatan bir sadəlik və təvazökarlıqla doludur, dəbdəbəli misraları qəbul etmir, yüksək və təmtəraqlı ibarələrlə qulağımızı cingildətmir, ruhumuzu oxşayır, könlümüzü şad edir.

2. Lakin çox vaxt görürsən ki, bir qafiyəpərdəz hirslənib özündən çıxır. Ekloqun lap ortasında fleytanı da, qaboyu da kənara tullayıb, yapışır şeypurdan və elə bir cəngi havası çalır ki, çəmənləri lərzəyə götürir, meşə şahı qorxusundan qamışlığa çökilib gizlənir, su pəriləri isə hürküb çayın dərinliklərinə çəkilirlər.

3. Başqa birisi nocib Ekloqun hörmətini onunla ləkələyir ki, qara camaatın sadə danışq dilini götürüb öz şeirlərino daxil edir, noticəsi də bu olur ki, hər cür melahətdən möhrum olan küülü, kobud misraların şəriyyəti göylərə uçmur, ayaqlar altında sürünür.

4. Belə hallarda bəzən adama elə golir ki, hiddətlə çoban tütəyində bu mahnını çalan Ronsarın kölgəsidir: çalır, bizə rəhmi gelmir, Filidani Tuanona çevirməyə çalışır, amma bilmir ki, onun bu mahnısı qulağımızı deşir, zəhləmizi tökür.

5. Yunan Feokrit və romalı Vergili şeirdə hər cür ifrat hallardan asanlıqla yaxa qurtara bilirdilər. Elə buna görə də siz həmişə – gecə də, gündüz də onların əsərlərini öyrənməlisiniz; unutmaq lazım deyildir ki, şairlik qabiliyyətini onlara ilham pərisinin özü bəxş etmişdir.

6. Onlardan öyrənsəniz bilərsiniz ki, şeirdə ahəstə axıçılığı və aydınlığı gözləməklə, kobudluğa yol vermədən, Floranı və onun tarlalarını, Pomonanı və onun bağlarını, çəmənlərde avazı göylərə ucalan neyin sədalarını, məhəbbəti, onun füsunkar və dadlı əzablarını, xumarlanan Nergizi, min bir rəngə boyanan Dəfnənin dəyişən əhvalını necə qələmə almaq, necə torənnüm etmək gorokdir; bunu öyrənsəniz, onda siz sübut edərsiniz ki, “tarlaların, çölün, çəmənin və sıx meşələrin ləyaqəti yüksək və alıdır”, onları torənnüm edən Ekloqun sadə və təvazökar qüvvəsi də buna görə böyük və qüdrətlidir.

7. Matəm libaslı qəmli Elegiya başını aşağı salaraq, kədərli nəzərlərini tabuta dikib göz yaşları tökürlər. Aşıqlərin gülüşünü və göz yaşlarını,

məhəbbətin doğurduğu şadlığı və kədəri, qısqanlığın bələlərini tərənnüm edib bize göstərmək onun vozifəsidir. Lakin bilin və unutmayıñ ki, eşq və məhəbbəti yalnız eşq atəşinə düşmüş, məhəbbət badəsini nuş etmiş olan şair düzgün təsvir edə bilər.

8. Qəlbi eşq atəsi ilo isinməmiş şairin eşqdən, məhəbbətdən dəm vurması, etiraf edirəm, məni çımçıdır; belələri şeirdə yalançı göz yaşları axıdır, məhəbbət özabının qorxusundan danışır, cünunuqladan səhbat açırlar, halbuki özləri bütün bunların hamisəna laqeyddirlər.

9. Bəli, bu üzüsüz ikiüzlülər və naqqallar yalnız onu bacarırlar ki, öz riyakar məhəbbətlərinin əsarətini, zəncir və buxovlarını tərənnüm edir, göylərə qaldırıb ilahiləşdirir və bu sünə, yalançı hissələri tərifləməklə ağıl və zəkanı təhqir edirlər.

10. Xeyr! Bir zamanlar Amurun Tibulla söylədiyi o əsil və canlı məhəbbət piçiltərini gültünc deyildi. Ovidinin nəgmələrində də Amurun toranələri sünə səslenmirdi. Elegiya qondarma yox, həqiqi hissələri tərənnüm etdikdə güclüdür.

11. Odanın yolu isə başqadır, o, şütüyüb yüksəklərə, dalğaların sildirim zirvolərinə ucalır və orada allahlarla qarşılaşır, mordanəlikdən qüvvət alıb onlarla cəsarətlə danışır; qəhrəmanlar üçün Olimpə yol açır və qalıblərə alqış töhfələri bəxş edir.

12. Oda gah Axillesi cəsarətlə çəkib İlionun döyüş meydanına gəti-rir, gah da Lüdoviklə birlikdə Esko çayı sahillərində şəhərlər fəth edir; bozon şırtlı ilə axıb gedən bir çayın sahilində, zəhmotkeş arı kimi, çiçək-lər arasında gəzib dolaşır; bayramları, şənlikləri və ziyafları tərənnüm edir, məhriman İridanı və axırda təslim olmazdan əvvəl dəcəllik edib busədən qaçan, hiyləgörçəsinə açıqlı görünməyə çalışan nazəninlərin məlahətli işvələrini təsvir edir.

13. Atəşin bir dillə yazılan odalarda fikir tərzi bəzən qəribə də görü-nər, qoy olsun, bu qəribəliyin özü də sənətin kamilliyyinin məhsuludur.

14. Yaradıcı təxəyyüldən məhrum olan nöqtəbazlardan, hissə süst-lük, ehtirasa quruluq gətirən vasvası qafiyəpərdəzlərdən uzaq olun, beləsi şanlı döyüşləri və ığidlikləri tərənnüm edəndə də həftələrin və illərin cansixici hesabını aparmaqla məşğul olur; tarixin əsiri olan bu yazıqlar Lill və Kurtre alınmayınca, Dol şəhəri üzərinə qoşun göndər-məyə cəsarət etmirlər. Sözün qisası, bu qafiyəpərdəzlər da Mezereyə kimi quru və cansixicidirlər. Feb onlardan öz parlaq ziyasını əsirgəmişdir.

15. Yeri gəlmışkən söyləyim ki, şerin bu məkrli allahı Sonetin ciddi qanunlarını da elə məhz şeir quraşdırın qafiyəbazlara acığı tutduğu bir zamanda icad etmişdir.

16. Feb buyurmuşdur ki, sonetin əvvəlində bir-birilə həmqafiyə olan iki katreñ gəlməli, axırında isə iki terət olmalıdır, fikir bu hər iki terətdə cəmlənib tamamlanmalıdır.

17. Apollon da sonet üçün ciddi qaydalar müəyyən etmişdir. Belə ki, o, vəzni göstərmmiş, hecaların sayını müəyyənləşdirmiş, sözlori tekrar etməyi qadağan etmiş, zəif və solğun şəri pisləmişdir. Qoymuş bu qaydalarla şeir allahı indi özü də haqlı olaraq fəxr edir: çünki gözəl və yiğcam bir Sonet bəzən yüz misralarla poemani kölgədə qoya bilər.

18. Lakin sonet sahəsində də şairlər uzun illərdən bəri əbəs yere zəhmət çəkirər: sonet çoxalmış, amma şeirdə bir yenilik yoxdur. Qombo, Menar və Malvil nə qədər sonet yazmış, lakin onların az bir hissəsi oxucuları əsir edə bilməşdir. Biz yaxşı bilirik ki, Sersi bütün ilboyu kolbasaçılara Pelletyenin sonetlərini çöki hesabı ilə kağız yerinə satır. Yüksek və parlaq sonet indi şairlərə el vermər; onlar gah həddən ziyadə qısa, gah da həddən ziyanə uzun olur.

19. Epiqramda şeir yiğcam olur, lakin onun qaydaları asandır: verilən incə və kəsərli fikir bəzən ikicə misra ilə ifadə olunur. Söz güləş-dirmək italyan rübabının məhsuludur, fransızlar ondan bu yaxınlarda xəber tutmuşlar.

20. Bu yeni, bərbəzəkli söz oyunu çoxlarını tələyə salmış, bekarçı-liqdan darixan çox veyillərin ağlını başından çıxarmışdı. Hər yerdə nəzakət və hörmətlə qarşılanan bir cinas oyunu Parnasın çıxıb lap başında oturmuşdu.

21. O, əvvəl madriqalı könüllüçə özünə tabe etmiş, sonradan toşəx-xüslü Sonet onun toruna düşmüdü; facio həvəslə qapılarını onun üzüne açmış, Elegiya məmnuniyyətlə onu bağrına basmışdır; qəhrəmanlar öz monoloqlarını oynaq və kəskin sözlərlə bəzəyirdilər.

22. İş o yerə gəlib çatmışdı ki, cinas və kəskin söz işlətməyən aşiq-ler göz yaşı tökə bilmirdilər; cəmənləri dolaşan kədərli çoban, yanındakı sevgilisini danlayanda da qəşəng, hazırlıq sözər işlətməyi unut-murdu.

23. Sözlər çox əntiqə bir ikiüzlülük xəstəliyinə tutulmuşdular, iki-başlı sözlərin zohori danışq dilimizə də keçmişdi, məhkəmə hakiminin və ilahiyyatçıların əlində o, qorxunc bir silaha dönüb əyrini də, düzü də, sağı da, solu da doğrayıb tökürdü.

24. Nəhayət, ağıl yuxudan ayılıb gözlərini açdı və hər şeyi dərk etdi: cinasla söz güləşdirməyin zövqsüz bir bayaqlıq olduğunu bilib, ciddi mövzulardan onu birdəfəlik qovmağı əmr etdi və ona yalnız Epiqramda yer ayırıb belə bir şərt kəsdi ki, orada hazırlıcablıq və kəskin sözlər arasında yenə də fikrin dərinliyi görünməlidir.

25. Bu islahatlar hamının ürəyince idi, lakin nə etmək olar, sarayda hələ də köhnə adətlərin tərəfdarları, zəhlətökən tolxəklər, pis və mənəsiz cinasla söz güləşdirməyin müdafiəçiləri – gülünc və axmaq adamlar qalmışlar.

26. Qoy müdrük şeiri pərisi bəzən öz ince və gözlənilməz zarafatları ilə, yeri gələndə lap söz oyunu və nəşeli laqqırtısı ilə bizi güldürüb əyləndirsən, eyib etməz; lakin qoy heç bir zaman zövq gözəlliyi və incəliyi ona xəyanət etməsin: axı epiqramdakı iynə və tikanların mütləq cinası olmasına meyil etmək sizin nəyinizə gərəkdir?

27. Hər bir poemanın öz sıfəti, öz cizgiləri var, bu cizgiler isə onların hər birinə ayrıca gözəllik gətirir: "Balladani qafiyələrindəki qoribəliyə görə böyənirik. Rondo ahenginin bəsitliyi və sadəliyi ilə bizi məstun edir, ince və səmimi məhəbbət madriqalı isə tərənnüm etdiyi hissələrin yüksəkliyi ilə qəlbimizi ələ alır.

28. Dünyada yamanlığı və şəri deyil, yaxşılığı və xeyirxahlığı yaymağa meyil etdiyinə görə həqiqətin saf və aydın mənası satirada eks edir. Satiranı mütəkəbbir Romaya ilk dəfə Lutsili gətirmişdir. O öz vətəndaşlarına həqiqəti söyləyirdi və güclülərin qarşısında titrəmədən, lovğa varlılardan namuslu yoxsulların intiqamını almağı bacarırdı.

29. Horatsi şən gülüşlə qəzəbi azaldırdı, ədabazlar və axmaqlar onun qarşısında titrəyir, ağızlarını açıb danişa bilmirdilər, şair onların hər birini öz adı ilə göstərməkdən qorxmamış, onları obədilik bədnəm etmişdir. Lakin bununla belə, şerin qayda-qanunlarını da heç bir zaman pozmamışdır.

30. Satirik Persi Flakkin şeirləri çətin başa düşülsə də, fikirləri zəngin və dərindir, həm də o, şeirdə artıq sözər işlətmir. Yuvenalın qılınc qədər kəskin satiralarında Hiperbola qəzəblə bütün hüdudları vurub keçir, onu cilovlamaq mümkün deyildir. Yuvenalın şəri tikanlıdır, qırırtökür, yandırır; lakin bu yandırıcı şeirdə nə qədər həqiqət, nə qədər əsil gözəllik var!

31. Müstəbid Tiberinin əmrindən hiddətlənən şair öz şeirlərində qəddar Səyanın heykəlini uçurub dağıdır, qorxudan dəhşətə golmuş

yaltaqların hökmərin çağırışı ilə dəsto-dəstə senata necə axışdığını bize nağıl edir; Messalinanı qarmaqçıların ağuşuna ataraq, rəzil oxlaqsızlıq səhnələrini təsvir etməkdon çəkinmir... Elə buna görə də onun şəri kəskin, alovlu və yandırıcıdır.

32. Belə ustadlardan dərs alan ədəbli və çalışqan şagird Renye də gözəl və kəskin satiralar yazmağa girişmişdi. Əlbəttə, əgər şair gəzib dolanlığı münbit yerlərdə gördüklerinin hamisini yaxşılıq timsali kimi verməsəydi, ədəbsiz və nəlayiq sözlərin cingiltisi ilə oxucuların qulaqlarını təhqir etməsəydi, bəlkə onun da şəri müasir səslənərdi.

33. Ədəb dairəsindən konara çıxıb sərbəstliyə yol vermək latin şərinin şəkəridir, bizim dilimizdə o, nifrətlə rədd edilmişdir. Ədəbsiz sərbəstlik fikrin özündən gəlirsə, obrazlarınızda yüngüllük varsa, siz onu obrazlı kəlmələrin paltarına geyindirməlisiniz. Şeir dili ədəbsiz və bayağı olan şair, oxlaqsızlığı və pozğunluğu ifşa cdə bilməz.

34. Satira həmişə kəskin sözlərlə dolu olur; bu sözləri masqaraçı inadkar bir fransız götürüb, kupletləri daha cəsarətlə, yeni qaydada işlədərək Vodevili yaratmışdır. Azad təxəyyül oyunundan doğan bu qəbil şeirlər dildən-dilə keçərək asanlıqla əzberlənir, bizi güldürür və coşdurur, lakin bizdə kin və qərəz doğurmur.

35. Lakin üzsüz qafiyəpərdəzələr bilməlidir ki, heç bir zaman böyük yaradəni hazırlıcablığın və kəskin sözlərin hədəfinə çevirmək olmaz. Allahsızlıq fikrinə düşən masqaraçıların həyat yolu Qrev meydanında çox kədərli bir şəkildə başa çatır.

36. Həqiqi nəğmə üçün ince zövq və ağıl tələb olunur. Sərxos olan şeiri pərisi isə hay-küylə şərin mənasını da, vəznini də amansızcasına tapdalayıb puça çıxardır, sonra da Linyor kimi şairlərə kuplet diktə edir.

37. Az-çox babat kiçik bir şeir yazanda, müvəffəqiyyətdən başınız gicəllənməsin, heç bir qabiliyyəti olmayan hoqqabaz tolxeyin bəzi, bəzən peşman olur – bir kuplet quraşdırır, görürsən ki, daha yerə-göyə sığmır, özünü doğrudan da şair sayır. Beləsi sonet yazmamış yatib dincələ bilmir, oyananda isə bədahətən şeir quraşdırmaq həvəsinə düşür.

38. Biz isə yalnız onu deyə bilərik ki, belələri həyəcanlı çağlarında isti-isti öz əsərlərini nəşr etmək xəyalına düşərkən külliyyatlarını müəllifin portreti, lira və çələnglə bəzəməyi gedib Nanteyldən xahiş etməsələr, çox sağ olsunlar!

## ÜÇÜNCÜ NƏĞMƏ

1. Əgər bir tabloda canlı və gözəl rənglərlə nəhəng bir ejdaha və ya zəhərli bir əfi təsvir edilmişsə, o tablo bizim də nəzərimizi cəlb edər, ona tamaşa edərik. Sənətin sırrı belədir: həyatda bize qorxunc və dəhşətli görünən şəylər sənətkarın fırçasında dəyişir, gözəlləşir.

2. Bizi heyran etmək üçün faciə qəmlı Orestin əzablarını və keçirdiyi qorxuları təsvir edir, Edipi qəm dəryasının coşqun dalğaları qoy-nuna atır, beləliklə də bizim ruhumuzu sakitləşdirir, həm də ağlamağa məcbur edir.

3. Qəlbində teatra atəşin ehtirası boşlayan şairlər, tamaşaçıların rəğbətini qazanıb, onların hissələrinə hakim olmaq istəyirsinizmi? Səhnəyə gözəl və yüksək bir əsər verib bütün Paris əhlinin onu alqışlamasını, uzun müddət tamaşa yoxulmasını və ilbəil carmaatın nəzərini daha artıq cəlb etməsini arzu edirsinizmi?

4. Əgər belə bir arzunuz varsa, onda qoy ehtirasların atəşi ilə yanmış odlu misralarınızın hər bir kəlməsi ürəkləro yol tapsın, bizi coşdurub şadlandırsın, sarsıdib ağlatsın! Lakin bilin ki, əgər sizin qəhrəmanın mərd və xeyirxah hərəkətləri bizim qəlbimizdə şirin və xoş bir qorxu yaratmışsa, ürəklərdə mərhəmet və şəfqət oyatmışsa, deməli, sizin oməyiniz hədərə getmiş və bütün səyləriniz boşça çıxmışdır.

5. Beyindən gələn və yalnız ağıl məhsulu olan şeir alqışlanmaz, sizin soyuq mühakimələrinizə də heç kim əl vurmaz. Bizim tamaşaçı boş ritotikani qəbul etmir: belə hallarda o, sizi ya tənqid edir, ya da laqeyd qalıb mürgüləyər.

6. Tamaşaçının xoşuna gəlmək, onun rəğbətini qazanmaq istəyirsinizsə, ürəklərə yol tapın; müvəffiqiyətin sırrı bundadır, şeir gərək tamaşaçını höyeçanlaşdırınsın.

7. İlk misralardan başlanğıc bizi ahəstə və usta yolla əsərin məzmunu ilə, baş verəcək hadisələrlə tanış etməlidir. Əhvalatı uzadan və bizi dolaşdırıb əsas hadisədən yayındıran aktyor nə qədər maraqsız və cansızıcı olur! O, baş mövzunu axtara-axtara özünü də yorur, tamaşaçını da yatmağa məcbur edir!

8. Uzun-uzadı mənasız danışqla bizi yorub, fikrimizi çasdırmaq-dansa, ən yaxşısı budur ki, səhnəyə ilk gəlişində özü açıq söyləsin: "Mən Orestəm və ya Atreyəm!"

9. Əsərin süjetini açmaqdə yubanmayın, bizi ləngitmədən nə qədər tez süjetlə tanış etsəniz, o qədər yaxşıdır. Lakin bu işdə mütləq məkan vəhdəti gözlənməlidir.

10. Pireney dağlarının arxasında bir qafiyəpərdəz var ki, bu işdə heç tənbəllik eləmir, səhnədə bir günlük qısa zaman ərzində otuz ilin əhvalatını göstərir. Əsərin əvvəlində qırılımsızlı yeniyetmə olan qəhrəman, görürsən, axırdı aqsaqqal bir qocaya çevrilir.

11. Şairlər gərək ağıl və idrakı unutmasınlar: əsərdə baş verən hadisə bir gün ərzində və bir məkanda coreyan edib başa çatmalıdır. Bclə olarsa, əsər bizim də diqqətimizi cəlb edər və axıra qədər ona tamaşa edərik.

12. Ağlaşımaz və fövqəladə şeylər bizi höyeçanlaşdırıb mütəəssir edə bilməz. Qoy həqiqət həmişə doğru və inandırıcı görünüşün. Biz mənasız möcüzələrə inanırmı və soyuq yanaşırıq, yalnız mümkün ola biləcək həqiqət bizi inandırıcı görünür, xoşumuza gəlir.

13. Bilmək lazımdır ki, hər hadisəni səhnəyə çıxarıb göstərmək olmaz. Səhnədə gözəl görünən hadisələr nağıl edilən hadisələrdən təsirlili olur. Lakin onu da yadda saxlayın ki, qulağın qəbul etdiyini də bəzən göz qəbul edə bilməz.

14. Hadisələrdəki gərginliyi son həddə çatdırmaq və sonra cəsarət və asanlıqla həll etmək gərəkdir. Tamaşaçılar o zaman razi qalır ki, hadisələrin sürətlə inkişaf edib birdən dəyişən sonluğu süjet üzərinə gözlənilməz işiq salaraq onu aydınlaşdırır, işlədilən günahları, müəmmalaları izah edir, bize anladır.

15. Qədim zamanlarda Faciə incəlikdən uzaq və kobud idi, xalq bayramlarında oyun və şadlığa xidmət edirdi: bayramda iştirak edənlər Vakxin şərəfinə oxuyur və oynayırdılar ki, bu şərab allahı üzüm salxımlarını tez yetişdirsin, məhsulu bol elesin. Bu bayramlarda ən yaxşı müğənninin mükafatı isə dəfnə budağından hörülmüş dəbdəbəli çələng deyil, adı bir keçi olardı.

16. Bu qədim xalq oyunlarını ilk dəfə səyyar tamaşa yoxdur, aktyorları arabaya mindirib şəhərboşəhər və kəndbəkənd gəzdirərək camaata tamaşa göstərib xalqın hörmətini qazanan Fespid olmuşdur.

17. Xora iki iştirakçını Esxil artırıb, aktyorlara cürbəcür maskalar geyməyi də o, dəb salmışdır. Səhnəyə hündür dabanlı ayaqqabı ilə gəlməyi və lazımı qaydada hərlənib dolanmayı da onlara məhz Esxil öyrətmüşdir ki, tamaşaçı hadisələri yaxşı görüb hərəkəti izləyə bilsin.

18. Hələ Esxil sağ ikən Sofoklun dühası tamaşaların dəbdəbəsini daşıda da artırdı, qədim xor dəstosinin hərəkət və hadisələrin inkişafında yüksək mövqeyini bərqərar etdi. Sofokl facia əsərlərindəki şerin kobud və nahamar üslubunu cilaladı və teatrı elə bir zirvəyə qaldırıldı ki, Romanın bu sahədəki bütün sonrakı əndişələri əbəs idi və ona çata bilməzdi.

19. Fransızlar bir zaman teatrı məqbul saymamış və onu tekdir etmişlər, cüntki əvvəller teatr onlara günah bir iş kimi görünmüdü. Parisdə ilk teatr tamaşasını, deyildiyinə görə Allahi, müqəddəsləri və cin-şeyatını təsvir edən adı və sadəlövh zəvvarlar göstərmİŞLƏR.

20. Lakin cəhalot pərdəsini yırtıb bir kənara tullayan ağıl və zəka həmin tamaşaları qadağan etdi. Qədim zamanların qəhrəmanları yenidən səhnəyə gəldi, lakin onlar üzlərinə maska geymədilər, xorun oxuduğu nəğmələri isə skripkanın axıcı melodiyası əvəz etdi.

21. Səadətin, vicdan əzabının və qəlb çirpıntılarının mənbəyi olan məhəbbət hər şeyi – sehnəni də, romanı da özünə tabe etmişdir. Mehəbbətə ağıl və düşüncə ilə qələmə alsanız, üreklerə də asanlıqla yol taparsınız. Qoy sizin qəhrəmanınız məhəbbət oduna yansın, lakin ədabaz çobanlar kimi əzilib-büzülməsin! Axillesin məhəbbəti Tırsis və ya Filenənin məhəbbətinə bənzəməz, Kir qətiyyən Artamena deyildir! Vicdan əzabı ilə müsəyiət olunan məhəbbəti siz qoçaqlıq yox, zəiflik əlaməti kimi tamaşaçılara təqdim etməlisiniz.

22. Dayaz və səthi qəhrəmanlar yalnız roman üçün yararlıdır. Sizin qəhrəmanınız qoy cəsur və necib olsun, lakin unutmayın ki, bu cəsur və necib qəhrəmanın zəif bir cəhəti olmasa, xoşa gelməz. Qızığın və cəld Axilles təhqir olunarkən ağlayıb göz yaşı tökürlər, elə buna görə də bizdə ona hüsn-rəğbet yaranır, bu təfərruat artıq deyil, qəhrəmanı daha da inandırıcı göstərmək üçündür; Aqamemnon mütəkəbbir və lovğadır; Eney öz əcdadının əqidəsinə sadıq və möhkəmdir.

23. Öz qəhrəmanınızın xarakterini hər bir şəraitdə gözləyib saxlamağa çalışın. Qəhrəmanın mənsub olduğu ölkəni və zəmanəni öyrənin, həmişə yadda saxlayın ki, bütün bunlar qəhrəmanın xarakterinə təsir edir, onun təbiətinə öz möhürüünü basır.

24. “Kleliya”da olduğu kimi hərəkət etməyin, o sizə nümunə ola bilməz: Paris qədim Roma deyildir ki, bir-birinə oxşasın, qədim dövrün qəhrəmanları qoy öz görkəmində və libasında görünüsün. Brutu qadın düşkünü, Katonu isə ədabaz və yüngüləhər göstərməyə ehtiyac yoxdur.

25. Müəyyən ağlabatlıqlar və uyğunsuzluqlar romanın yol yoldaşıdır, biz isə bütün qüsurları bağışlayırıq; kaş ki onlar darixdirci olmayıb, bizi əyləndirə bilsinlər. Belə romanları ciddi mühakimə etmək gülünc olardı. Teatrda ciddi məntiq gözləyirlər: belə ki, sehnədə hər şey möhkəm və ciddi qanunlara tabedir.

26. Səhnəyə yeni qəhrəman getirməkni istəyirsiniz? Gətin, lakin onun hərəkətləri ilə xarakterini uyğun verin və elə edin ki, bu qəhrəman axıra qədər öz təbiətinə sadıq qalsın!

27. Şöhrətpərəst şairlər bəzən sehnədə iştirak edən surətlərdə onların səciyyəsini dəyiş, öz səciyyələrini verir, öz surətlərini yaradırlar. Qaskoniyalı clə təsvir olunur ki, bütün aləm, Qaskoniya kimi görünür, Yuba isə bəzən eynilə Qalprened kimi danışır.

28. Lakin qüdrətli təbiət daha müdrik hərəkət etmiş və hər cətirasın öz dilini yaratmışdır: qəzəb mütəkəbbirdir, sözünü saxlamaz; məyusluq iniltili hıqqırıq kimidir, qırıq-qırıq səslənər.

29. İlion şəhərinin yanğın bürümüş evləri və alovlanan qala divarları karşısındada dayanmış ələmlə Keykubədən biz dəbdəbəli sözər görələyo bilmərik, o yalnız ah çəkmeli, kədərlənməlidir. Belə bir vaxtda coşğun Tanaisin hansı ölkədən keçib öz yeddi mənsəbi ilə Evksin dalgalarına qarışdığını söyləmək onun nəyinə gərokdır?

30. Dəbdəbəli, boş və mənasız sözər yığını ilə bizi oylandırmak istəyənlər cəfəng ibarələrin əsiridirlər. Kədər hissini ifadə edərkən səmimi olmaq lazımdır; məni ağlatmaq istəyirsinizsə – özünüz fəryad etməlisiniz; hissələr dəbdəbəli sözər və ibarələr içində itib-batırsa, tamaşaçıya təsir etməz, hədərə gedər.

31. Səhnə üçün yazüb-yaratmaq qədir-qıyməti bilinməyən bir işdir: orada səhnə işini bilən yüzlərlə tamaşaçı dayanıb ov gözləyir. Onların hamisənin xoşuna gəlmək çətin məsələdir; onlar bəhane gəzirlər, sərt-dirlər, müəllifi fitə basmağa həmişə hazırlırlar. Teatra daxil olmaq üçün bilet alan hər kəs iddia edir ki, biletlə bərabər, guya, müəllifi söymək, onu təlxək, cahil və eşşək adlandırbı təhqir etmək hüququnu da almışdır.

32. Tələbkar sərrafların xoşuna gəlmək üçün şair həm məğrur, həm də təhəmmüllü olmalı, ali fikirlərin təntənəsini göstərməli, məhəbbət, ümidi, qüssə və əzabı təsvir etməli, əsəri, şerini ilhamla işləyib cilalamalı və ince duyğular ifadə edən dərin və sadə sözərən cəsarətlə istifadə etməlidir; şerini cilası elə parlaq olmalıdır ki, həmişə yadda qalsın, insanların zəkasında nəqş bağlaşın, bir çox günlər və illər unudulmasın. Faciənin yüksək mənası bax, bundan ibarətdir.

33. Dastan isə daha ülvi və daha gözəldir. Dastanın yolu töntənəli və ahəstədir, onun kökü əsatirlə bağlıdır, lakin əsatirdən aldıqlarını uydurma üçün dastandakı xəyalın hüdudları tükənməzdir. Bu xəyalın qanadlarında hər şey ağla, cana gəlir. Venera əbədi gözəlliyyin, Minerva isə aydın zəka və dəruni fikirlərin tecəssümüdür, leysan yağışının müjdəcisi olan göy gurultularını ildirilmiş buludlar deyil, Neptun yaratır; dənizdə dalğaları göyə qaldırb köpüklandıran külek deyil, hiddətlənərək coşan Neptun-dur; dağlarda sizin çağırışınıza cavab verən əks-soda deyil, Nərgizin dərdindən göz yaşı tökən su pərisinin çəkdiyi ahın səsidir.

34. Dastançı şair uydurma və xəyalın əlvən iplərini sənətkarlıqla toxuyaraq hər şeyə gözəllik verib canlandırma bilər, hər şeyi istədiyi əlvən boyalarla boyaya bilər: onun etrafı solmayan güllər-çiçəklərə doludur.

35. Əgər biz eçitsəydi ki, Eney dənizdə firtinaya qərq olmuş, külək onun gəmisini Afrika sahilərinə aparıb çıxartmışdır, bu biza təəccübüllü görünməzdi və deyərdik: "Burada bir qəribəlik yoxdur, taleyin bundan qəribə oyunları məlumdur!" Lakin biz eşidəndə ki Troyanın oğullarına Yunona dəniz dalğalarının qoynunda da rəhm etmir, ilahənin əmrinə boyun əyən Eol onları İtaliya sahilərindən uzaqlara qovaraq qəzəbli burulğanların ağuşuna atır, Neptun dənizin dərinliklərindən baş-qaldırır və sular sakitləşib durulur, bu təsvir bizə təsir edir, bizi həyo-canlandırır, təəssüfləndirir və nəhayət, son məqamda Eneydən ayrılməq bizim üçün çətin olur.

36. Bu cür uydurma və xəyal olmayan yerdə poeziya ölüdür, bunsuz şerin nəfəsi kəsilir, sözlərin alovu sönürlər, şair özü isə soyuq natiqə, darixdıcı və səmərosiz əhvalatları nağıl edən qurū tarixçiye çevrilir.

37. Şəirdən əsatir qəhrəmanlarını və allahları qovan, Allah-taalanı antik dövrün allahlarına bənzətməyi düz, ağlılı və ədəbli bir hərəkət hesab edən şairlər yanılırlar. Belələri oxucuları həmişə çəkib iblis və şeytanlar qaynaşan cəhənnəmə aparırlar... Onlar, görünür, anlamırlar ki, İsa dinindəki əsrar hər cür bəzək-düzəyə və boş uydurmala yaddır, müqəddəs kitabda xəbər verilən dəhşətli sirler yalnız bizim qəlbimizi qorxu hissi ilə doldurmaq və beləliklə də günahlardan tövbə etməyi bize təlqin etmək üçündür!

38. Bu cür hərəkət edən şairlərin səyi onunla nəticələnir ki, müqədəs kitab uydurmaya, həqiqət isə rəvayətə çevirilir! Daim göylərin böyük və qüdrəti yaradarı ilə vuruşan, Allaha müqabil durub, onunla bərabər-

hüquqlu bir varlıq kimi mübahisəyə girişən və sizin qəhrəmanı şərəf və ləyaqət yolundan sapdırmağa cəhd edən şeytanın təsvirinə sey göstərmək axı neyə lazımdır?

39. Bilirəm, mənə etiraz edib Tassonu nümunə kimi misal çəkəcəklər. Mən burada onu tənqid etmək niyyətində deyiləm, lakin dəməliyəm ki, Tasso doğrudan tərifəlayıq olsa da, hər halda, əgər onun qəhrəmanı yalnız şeytanı günah işləməkdən çəkindirmeklə və onu düz yola dəvət etməklə məşğul olub qalsayıdı, əgər Rinaldo və Tankredin məhəbbət macərasının sevinci və əzabı bəzən onun süjetlərindəki darixdıcı və cansızçı lövhələri bir qədər yumşaltmasaydı, çətin ki, şair öz ölkəsi İtaliyanın şərəf və ləyaqətini yüksəldə biləydi.

40. Əlbəttə, xristianları tərənnüm edən şair gorək bütperəstlik təsirinə qapılmasın, lakin əsatiri, zərorli bir şey kimi, hər yerdən qovub çıxarmağı tələb etmək, hökmədarları və yoxsulları öz qayığına mindirib dənizin dalğalarından keçirməyi Haruna qadağan etmək, meşə Şahını füsunkar neydən və ya parkları iy, qayçı və lifdən məhrum etmək – bütün bunlar cahillikdir, poeziyaya yalnız zərər gətirə bilən cəfəngiyat və sayıqlamadır!

41. Bu cür sərsəmlərə elə gelir ki, mühəribəni parlaq mis dəbilqədə, Femidani əlinde tərəzi tutmuş olduğu halda, sürətli bir qaçısla axan zamanı isə olində saat təsvir etmək, bədii bir lövhədə və ya poemada göstərmək günahdır! Belələrinə ixtiyar versən, elan edərlər ki, alleqoriya yazmaq şairlərə qadağandır!

42. Nə olar, qoy desinlər, biz isə gəlin bütün bu cəfəngiyatı dincilərin öhdəsinə buraxaraq, dönmədən öz yolumuzla gedək, əsatir və xəyal liramıza yar olsun və həqiqət tanrısını heç bir zaman bütə çevirməyək.

43. Qədim əyyamın rəvayətlərində gözəllik tükənməzdir; Eney, Hektor, Yelena, Paris, Axill, Nestor, Orest və Uliss kimi qəhrəmanların adlarında da bir məlahət və poeziya vardır. İstedad sahibi olan həqiqi şair bu qəhrəmanları qoyub, poemada heç bir zaman Hildebranti tərənnüm etməz! Bu adı düzəldən səslərin özündə bir kobudluq vardır, bu isə şərə heyvətamız bir sıxıntı gətirmək üçün kifayətdir.

44. Əgər istəyirsiniz ki, sizi töntənəli alqış çələngi ilə qarşılıayaq, bəyənək, onda elə qəhrəman axtarib tapın ki, bize təsir etsin, bizi həycana gətirsin. Siz öz qəhrəmanınızı loyaqətsiz hissələrdən təmizləyib azad edin; elə edin ki, onun zəiflikləri də bizə nəcib və qüdrətli görünsün!

Qoy sizin qəhrəmanınız böyük və şərəfli işlərlə məşğul olsun, Sezara və Lüdovikə borabər görünsün, Polinike və onun qardaşına bənzəməsin, xəyanətdən uzaq olsun, çünki tələbkar və ciddi oxucu alçaqlığın təsvir və tərənnümünü sevməz.

45. Əsərin süjetini lüzumsuz hadisələrlə doldurub ağırlaşdırımayın: Homer Axillesin qəzobını seçmiş və onu elə tərənnüm etmişdir ki, bu qəzəb hissi o möhtəşəm poemanı başdan-başa doldurmuşdur. Artıq və lüzumsuz hadisələri əsərə yükləmək çox vaxt mövzunun özünü yoxsullaşdırır və soldurur.

46. Hadisənin nəqlindəki təhkiyə yiğcam, təsvirləriniz isə dəbdəbəli və zəngin olmalıdır, lakin şeirdə gözəlliyyə və ülviliyyə nail olmağa səy göstərin, heç bir zaman yüngül və bayağı xırdaçılığa yol verməyin.

47. Mənim bu məsləhətimi də dinlöyin: yəhudilərin xilas olmaq üçün dənizdəki dalğaların arasından keçib getmələrini pəncərədə qoyulmuş balıqlara göstərən istedadsız sarsaqları təqlid etmək şairə yaraşmaz. Anasını görən kimi, yanına qaçıb əlindəki daşı ona verən uşağın ağılsız hərəkətini təsvir etmək neyə lazımdır? Belə xırda və lüzumsuz şeylər tez unudulur.

48. Əsərdə gərək qırıqlıq olmasın, əsəri həddindən artıq uzatmağa da cəhət yoxdur. Əsər sadə başlanmalıdır, hadisəni nəql etməyə başlayanda öyünbərlovğalanmaq yersizdir. Heç bir zaman Peqası yəhərləyib çapmayıñ və bizi gurultuya basıb əsərin lap əvvəlində elan etməyin ki, indi mən qəhrəmanlar qəhrəmanını tərənnümə başlayıram! Ağlasığın vədilər verib onu necə doğrultmaq olar? "Məktublar" müəllifi olan şair haqqı ımış, belə hallarda deyərlər: gözümüz aydın, pişiyimiz oğlan doğub!

49. Öz əsərini sadə sözlərlə başlayıb qabaqcədan heç nə vəd etməyən romalı şair daha güclü, daha tosırıldır. O, sadəcə olaraq, sözünə belə başlayır: "Burada mən döyüşləri və öz doğma ölkəsinin allahlarına sadiq qalan leyaqətli bir qəhrəmanı tərənnüm etmişəm. Frikiyanı tərk edən bu qəhrəman dənizləri gəzib-dolaşmış, sularda azmiş və Avzoniyyaya gəlib çıxmış, həmişəlik orada qalmışdır".

50. Onun şeri ahəngdardır, sadədir; göy gurultusu kimi gurlamır, vədi kiçik, bəxşisi böyükdür. Burada səbir lazımdır, azacıq gözləyin, o sizə möcüzələr göstərəcək, latinların gələcək taleyindən xəbər verəcək, Axeron və Eliziumun qaranlıq kölgələrindən söhbət açacaq, Sezarların nəslini Eneyə göstərəcəkdir.

51. Ahəngdar, incə və qəşəng əsər obrazlarla zəngin olmalı və zövq verməlidir. Şair gərək əzəmetlə məlahəti birləşdirsin, hay-küylü bir dillə yazılan əsəri oxumaq mümkün deyildir. Ariosto və onun gülüş doğuran dəlisov və incə zarafatları, şeirdə kiçicik bir məzəli sözü və ya nəşeli gülüşü on qorxunc günah elan edib pisləyən qəşqabaqlı, məyus və soyuq qafiyəpərdəzdan mənə daha əzizdir.

52. Yəqin, biz Homeri ona görə bclə çox sevirik ki, Venera özü ona gözəllik kəmərini bağışlamışdır. Onun yaratdığı əsərlər qiymətsiz bir xəzinə, bütün əsrlərə zövq verən tükənməz bir mənbədir. O, bir cadugar kimi, əl vurduğu hər şeyi cavahire çevirir və onun parıltısı ilə bizi daim şadlandırır və məftun edir. Onun şərində bir canlılıq və oynaqlıq vardır, biz onun əsərlərində zəhlətökən uzunuluğa rast gələ bilmərik.

53. Homerin əsərlərində süjet cansıxıcı qaydalara tabe edilməmişdir, töbii və seyyal bir yolla inkişaf edir, sakit və duru bir çay kimi ahəsto axıb gedir. Onun əsərlərində hər şey öz yerindədir, söz də, misra da öz hədəfinə dəyir. Homerin gözəl və yüksək əsərlərini ürekden sevin, o sizə gözəl bir nümunədir.

54. Düzgün qurulmuş, bitkin və ahəngdar olan gözəl poema yüngül bir hovəs və ya təsadüf nəticəsində deyil, böyük bir həyat təcrübəsi və zəhmət sayesində yaranır: bunun üçün təcrübəsiz şagirdin zəif səsi yox, güclü sənətkar nəfəsi lazımdır.

55. Lakin bəzən belə də olur: görürsən ki, bir şair yetkinləşməmiş və təcrübəsi olmayan şagird kimi hərəköt edir, içində bir anlığa parlayan ilham qığılçımından vəcdə gəlib qəhrəmanlıq dastanının qüdrətli şeypurunu çalır və lovğa xəyallara qapılaraq göylərə səs salır; hürkmüş Peqas bu qəribə səsi eşidərək gah tələsir, gah asta gedir, haradan eşidildiyini bilmədiyi üçün səsin qarasına qosur.

56. Zəhmətin və mühakimənin lazımı köməyi olmadan şair ilhamı uzun müddət yaşaya bilməz. Zəhmətsiz yaranan və yalnız müvəqqəti ilhamın məhsulu olan əsərləri oxucular pisləyir. Lakin bəzən, belə hallarda, şeir yazan öz-özündən razı qalır, lovğalıq və inad onun gözlərini yumur, özü heyranlıq buxurunu yellətdikcə most olur və deyir: "Homer ruhumuzu təhqir edir, Vergili köhnəlmışdır, quru və soyuq şairdir".

57. Belələrinə qarşı azacıq bir etiraz səsi ucalan kimi cavabı hazırlıdır: "Gələcək nəsillər özü bizim qiymətimizi verəcəkdir!" Belə deyir, amma xəyalından keçir ki, bir imkan ola, müasirlərinin hamısı ona şöhrət çələngi toxuyub hazırlayalar.

58. Belələri unudurlar ki, satıcıda qalmış əsərlərinin üstünü toz basmışdır, alanı demirəm, heç üzünə baxan da yoxdur. Nə demək olar, indi ki üzüne baxan yoxdur, qoy elə tozun altında yatıb qalsın, biz isə yarımcıq qalmış səhbətimizə qayıdaq, onu davam etdirök!

59. Özünün şən gülüşleri ilə bizi valeh edən Komediya da Faciənin qazandığı müvəffəqiyyətin gücünə Afinada doğulmuşdur. Komediyada məzəli oyunlarla çıxış edən yunan iynəli, tikanlı sözləri, zəhərli atmacaları və kinayələri ilə öz düşmənlerinə rişxənd edir, onları qırıncılayırdı. Məharətən deyilən kəskin sözlər mənliyə və zəkaya ağır yaralar vururdu. Gənc və möşhur bir şair bütün ləyaqət və xidmətlərə acı-acı gülməklə, lağla qoymaqla fəxri hörmət qazanmışdır; "Buludlar" əsərində bu şair Sokratı gülünc vəziyyətdə təsvir etmiş, camaatın qarşısında onu lağla qoymuş, ələ salmışdır.

60. Lakin fərman verilmiş, əsərlərdə adamların adlarını çəkməyin qarşısı alınmış, təhqir və böhtənlərə son qoyulmuşdu, şairlər isə daha heç kəsə iftira deyə bilməmişdilər.

61. O zamandan Afinada Menandrın ahəstə və yumşaq gülüşü səslənməyə başladı. Bu gülüş tamaşaçılar üçün sevinc və teselli mənbəyi oldu, ağıllanmış Ellada başa düşdü ki, tündməzaclıq göstərmədən və zəhərli iynələr batırmadan insanlara nəsihət etmək və onları tərbiyə etmək lazımdır.

62. Menandr heç kəsin xasiyyət və əlamətlərinə isnad etmədən portret yaratmağın məharətli ustası idi. Onun yaratdığı ədabazların surətinə baxıb güləndə, heç kəs bu ədabazlardakı cybəcərliyi özünə çıxmır və özünün təhqir olunduğunu düşünmürdü. Menandr üçün nümunə olan xəsis özü teatra gəlir və tamaşaşa gördüyü xəsis adamın surətinə baxıb ucadan gülürdü.

63. Əger siz Komediyada şöhrət qazanmaq istəyirsinizsə, təbiəti özünüz üçün məsləhətçi seçin, onun dediklərinə qulaq asın. Yalnız insanların qəlbini dərindən nüfuz etməyi, onların daxili aləmindəki sırları dərk etməyi bacaran, insanlardakı qəribəlikləri duyan, israfçını, tənbəli, sarsaq ədabəzi və qoca qısqancı ayırd edən şair onların surətlərini də səhnədə yaradıb, bütün hiyləgər işləri və danışqları ilə birlikdə bize göstərə bilər.

64. Qoy bu obrazlar şair tərəfindən yenidən səhnədə bizim gözü müzün qarşısında canlandırılsın, qoy bu surətlər öz sadə və parlaq boyaları ilə bizi məftun etsin, əyləndirsin. Təbiət öz tükənməz səxavəti ilə

insanların hərəsinə bir xüsusiyyət, hər birinə başqa bir sıfət və cizgi bəxş edir, lakin çox iti və nüfuzedici şair nəzərlərinə malik olmaq lazımdır ki, həmin cizgiləri və xüsusiyyətləri adamların yerişindən, duruşundan və baxışından duysan və göstərəsən.

65. Zəmanənin əli ilə biz günbəgün dəyişirik, hər yaşın öz xasiyyəti var, qocanın hərəkətləri cavaninkına bənzəməz. Cavan adam ipə yatmaz, ağılsız işlər görər, ehtirasa uyar, nəsihətə qulaq asmaz, yanlış addımlar atar, həvəvü həvəsə qapılar, kefə meyil edər, hədsiz-hüdudsuz arzu və isteklər onu cəlb edər, elə buna görə də günaha batar.

66. Yaşa dolmuş, ahil və təmkinli adam isə başqa işlərin qeydində qalır: cəld və hiyləgər olur, əyanlara və kübarlara yalqaqlanmağı bacarır, gələcəyin qayğılarından özünü gözləmək üçün homişə irəliyə baxmağa çalışır. Görürsən ki, zəifləyib əldən düşmüş bir qoca xəsislik ehtirasında yanıb qovrulur, bu gün əlindən heç nə gəlmədiyi halda sabahkı günü üçün var-dövlət yığır, hər şeyin haqq-hesabına gedir, qənaət edir, keçən əsri terifləyir, bu günü pisləyir, nəşə və lozzətdən çoxdan ayrıldığı üçün hər cür əyləncəni rədd edir və yamanlayır.

67. Yadda saxlayın: hər bir qəhrəmanın danişığına yaxşıca diqqət edin ki, gəncin dili və danişiq tərzi qocanından fərqlənsin.

68. Şəhərlilərin, saray əhlinin həyatını öyrənin; onların arasında nümunə çoxdur, siz onların içindən xarakterlər axtarıb tapın. Molyer onların həyatını diqqətlə müşahidə edirdi; əger o, camaatın xoşuna gəl-sin deyə, bəzən surətləri təhrif etməsəydi, həqiqi şadlığı telxəkkılıq əvəz edib korlamasayıdı, bize yüksək sonət nümunəsi olan əsərlər verə bilərdi. Lakin əfsus! Bu müəllif öz əsərlərində Terensi ilə Tabareni eyni-ləşdirmişdir! Kələkbaz Skapenin gizləndiyi kisədə mən yüksək şöhrət qazanmış "Mizantrop" müəllifini görmürem.

69. Komediyada sızılı və göz yaşı ola bilməz, bunlar gülünclüyün əbədi düşmənidir, faciənin yüksək əhvalı-ruhiyyəsi də bunlarla uyuşa bilməz; lakin ciddi Komediya şit və qəbahətli atmacalarla kütləni gül-dürüb əyləndirməyə çalışarsa, onun da səviyyəsi açıcalar.

70. Komediyada özbaşınalıq edib zarafatın cilovunu buraxmaq olmaz, əsas hadisənin canlı inkişaf xəttini dolaşdırmaq, əsas mövzu və məqsəddən yersiz kənara çıxmaq, fikri yayındırıb boş və mənasız səhbətlərə uymaq olmaz.

71. Komediyannın dili, yerinə görə, bəzən sadə, bəzən yüksək və dəbdəbəli olmalıdır, qoy burada şerin hər bir misrası hər an zarafatyana

atmacalarla parlasın, qoy əsərin bütün hadisələri bir-biri ilə bağlansın, qoy əsərdə verilən bütün ehtiraslar ustalıqla çarpanlaşdırıb bir kələfdə düyünlənsin!

72. Komediya müəllifi görək hər şeydə təbiəti nümunə götürsün, təbiətə sadıq qalsın, bizi mənasız tolxəkliklə yorub təhqir etməsin. Tercensiya bu işdə sizə yaxşıca kömək edər; onun yaratdığı o möşhur səhnə yadınızdadırı: ata öz oğlunu danlayır, çünkü oğul atanın fikrincə düşünmədən, ölçüb-biçmədən ağılsızlıq etmiş, məhəbbətə düşmüş, aşiq olmuşdur. O, atanın bütün sözlərini dinləyəndən sonra, yenə də öz məşuqəsinin yanına qaçıb gedir. Bu səhnədə heç kəsin surəti yaradılmışdır, heç kəsə təqlid olunmamışdır, burada əsil ata və həqiqi aşiq verilmişdir.

73. Ağıl və idrakin göstərdiyi yolla gedən şair Komediyada incə zövqü, gülünc hadisələrdə sağlam düşüncə və mənanı qoruyub saxlamağı bacarır. Belə şairlər hörmət və töqdirə layiqdir. Bayağı zarafatları bir-birinin dalınca düzəmkən yorulmayan, səthi və ədəbsiz atmacalarda məharət göstərmək istəyən şairlər isə qoy Pon-Nef körpüsünün altında mürgüləyən sərxaşların yanına getsinlər: oradakı nökər və xidmətçi gürühu əl vurub belə şairlərə layiqi mükafatı verər.

## DÖRDÜNCÜ NƏĞMƏ

1. Bir zamanlar Florensiyada bir həkim yaşayırı - həkim yox, məşhur gopçu və bütün xəstələrin cəlladı idi. Həkimdən çox onun taun xəstəliyinə oxşarı vardı, hamını qırıb-tökürdü: kiçik yaşı uşaqları yetim qoyur, qardaşı qardaş cənazəsi üzərində ağladırdı. Onun ucbatından vaxtsız qurban gedənləri sayıb qurtarmaq olmaz. Yüngülçə soyuqdəyməyə baxıb deyirdi ki, bu - plevritdir; başın bir tərəfində azacıq ağrı oldumu, o saat deyirdi ki, bu adamın beyni tərpənib - dəlidir, tutması var.

2. Nəhayət, bu həkim, günlərin birində həmin şəhərdən izalə olub getdi. Həkimi vaxtı ilə müalicə etdiyi və təsadüfən o biri dünyaya gəndərmədiyi bir nəfər - sənət pərilörinə məftun, memarlığı sevən bir rahib öz sarayına qonaq dəvət etdi. Həkim bu sarayda hər şeyin incəliklərinə diqqət yetirdi, ləp Mansar kimi ölçüb-biçməyə başladı: yox, bu fasad heç xoşuma gəlmir, başqa cür olsayıdı yaxşı görünərdi, həm də fasadın yanında bir aynabəndlə eyvan tikili bilərdi, pilləkəni isə bir azacıq geri çəkmək lazımdı. Qonağın bu sözləri rahibin ağlına batır, bənnanı çağırtdırıv və qonağın dediyi qaydada sarayın qüsurlarını düzəldirir. Sözü uzatmiram, bu əhvalatı qurtarıb mətləbə keçmək vaxtidır, mətləb isə budur ki, bizim bu təbib həmin gündən əlinə xətkəş və karadaş götürdü, Qalenin ağır zəhmətinə həmişəlik özgələrin öhdəsinə buraxdı və beləliklə, həkimliyə layiq olmayan bu adam çox gözəl bir memar oldu.

3. Buradan siz də çox asanlıqla özünüz üçün nəticə çıxara bilərsiniz: əgər qabiliyyətiniz çörəkçiliyədirse, ən yaxşısı elə budur ki, gedib çörək bişirəsiniz; faydasız bir şair olub, pis şeirlər quraşdırmaqdansa, yaxşı çörəkçilik daha fəxri işdir! Həm də unutmayın ki, çörək bişirməyi, ev tikməyi və ya tikiş tikməyi bacaran adamın hər yerde və həmişə birinci olması şərt deyildir, amma poeziyada iş özgə cürdür və bizim məqsədimiz də elə sizi başa salmaqdır ki, poeziyada babatlıq həmişə istedadsızlığın sinonimidir, soyuq qafiyəpərdəz - həmişə pis şairdir.

4. Pənşenlə Buayyenin şairliyi arasında forq yoxdur. Rampal, Menardyer, Manyon, Sue, Korben, Lamorlyer kimi şairlərin əsərlərini isə heç oxunağına dəyməz. Təlxək öz mənasız sözləri ilə, heç olmazsa, bəzən adamı güldürür, qafiyəpərdəzliqlə möşgül olanın soyuq misraları isə adamı darixdirir təngo getirir. Berjerakin gülüşü mənim üçün Motenin adama mürgü getirən buz kimi soyuq cəfəngiyatından daha xoş və əzizdir.

5. Yan-yörənizdə qaynaşan və bir ağızdan qışqırıb “Necə də məftun edir! Lap anadangelinə dahidir!” deyən yalançı pərəstişkarların yaltaq təriflərinə inanmayın. Bəzən belə olur ki, şerini dinləyəndə qulağımıza xoş gəlir, amma həmin şeri özümüz oxuyanda içindən yüzlərlə səhv tapırıq. Buna misal da göstərə bilərəm; şair Qombonu bizdə tərifləyirdilər, amma onun yazdıqlarını indi dükanda toz basmışdır.

6. Özgələrin mülahizəsini dinləyib fikirlərini öyrənməyə çalışın: çünki ən yüngül adam da bəzən ağıllı məsləhət verə bilər. Yox, əger gözləmədiyiniz halda, qəflətən təbə gəlib şeir yazırsınızsa, onu hamiya oxumağa tələsməyin. Özünün pis şeirlərini gəlib keçən camaata oxuyan axmaqları təqlid etməyin, belə axmaqlar şeiri oxuyanda camaat onun əlindən qurtarmaq üçün məbədə qaçıb gedir, lakin bu şairin şeiri pərisi camaata orada da aman vermər. Yادınızda saxlayın, təkrar edirəm: ağlı başında olan, dərrakəli adamların ləyaqotlı məsləhətlərinə və dəlillərinə qulaq asın, cahillərin söylədiyi mülahizələr isə qətiyyən sizi qorxutmasın.

7. Bəzən belə olur ki, axmaq bir adam özünü alım kimi göstərir, gözəl yaradıcılıq məhsulu olan əsərdəki obrazları və parlaq ifadələri istədiyi kimi vurub dağıdır. Siz beləsinə qətiyyən cavab verib deməyin ki, onun gətirdiyi sübutlara nifrot edirsiz, siz ona deməyin ki, onun sözlerinə əhəmiyyət vermirsiz, deməyin ki, o özünü yuxarı tutur, lovğalanır, sezici bir sərraf sayır. Siz ona belə desəniz, bütün bunların hamisi hədər gedər. Ən yaxşısı budur ki, beləsinin məsləhətlərinə fikir verməyin, laqeyd yanaşın, yox, əger siz belə adamin məsləhətlərinə qulaq assanız, minmiş olduğunuz gəmi deşilər, su verər.

8. Sizi tənqid edən adam görək ağıllı və nocib, hərcür paxıllıq hissindən azad, dərin və hər şeydən baş çıxardan adam olsun: belə olarsa, tənqidçi sizin əsərinizdə elə qüsurlar təpib göstərə bilər ki, hətta siz özünüz də o qüsurları öz-özünüzdən bəlkə də gizlətməyə çalışardınız. Tənqidçi o saat əsərdəki gülməli dolaşılılığı həlli edər, sizdə ümid hissi əmələ gotırır, bütün şübhələrinizi dağıdar və sizə izah edər ki, yaradıcılıq töbi goləndo ilham insanın qəlbini hakim olur, insanın ağlını da qanadlandırır, yazmaq qaydalarının buxovlarını cosarətə və qoti surətdə sindirib kənara atır, poeziyanın üfüqlərini genişləndirməyi bacarır.

9. Lakin təəssüf ki, bu cür tənqidçilər bizdə, demək olar ki, heç yoxdur; bəzən ən məşhur şair, görürsən ki, cəfengiyat yazır, tənqidçi isə beləsin qızığın tənqid edir, lakin əslində, o, bu şeri heç fərqləndirə bilmir, çünki belə tənqidçi Vergilini Lukandan ayırmağı da bacarmır.

10. İsteyirsinizmi ki, yüksək cəmiyyətdə sizi bütünlükə təqdir etsinlər? Əgər isteyirsinizsə, mən sizə dostcasına bir məsləhət verə bilərəm: çalışın elə edin ki, canlı və oynaq şeirlə müdrikliyi öyrədin, çalışın ki, faydalı olanla xoşagələni bir-birinə qovuşdura biləsiniz. Yadda saxlayın ki, oxucular boş və menasız quraşdırmalarдан həmişə qaçıb yaxa qurtarınağa, əyləndirici şeydən də həmişə ağıl və zəka üçün qida almağa çalışırlar.

11. Qoy sizin yazdığınız əsərdə gözəl bir qəlbin döyüntüsü duyulsun, əsərinizdə pis fikirlərə və nalayıq sözlərə yer verilməsin: hər kəs öz əsərində əxlaq və namusa utanmadan xəyanət edirsə, hər kəs bizo pozğunluğu cəlbedici və xoşagələn əziz bir şey kimi təsvir edirsə, belə adamlar kəskin və sərt mühakiməyə layiqdir.

12. Lakin mən bu sözləri deyərkən qətiyyən əlimi o cahillərə təref uzatmaram ki, onlar öz axmaqlıqları üzündən bir ağızdan qışqırır və deyirlər ki, şeirdən və nəşrdən hər cür məhəbbəti qovub çıxarmaq, səhnədə isə yalnız darıxdıcı və insana mürgü gətirən əhvalatları göstərmək lazımdır. Belə adamlar Rodriqo ilə Ximenani naqabil duyğular oyatdıqlarına görə söyür və danlayırlar, lakin hissi ażismalar haqqında yüksək və nəcib bir dillə aparılan poetik söhbət adamda pis fikirlər oyada bilməz! Mən insanı məftun edən Didonannın günahlarını təkdir edirəm, hərçənd ki, onun çəkdiyi ahlar, keçirdiyi əzablar məni həyəcanlandırır və göz yaşı tökməyə məcbur edir.

13. Məhəbbət haqqında yüksək və təmiz bir üslubda yanan şairin əsəri heç bir zaman bizim qanımızı cuşa gətirib, bizdə ləyaqətsiz hissələr doğurmur, heç bir zaman bizdə cinayətə aparıb çıxara biləcək, bizi məhv edə biləcək duyğular oyatmır. Elə buna görə də qoy xeyirxahlıq sizin üçün hər şeydən qiymətli və əziz olsun. Çünkü ağıl aydın və dərin olanda bələ ruhun və qəlbin pozğunluğu sətirlər arasında mütləq görünməlidir!

14. İnsanın qəlbini didib dağıdan paxıllıq hissindən həmişə uzağa qaçın. İstedədi olan şair heç bir zaman başqasına həsəd aparmaz, heç bir zaman paxıllıq hissini öz astanasına yaxın buraxa bilməz. Yalnız ortabab istedəda malik olan adamlar paxıllıq hissini tutulurlar, yalnız belə adamlar dünyada istedadlı olan hər şeyi özlərinə düşmən hesab edirlər, belə adamlar saray əhli içerisinde qeybət qırmaqla möşəkul olurlar, çalışırlar ki, camaatın arasında hamidan uca görünsünlər; onlar dahi adamlara böhtən deyib ləkələyirlər ki, özlərini həmin dahilərlə

bir cərgədə tutub müqayisə etsinlər. Biz heç bir zaman namusu və loyaqəti unudub, toriflərə və mükafatlara uyaraq özümüzü belə alçaq hissələrlə lokəlmərik.

15. Siz heç bir zaman elo etmeyin ki, hər şeyi unudub, yalnız şerin misraları arasında qurdalanasınız: unutmayın ki, şair kitabqurdu deyildir, şair – canlı insandır. Siz öz istedadlı şerinizlə bizi məftun etməyə çalışın, çalışın ki, cəmiyyət içində gülünc vəziyyətə düşüb burnunun ucundan irəlini görməyən adamlara oxşamayاسınız.

16. Ey şeir pərisinin gözəl şagirdləri! Qoy sizi heç bir zaman pul və qızıl deyil, əksinə, şöhrət və fəxri hörmət özünü cəlb etsin. Əlbəttə, siz uzun müddət zəhmət çəkib şeir yazandan sonra onun gəlirindən mükaflat ala bilərsiniz, bu sizin üçün ayıb deyildir, lakin mənim nifret etdiyim o şairlərdir ki, onlar həqiqi şair şöhrətinə və fəxri hörmətə soyuq yanaşır, şərdən yalnız gelir gözləyir! Belə şairlər özlərini naşirlorə xidmət etməyə məcbur edir və tamaha uyub həqiqi ilhamı şərəfsiz bir vəziyyətə salırlar.

17. Bir zamanlar bizim ağımız hələ yatmışdı, hafizəmiz dil bilmirdi, o zaman hələ insanlar birgə yaşamaq üçün heç bir qayda-qanun çıxartmamışdır, hamı məşələrdə təkbaşına gəzib dolanırdı, qəbilələr güc və zoraklığı qanun sayır, başqa adamları öldürməyi haqlı iş hesab edirdilər. Lakin budur, başqa bir zaman gəlib çıxdı. Söz və kəlamlar ucadan səsləndi, bütün gözəl qanunların əsası qoyuldu, məşələrdə təkbaşına gəzib dolananlar bu qanunların gücünə bir yerə yığışib birləşdi, cəmiyyət yarandı, insanlar çıçəkli və güllü vahələrdə gözəl şəhərlər tikdilər, çayların üzərindən məharətlə gözəl körpülər saldılar, sahillərə bəndlər çəkdilər, o zamandan başlayaraq cinayət qanunla cəzalandı. Deyirlər ki, insan həyatının bu cür dəyişmosında şeir mühüm amil olmuş və biz bu dəyişiklik üçün şərə borcluyuq! Görünür ki, belədir. Elə buna görə də, köhnə bir rəvayətdə dcyildiyi kimi, Frakiyanın peñənləri sakitləşmiş və qorxa-qorxa gedib mahni oxuyan Orfeyin ayaqları altında sərilib yatmışlar; elə buna görədir ki, Fiv şəhərinin divarları yalnız Amfionun çaldığı liranın sədaları altında tikilib yüksəlmüşdür. Bəli, belədir, şerin üzərine çox qəribə və gözəl vəzifələr düşmüştür! Dünyadakı insanlara gələcəyi xəbər verən allahlar həmişə şeirlə danışmışlar, həyəcanlı kütələyə Feb allahının sərt və qəzəbli hökmələrini çatdırıran kahinlər də həmişə şeirlə danışmışlar. Qədim zəmanonun böyük və məşhur qəhrəmanlarını Homer şeirlə tərənnüm etmiş və onların qəlbi də igidlilik və qorxmazlıq

hissini şeirlə alovlandırmışdır; şair Hesiod isə zəmiləri bəcərməyi, tənbəl torpaqdan taxıl almağın qaydalarını insanlara şeirlə öyrətməmişdir. Beləliklə, şairlərin sözündə həmişə müdrik ağlın səsi eşidilmiş, insanlar isə həmişə şairlərin nəcib və xeyirxah məsləhətlərinə qulaq asmış, poeziyanın şirin və axıcı lezzəti ürkəkləri feth etmişdir.

18. Elə buna görədir ki, qədim Elladada yunanlar şeir və sənət perilərini ilahiləşdirmiş, onların sənətə göstərdiyi qayğıya hörmət olaməti olaraq gözəl məbədlər tikmişlər, bu məbədlərin məqsədi isə o idi ki, şeir və sənət çiçəklənsin və bütün insanlar üçün faydalı olsun.

19. Lakin zəmanət dəyişdi, kədərli və acı bir dövr gəldi, Parnas öz gözəl və nəcib simasını itirdi. Bütün iyrənc qüsurların anası olan qudurğan tamah hissi insanların qəlbində və şərə də öz möhürü vurdu, şairlər öz xeyirləri üçün yalan sözlər qoşmağa başladılar, hamı utanmadan sözə, şeirlə alver etməyə başladı.

20. Siz bu cür alçaq və rəzil ehtiraslara nifret etməlisiniz. Yox, əger qızıl əldə etmək hissi sizə qalib gəlməmişdərsə, siz heç bir zaman bu hiss ümmanının dalğalarına uyub şirnikleşməyin: yadda saxlayın ki, vərdövlət özünü başqa sahillerdə ev tikir. Nəğməkar olan şairlərə və qəhrəmanlara isə Apollon şöhrət və əbədiyyət çoləngi bəxş edir.

21. Mənə etiraz edib deyəcəklər ki, səhv edirsiniz, şeir ilahəsinin özüne də seher yeməyi, nahar, hətta axşam yeməyi lazımdır, əger şair acqarına qələm götürüb yazımağa başlarsa, qarnı onu çasdırar, Parnas heç onun yadına da düşməz, məlahət və zəriflik ilahələrini də unudar. Horatsı Menad haqqında yazanda qarnı da tox, özü də sərxoş idи, achiqdan rahat olan və yazmazdan evvel həmişə nahar etməyi üstün tutan şair Koltedən fərqli olaraq, Horatsı heç bir zaman ac olmamış və sonetlərini yazanda da achiq üzündən tələsməmişdir... Raziyam; lakin bununla birlikdə, deməliyəm ki, belə yoxsulluğun yolu bizim üçün bağlıdır; bir halda ki bizdə şairə kralın özü hörmət edir, onun səxavəti və diqqəti sayəsində şair əzizlənir və özünü isti bir yuvada hiss edir, hər şeylə təmin olunur və bütün qayğıları özündən kənara qovur, bir halda ki belədir, nə üçün şair qorxmalıdır? Qoy şeir ilahəsinin yetişdirmələri ona mədhənamə oxusunlar! Şairi səmərəli zəhmətə ilhamlandıran odur, qoy qəlbi bu ilhamla alovlanan Kornel bütün varlığı, bütün ruhu ilə ayağa qalxsın və qüvvə toplayaraq "Sidin" müəllifi kimi tanınsın! Qoy onun cizgilərini ilahi qüvvəye malik olan Rasin bir çox səhnələrdə bizə yenidən canlandırıb göstərsin! Qoy epiqramlar dəstə-dəstə axışib gəlsin!

Qoy Seqre öz ekloqları ilə bizi məftun etsin! Qoy Benseradın yazdığı incə və malahətli nağmələrdə yalnız onun adı çökilsin, onun adı tərənnüm olunsun!

22. Lakin bizdə ikinci bir “Eneida” yaza biləcək adam varmı, Yeni Alkidanın ardınca Reyn çayının sahilərinə tələsən, şeirdə möcüzələr göstərən, meşələri, qayaları, dağları titrədə biləcək misralar yarada bilən şair tapılarmı? Kim bizo qorxu və həyəcan içinde çırpınan Bataviyanın daşqın zamanı köməyə çağırın səsini təsvir edəcəkdir? Kim Maastricht döyüşündə yerə sərilən dəstələrin qəhrəmanlığını və fəlakətini tərənnüm edəcəkdir? Lakin mən burada başında tac gəzdirən padşahı təriflədiyim halda, o öz sürətli addımları ilə irəliləmiş və artıq Alp dağlarına gedib çatmışdır. İndi Salen ona tabe olmuş, Dol artıq məhv edilmişdir, partlayıb dağılan daşların və qayaların arasından Bezanson şəhərinin tüstüsü göylərə ucalır... Onun ən uzaq məqsədə doğru gedən yolunun ağızını kəsməyi bacaran qorxmaz və cəsarətli qəhrəmanlar indi haradadırlar? Onların dəstələri və qoşunları qorxudan hürküb qaçırlar və bu vəziyyəti də özləri üçün fəxr sayır, lovğalanıb deyirlər ki, guya üz-üzə gəlib vuruşmaqdan yaxalarını məhərətlə qurtarmışlar. Gör nə qədər partladılmış və dağılmış bəndlər vardır! Gör mədh və tərənnüm üçün nə qədər loyaqəti igidliklər vardır! Şairlər bütün bunların hamısını layiqi ilə nəzəmə çökib tərənnüm etmək üçün gərək diqqətlə şerin misralarını cilalayıb parlatsınlar!

23. Mən isə – indiyə qədər yalnız satira haqqında danışan və qəhrəmanlıq şeypuruna, incə səslə çalınan liraya yaxın düşməyə cəsarət etməyən mən isə, o vaxt orada, sizin yanınızda olacağam, mənim səsim və nəzərlərim o qəhrəmanlıq meydanında sizə iham Verəcəkdir. Mən hełə kiçik yaşlarında Horatsidən öyrəndiyim məsləhətləri yenidən sizə danışacaq və sizin hər birinizin qəlbində şeir alovunu yandıracağam, sizi gələcəkdə gözləyən şöhrət çolongini göstərocoyom.

24. Lakin əger mən sizə ürəkdən kömək etmək arzusu ilə səy göstərib həqiqi qızılı və cavahirati qum və torpaqdan ayırmaga çalışsam, əgor mənim tənqidim amansız, ciddi və sərt olsa, məni danlamayın: çünki irad tutmağı, tənqid edib danlamağı sevirem, mən bunu gizlədə bilmərom, hərçond ki, özüm də şeir yazanda çox günahlara yol verirəm!



## RASİNƏ VII MƏKTUB

Rasin, heç bilirsənmi sənin şerin aktyorların ifasında bizim ruhumuz necə coşdurur, qəlbimizi necə həyəcana getirir! Dörd və kədərə tutulmuş qəmli Avlidin bütün əhalisi qəzəb və lənətə məhkum olan İfigeniyanın üzərində belə indiki tamaşaçıların Şanmaleni sizin faciədə görərkən fəryad qoparıb ağladıqları qədər ağlamamışdır. Lakin bununla birlikdə, yenə də yadda saxla ki, yaratdiğın o gözəl əsərlər eyni dərəcədə hamının xoşuna gəlməz, sənə şöhrət qazandırmaz; çünki indiyədək hamiya məlum olmayan bir yolla gedən dahi şairin yan-yörəsində homişə fitnə-fəsad toru hörənlər də olur. Dahi şairlərin ətrafa cılədiyi nur şöləsindən gözləri qamaşan rəqiblər qarğıa-quzğun dəstəsi kimi töküllüb daim onun başı üzərində fırlanar... Ən sədaqətli dostları da bəzən bu qarğıa-quzğun dəstəsinə uyub onların qaldırdığı hay-küyə qoşularlar. Yalnız son məqamda, qəbiristanlıqdə təzəcə qazılmış qəbrin yanında, hər şeyə irad tutan tənqidçilərin heyrot içinde susub dayandıqları bir zaman, necə bir müğənninin sözüb getdiyini hamı, sanki qəflət yuxusundan aylırmış kimi, birdən-birə dərk edib başa düşər və hamı özünə borc biliib, onun tabutu üzərinə əklil qoymağə tələsər.

Nə qədər ki taxta tabut və bir ovuc torpaq Molyerin gözdən düşmüş cəsədini həmişəlik örtüb adamların gözündən gizlətməmişdi, avam, lovğa təlxəklər gürühu onun indi hamı tərəfindən hörmətlə qarşılanan komedyalarını nifretlə rədd edirdi. Bir yiğin kütbevin cahillər bərlibəzəkli saray qiyafəsində Molyerin əsərlərinin tamaşalarına gedər və şerinin hər bir misrasında böyük bir ürək çırpınan hər yeni pyesini küye basıb hörmətdən salmağa çalışardılar. Saray əhli başqa tamaşa, özgə bir əyləncə şövqündə idi, qrafinya teatrdə onun komedyasına baxdığı zaman dəhşət içində lojadan çıxıb qaçar, markız ikiüzlü və riyakarlıara qarşı çevrilmiş kəskin ittihamları eşidəndə, müəllifi tonqalda yandırmaga hazır olar, saray adamlarını ələ salıb gülməyə cəsarət etdiyinə görə vikont şairin ünvanına lənət və söyüslər yağdırmağı əsirgəməzdidi... Lakin Parkların qayçısı bir gün rəhmətsizcəsinə ömür kəndirini kəsdi və zülmət dünyasına aparıb onu bizdən həmişəlik gizlətdi. Yalnız bundan sonra hamı Molyerin gözəl dühasını etiraf və qəbul etdi. O zamandan

səhnədə sürtülüb köhnələn Komediyanın daha səsi gəlmir, xeyli müd-dətdir ki, Komediya lal olmuşdur və indi onu yenidən ayağa qaldırıb dərdinə əlac edəsi bir adam da yoxdur. Komediya axırda belə bir şərof-siz vəziyyətə düşməsdür.

Ey Sofokla bərabər olan yegano faciə şairi Rasin, axı kim bize təsəlli verib deyə bilər ki, Korncl qocalır və onun ilham alovu sönmək üzrədir? Bir halda ki bu solğun bəñizli paxıl adəmin gözlərinə yuxu getmir və mərdimazarlıq edib fitnə törətmək əzmindədir, bir halda ki o hər yerdə böhtanlar yağıdırıb səni təqib edir, daha sən nə üçün buna heyret-lənir və təəccüb edirsən? Allah-taalanın müdrik və müqəddəs nəzərləri heç bir zaman öz bəndələrinin üstündən əskik deyildir: onun istedadını mənsəb və şan-şövkət yatağında yuxu basır, lakin düşmənləri onu bu tənbəllik yuxusundan ayıltmışlar, indi o, sənətkarlığın zirvələrinə doğru cəsarotla irəliləyir və ruhdan düşməyərək hamının acığına gündən-günə daha da səbatlı olur. Bir zamanlar təqib olunan Sid öz ardınca Sinnanı doğurdu, kim bilir, bəlkə sənin yaratdığını Burr da elə ona görə yaxşıdır və xoşa gelir ki, tənqid öz iti biçağını Pittin sinəsinə sancmışdır.

Özümə gəldikdə, deməliyəm ki, mənim qazandığım şöhrət, doğrusu, çox cüzdır və elə buna görə də paxılların diqqətini cəlb etməmişəm; lakin mənim mülahizələrim o qədər açıq və sərt olur ki, elə bunun səbəbinə də kifayət qədər özümə düşmən qazanmışam, amma bu düşmənlər mənim üçün faydalıdır: onların lovğa töhmət və danlığı öz yoxsul və müti istedadımı cilalayıb parıldatmaqdə mənə kömək etmişdir. Onlar məni o qədər izləmiş və toqib etmişlər ki, məni tutmaq üçün qurulan tələni indi lap uzaqdan görürom və nə qədər ki həmin düşmənlər mənim hər bir sözümdə və nöqtəmdə səhv axtarırlar, mən də şeirlərimin hər bir misrasını bir o qədər səylə işləyib cilalayıram. Onlar hər yerdə mənim şeirlərimdəki zəif yerlər haqqında hay-küy salıb qışqırırlar, mən isə onların bu hay-küyünə qulaq asır və şeirlərimi islah edirəm. Mən onların mülahizəsində zərrə qədər ağlabatan bir fikir tapanda, onu qəbul edirəm və şerimdəki hər hansı bir dolaşılıq və ya qüsuru inadla müdafiə etmirəm. Beləliklə də, fikirlərində azacıq da olsa, həqiqət olan kinli və qərəzli tənqid sayəsində mən gündən-günə daha da yaxşılaşıram, – bu isə mənim düşmənlərimdən aldığım ən incə bir intiqamdır.

Sən də, Rasin, nümunə üçün mənim bu təcrübəmi sınadandan çıxart: sənə böhtan dəyiş ləkələyən və təngə gotirənlərin hay-küyünə zarafat-

yana cavablar ver, onları lağla qoy və onların dediyi küçə söyüşlərindən özün üçün faydalı nəticələr çıxart. Səni tənqid edən adam ağılsız, gücsüz və acizdir. Fransada Parnası nəcibləşdirən və yüksəldən sənsən, bu Parnas isə səni hər cür fitnə və fosaddan qoruyar və goləcəkde bizim nəvə-nəticələrimiz başa düşər ki, Rasin nə qədər böyük bir şəxsiyyət imis.

Hər kim Fedranı bircə dəfə görmüşsə, hər kim öz iradəsindən asılı olmayaraq cinayət yoluna düşən bu dərdli padşah qadınının ah və fəryadlarını eşitmışsə, bu surətləri yaradan şairin ağıllı sənətinə həyrandır və bizim bu əsərimizə də xeyir-dua verir, çünki sənin gözəl və parlaq əsərlər silsiləsi yaradan və heç kəslə müqayisə oluna bilməyəcək dahi sənətkar istedadının necə çıçəklənilər boy-a-başa çatdığını görmək şərəfi ona da qismət olmuşdur.

Qoy Rasinin əsərlərindən bal şərbəti içib dərdə düşən paxıllar istədikləri qədər donquldansınlar, qeyzə gəlib açıqlansınlar! Hamısı ebəsdir! Qoy həmişə bizi təqib edən Perren yenə də bizi izləsin, qoy "İonanın" müəllifi yenə də bizi nifrət bəsləsin, istedadsızların ən sarşağı olan Linyor və onun kimi bir çox başqa bacarıqsız cizma-qaraçılardan hirslenib özlərindən çıxınsılar, əhəmiyyəti yoxdur! Əhəmiyyətli olan budur ki, bizim şairin yaratdığı əsərləri bundan sonra da həmişə xalq sevin, saray sevin, bütün fransızlar onun əsərlərini tanıybilsinlər, onun əsərləri kralın xoşuna gelə bilsin, Konde kimi bir adam Şantildə gəzərkən həmin əsərləri oxusun, bu əsərlər Laroşfukoya, Vivona, Kolberə, Pompona, ciddi zövq sahibi Angeno təsir etsin, elə olsun ki, min-lərlə adam bu əsərlərdə tez-tez həm kəskin fikirlərə, həm də gözəl və nocib şeirlərlə qarşılaşın... Nəhayət, mən hikmeti-İlahiden təmənna istəyib xahiş etmək niyyətindəyəm ki, herşəq Montozye sənin əsərlərini təqdir edib bəyondiyini bildirəydi!

Mən bu məktubunda da məhz belə oxucuları nəzərdə tutur və onlara müraciət edirəm. Yoxsa, axmaq tənqidçilər ailəsi çox böyükdür, hamısı da istcdadsız və bacarıqsız adamlara sit hörmət göstərməklə möşguldurlar. Belələrinin mülahizəsi qətiyyən məni maraqlandırırmır. Belələri qoy özlərinin şışirdib göyə qaldırıqları Pradonun yanına getsinlər və onun faciələrinə qonaq olsunlar!

## ROMANLARIN QƏHRƏMANLARI

### LUKYANSAYAĞI DİALOQ

**M inos** (*Plutonun sarayının yaxınlığında məhkəmə otağından çıxıb gəlir*). Onu görüm lənətə gəlsin, bu axmaq boşboğaz gör səhər-səhər nə qədər mənim vaxtımı aldı! Aristoteldən o qədər danışdı ki, indi də qulaqlarım cingildəyir, hərçənd ki, heç dəxli yox idi, əslində, məhkəmədə çaydan keçərkən bir çökəcək dən oğurlanmış əsgəri parçası üstündə işə baxılırdı. O isə bütün mövcud olan qanunların hamisini döşədi mənim bədənim.

**Pluton.** Siz hirslənirsiniz, Minos?

**M inos.** Cohenəmin hökmədarına hörmət və ehtiram! Necə olub ki, siz buraya gəlibsiniz?

**Pluton.** Sizə bəzi xəborləri çatdırımlıyam. Lakin axı səhər-səhər zəhlənizi tökən o hüquqşunas kim idi? Məgər Yuo və Martine ölüblər?

**M inos.** Göylərə şükür olsun, ölməyiblər. Lakin görünür, bu gənc mərhüm onların yanında dərs almışdır. O, bir-birinin dalınca sarsaqlayıv və öz axmaq sözlərinin hamisini qədim dövrün alimlərindən getirdiyi misallarla əsaslandırmışa çalışırdı. Hərçənd ki, bu misallar onun danışığında və sözlərində həddindən çox pis səslənirdi, amma o heç ağına-bozuna baxmır, “nəzakətli”, “qoşəng”, “xoş” və bu kimi sözleri bir-birinin dalısında höccələyib tökürdü: “Platon özünün “Timey” əsərində nəzakətli deməşdir”; “Sencykanın “Xeyirxahlıqlar haqqında” adlı clını əsəri çox qoşong və nəzakətlidir”; “EZOP öz təmsilərindən birində çox xoşdur”.

**Pluton.** Sizin sözlərinizdən belə çıxır ki, o lap sarsaqların sarsağıdır. Lakin siz nə üçün ona icazə verirdiniz ki, bu qədər boşboğazlıq edib zəhlənizi töksün? Niyə bir ona demirdiniz ki, sussun?

**M inos.** Sussun? Bəli, əcəb adam tapmışan! Boğazını işo salandan sonra ona susmağı təklif etmək olar? Mən azı iyirmi dəfə özümü elo göstərdim ki, guya oturduğum kürsüdən qalxmaq istəyirəm, azı iyirmi dəfə təkrar edib dedim ki, “Vəkil, xahiş cdirəm, qurtarın! Qurtarın, vəkil!” Lakin onun heç halına da təfavüt etmədi, heç tükü də tərəpnəmədi və iclasın axırına qədər heç koso bir kəlmə danışmağa imkan vermədi. Əgər o bundan sonra da belə qələtlər cəsə, görünür, mon vozifəmdən intina etməli olacağam.

**Pluton.** Bəli, doğrudan da belə axmaq ölürlər heç əvvəller bizim yanımıza gəlib çıxmırı. Bu axır zamanlarda o dünyada ölüb bizim yanımıza gələnlərin hamısı belə sarsaqlardır, elə bil heç başlarında bir çadırcı da ağılları olmayıb. Əgər saray adamlarını nəzəro almasaq, demək lazımdır ki, yüksək cəmiyyət adamlarının hamısı belə zəhlətökən olurlar. Onların danışıği da birtəhədir, qəribə bir şivədə danışırlar, bunu da nəzakətli danışiq adlandırırlar, biz isə Prozerpina ilə onlara işarə edib başa salanda ki bu cür əda ilə danışmaq zəhlətökənlikdir, onlar bizi meşşən adamlar adlandırır və dəcyirlər ki, sizdə nəzakət yoxdur. Bu yaxınlarda, hətta, məni inandırırdılar ki, bu zəhlətökən nəzakətli danışiq qaydası cəhənnəmin hər yerində, hətta Yelisey düzlərində və orada yaşayış qəhrəmanlarının və xüsusiət qadınların arasında daha çox yayılmışdır. Həmin adamlar belə dildə əsər yazan bəzi müəlliflərin kitablarını oxuyanda ağılları başlarından çıxır və özləri də həmin əsərlərdəki aşiqlər kimi axmaq bir dildə danışmağa başlayırlar. Düzünü deyim ki, buna inanmaq mənim üçün bir qədər çətindir. Çünkü mən qətiyyət təsəvvür edə bilmirəm ki, məsələn, Kir və yaxud Aleksard, onların dediyi kimi, dönüb Tırsis və ya Saladon olublar. Mən bunu şəxsən yoxlamaq üçün bu gün əmr etmişəm ki, Yelisey düzlərindən və cəhənnəmin başqa vilayətlərindən en məşhur qəhrəmanları seçib buraya gətirsinlər və onları qəbul etmək üçün gözətçinin dayandığı bu böyük salonu hazırlamağı tapşırmışam. Lakin nə üçünsə, mən bu gün burada heç Radamantı görmürəm. Haraya getmişdir?

**M inos.** Radamant hara gedib? O gedib qaranlıq dünyaya, işıqlı dünyadan təzəcə gəlmış bir nefor cinayət işlərinə baxan hakimi qarşılayacaqdır. Şayılərə görə, bu adam sağlığında yaxşı hakim olduğu üçün hamının hörmətini qazanmışdır, amma dəhşətli xəsis olduğunu görə də hamı ona nifrət edirmiş.

**Pluton.** Yoxsa bu həmən cinayət işlərinə baxan hakimdır ki, özüünün ikinci dəfə öldürülməyinə razı imiş, təki çaydan keçəndə Xarona töycü verməsin?

**M inos.** Özüdür ki, var. Siz onun arvadını görmüsünüzü? O arvad bura gələndə ayrı bir tamaşa idi. Əynində atlas kəfən var idi.

**Pluton.** Atlas kəfən? Gör nə yaman israfçıdlar!

**M inos.** Əksinə, atlas kəfən geymək qənaətciliyin nəticəsidir, çünkü bu kəfən onun ərinə o dünyada bağışlanmış üç dissertasiyadan tikilmişdir. Çox zəhlətökən və nifrətəlayiq ölüdür! Qorxuram ki, o gələndən sonra bizim bu cəhənnəmdəki əhalinin hamisini korlaşın. Onun xırda

oğurluqları haqqında mənə o qədər damışıblar ki, indi də yadına düşəndo qulaqlarım cingildəyir. Srağagün o, Klotonun əliyini çırılışdırılmışdır, Stiks çayından keçəndo çəkməçinin zir-zibilini də oğurlayan odur, elə bu gün səhər-səhər mənim başım o boşboğazın cəfəngiyatına görə bir o qədər ağırdı. Siz belə bir zorərlı məxluqu cohenənmə göndərəndə bəs ağlinız harda idi?

Pluto n. Axı nə etmək olardı, arvad gərək öz ərinin dalınca tez-gec gəlib çıxayıd! Yoxsa onun ərinə başqa cür cəza vermək mümkün olmazdı. Hə, odur, deyəsən, Radamant bizim yanımıza gəlir... Amma gözümə birtəhər dəyir. Ona nə olub? Qorxmuş adama oxşayır!

R a d a m a n t. Ey cəhənnəmin qüdrətli hökmdarı, mən sizə xəberdarlıq edib bildirməliyəm ki, siz özünüüz və bütün ixtiyarınızda olan məmləkəti müdafiə etmək üçün təcili surətdə düşünməli və tədbir görümləsiniz. Qaranlıq dünyada sizin əleyhinizə böyük bir sui-qəsd hazırlanmışdır. Oradakı bütün canilər sözü bir yere qoyub qərara gəlmışlar ki, bundan sonra daha sizə tabe olmasınlar və lazımlı gələrsə, silaha əl atsınlar. Mən orada Prometeyə rast gəldim, qolunun üstündə böyük bir qartal tutmuşdu; Tantal o qədər içmişdi ki, lül-qənbər idi. İksion qızışib hurilördən birinə təcavüz etmişdir. Sizif isə həmişəki böyük qayanın üstündə oyləşmişdi və oradan hamını səsleyib sizin hakimiyyətinizi yıxmaga dəvət edirdi.

M i n o s. Yaramazlar! Mən elə bundan qorxurdum!

Pluto n. Narahat olmayıñ, Minos! Mən bu üşyani hansı yolla və necə yatırmaq lazımlı gəldiyini bilirom. Lakin biz gərək vaxtı itirməyək. Tezliklə yolları möhkəmlətmək lazımdır. Mənim hərillərimi qoruyan gözetçilərin sayını artırmaq lazımdır. Qoy cəhənnəmdəki bütün qoşun dəstələrinə silah paylaşınlar. Qoy Serberi zəncirdən açıb buraxsınlar. Siz isə, Radamant, tez Merkurinin yanına gedin və ona deyin ki, mənim qardaşım Yupiterdən xahiş etsin, top-topxana alsın. Siz isə, Minos, burada mənimlə qalın, gərək bizim qəhrəmanlarımız bizə kömək cədə bileyəklərmi. Gör nccə də yaxşı olmuş ki, mən həmin qəhrəmanların elə bu gün buraya göndərilmələrini əmr etmişəm! Bu lap yerinə düşdü. O əlində əsa və çanta olan qoca kimdir? Deyəsən, bizim yanımıza gəlir? Hə, tanıdım, bu, ağlinı itirmiş Diogendir! Sənə burada nə lazımdır?

Diogen. Mən eşitdim ki, siz bərkə düşmüsünüz, gəldim ki, sədəqətlə təbəə kimi öz xidmətimi təklif edəm, bəlkə əlimdəki bu əsa karı-nıza gəldi.

Pluto n. Əlbəttə, bu əsa olmasa, heç işimiz keçməz!

Diogen. Siz mənə gülməyin, o adamların ki dalınca xobər göndərmişiniz, bəlkə mən sizin üçün heç onlardan faydasız olmadım.

Pluto n. Bəs o qəhrəmanlar buraya gəlmirlər?

Diogen. Mən indi buraya gələndə bir dəstə dəli gördüm. Zənnimcə bu, gözlədiyiniz həmin qəhrəmanlardır. Yəqin, siz burada bal məclisi düzəltmək fikrine düşmüssünüz, hə?

Pluto n. Nə məclis, nə bal?

Diogen. Axı onlar cələ bozənib-düzəniblər ki, cələ bil bala gedirlər. Mən hələ indiyə qədər o cür bəzək-düzəkli ədabazlar və qadın yaltaqları görməmişəm!

Pluto n. Sakit ol, Diogen. Sən elə həmişə sataşırsan, mən isə satiriklori sevmirəm. Həm də, axı belə qəhrəmanlara hörmətlə yanaşmaq lazımdır.

Diogen. Mənim dediklərimin düzgün olub-olmadığını siz özünüz tezliklə yoxlaya bilərsiniz, budur, onlar özləri buraya gəlir. Tez olun, ey məşhur qəhrəmanlar, siz də tez olun, ey dünyani bir zamanlar heyran qoyub məftun edən dəha məşhur qəhrəman qadınlar, tələsin, gəlin! İndi burada özünü göstərmək üçün sizə ən yaxşı fürsət verilmişdir. Hamınız bir yerdə içəri daxil olun!

Pluto n. Kəs səsini! Mən istəyirəm ki, onlar bir-bir içəri gəlsinlər, əgər lazımlı olsa, uzaqbaşı, onların hərəsi öz yaxın adamlarından birinin müsayiəti ilə gələ bilər. Lakin əvvəlcə, Minos, gəl biz o biri salona keçək, sənə dediyim kimi, qonaqları qəbul etmək üçün həmin salonu səliqəyo salıb hazırlamışlar. Əmr etmişəm ki, orada bizim üçün kürsü qoysunlar və ətrafinı möhəccərlə dövrəyə alınsınlar. Gedək. Çox gözəl! Hər şey mənim istədiyim kimi düzəlmüşdür. Diogen, sən də bizim ardımızca gəl; sən içəri girənlərin adlarını bir-bir bizə deyərsən. Çünkü sənin danışığından belə görünür ki, bu qəhrəmanları yaxşı tanıyırsan, deməli, orada mənə çox faydan dəyə bilər.

Diogen. Əlimdən gələn hər şeyi cdorom.

Pluto n. Mənim yanımıda dayan. (Sonra gözötçiyo: "Ey, gözetçi! Hə kəsi ki, mən danışdırıb qurtardım, aparıb bizim bu salonun yan tərəfindəki uzun və qaranlıq dəhlizə salarsan, qoy orada dayanıb mənim əmrimi gözləsinlər"). Əyləşək. O hamidan qabaqda öz silahdaşının çıynından yapışib gələn kimdir?

Diogen. O – böyük hökmdar Kirdir.

**Pluton.** Necə? Bu, bir zaman Midiyani İrana bitişdirir və nə qədər vuruşmalarda qalib gələn həmin böyük padşahdır? Onun vaxtında gündə otuz-qırx min adam o dünyadan bu dünyaya gəlirdi. Ondan əvvəl heç kos bizim yanımıza o qədər adam göndərmirdi.

**Diogen.** Ancaq lütf edin, onu öz adı ilə – Kir, deyə çağırmayın.

**Pluton.** Nə üçün?

**Diogen.** Çünkü bu daha onun adı deyildir. İndi onun adı Artamendir.

**Pluton.** Artamen? Bu adı o hardan cələləyib tapıbdır? Mən, gərək ki, heç bir kitabda belə bir ada təsadüf etməmişəm.

**Diogen.** Görürəm ki, siz Kirin tarixini və başına gələn əhvalatları bilmirsiniz.

**Pluton.** Nee, mən onun tarixini və başına gələn əhvalatları bilmirəm? Heredotun yazdıqlarını mən xatırımda başqalarından pis saxlamışam?

**Diogen.** Mən buna şübhə etmirəm. Lakin siz izah edə bilərsinizmi ki, nə üçün Kir öz vaxtında o qədər yerləri, torpaqları işğal etmiş, Asiyadan, Midiyadan, Kirkaniyadan, İrandan keçmiş və dünyanın bir çox yerlərini talan etdi bilməşdi?

**Pluton.** Qəribə sualdır! Ona görə ki, o, şöhrətpərest adam idi və bütün dünyayı işğal etmək istəyirdi.

**Diogen.** Qətiyyən elə deyil. O, sadəcə olaraq, oğurlanmış şahzadə xanımı əsirlikdən azad etmək istəyirdi.

**Pluton.** Hansı şahzadə xanımı?

**Diogen.** Şahzadə Mandana xanımı.

**Pluton.** Mandana xanımı?

**Diogen.** Bilirsizmə, onu neçə dəfə oğurlamışlar?

**Pluton.** Belə şeyləri mən haradan bili bilərəm?

**Diogen.** Səkkiz dəfə.

**Minos.** Yəqin ki, bu gözəl xanım çox əllərdən keçibdir!

**Diogen.** Siz tamamilə haqlısınız. Lakin bir iş var ki, onu oğurlayan adamlar dünyannın ən xeyirxah əclafları olmuşdur. Bu əclafların heç biri ona toxunmağa cəsəret etməmişdir.

**Pluton.** Şübhə edirəm. Bu dəli Diogenin cəfəngiyatına qulaq asmağa dəymoz. Yaxşısı budur ki, Kirin özü ilə danışaq: – Kir, qızığın döyüşlər, dehşətli vuruşmalar olacaqdır. Mən sizi ona görə çağırtdırmışam ki, qoşunlara komandanlıq etməyi sizə təklif edəm. – O heç cavab vermər! Ona nə olmuşdur? Harada olduğunu elə bil ki, heç düşünmür.

**Kir.** Ah, ilahi, şahzadə xanım!

**Pluton.** Nə?

**Kir.** Ah, oyilməz Mandana!

**Pluton.** Heç bir şey başa düşə bilmirəm.

**Kir.** Sən nəhaq yerə mənim ümidi lərimi boşça çıxarırsan, ey mənim qayğıkeş Feravlı! Doğrudanmı sən o qədər ağılsızsan və elə düşünürsən ki, Mandana, şöhrəti hor tərəfə yayılmış Mandana, bir zaman öz bədbəxt Artameninə nəzər salacaqdır? İstər salsın, ister yox, biz həmişə onu sevəcəyik. Daşqəlbli bir adamı sevmək? Hissiz bir adama xidmət etmək? Əyilməz bir adama pərəstiş etmək? Bəli, Kir, elədir, daşqəlbli bu qadını sevmək lazımdır! Bəli, Artamen, hissədən məhrum olan bu qadına xidmət etmək lazımdır! Bəli, ey Kambizin oğlu, yadda saxla ki, Kiyaksarın bu yenilməz və metanətlı qızına pərəstiş etmək gərəkdir!

**Pluton.** O, ağlıni itirib, dəli olub. Deyəsən, Diogen haqlı imiş.

**Diogen.** İndi siz gördünüz və inandınızmi ki, padşah Kirin tarixi və başına gələn əhvalatları bilmirsiniz? İndi siz onun yanında silahdaşyan dostu Feravlı çağırın, o hor şeyi sizə danışmağa hazırlıdır. Şükür olsun ki, öz ağasının nələr haqqında düşündüyüni o, əzberdən bilir və Kirin beynində əmələ gəlon bütün ən ince fikirlərin de hamisini yazış saxlayır. Hələ bundan olavə, ağasının bir yiğin məktubu da onun cibindədir. Lakin əvvəlcədən deyirəm, hazırlanın. Onun danışıçı sizi əməlli-başlı yorub əldən salacaqdır, çünkü onun hekayəsi bir o qədər də qısa deyildir.

**Pluton.** Belə nağıllara qulaq asmağa məndə vaxt var!?

**Kir.** Lakin valehedici dərəcədə gözəl olan şahzadə xanım...

**Pluton.** Bu nə dildir! Axı kim belə danışır! – Ey həddindən çox ağlamağa meyil göstərən Artamen, bir mənə deyin görüm, vuruşmada iştirak etmək istəmirsiniz?

**Kir.** Nocib və xeyirxah Pluton, bir qədər səbir edin, xahiş edirəm, mən haqlarında danışılmalı olan Aqlatida və Amestrisin əhvalatını bir dinləyim. O böyük əzabkeşlərə hörmət edib özümüzün bu borcumuzdan da çıxaq. Sonra mən silahdaşyanım Feravlı sizin yanınızda qoyaram, o mənim həyatımın bütün tarixçəsini incədən-incəyə sizə nağıl edər və izah edib sizi başa salar ki, nə üçün mənə xoşbəxtlik nəsib deyildir.

**Pluton.** Mənim üçün heç bir izahat lazımdır! Bu ağlağanı qovun, başımdan rədd olsun!

**Kir.** Sizdən xahiş edirom ki...

**Pluton.** Əgər sən rədd olub getməsən...

Kir. Hoqiqətən...

Pluton. Əgər başımdan açılmasan...

Kir. Mən belə hesab etmək niyyətindəyəm ki...

Pluton. Əgər bu dəqiqli buradan... Aha, nəhayət getdi. Elə nə deyirsən - sizildayır, şikayətlənir!

Diogen. Hələ xeyli sizildayacaq, ağlayacaqdır, hələ o indi Aqlatida və Amestris əhvalatına gəlib çatıbdır. Özünün bu gözəl məşğələsini davam etdirmək üçün onun qarşısında doqquz qalın cild durur.

Pluton. Qoy o özünün bu axmaq cəfəngiyatı ilə lap yüz cildi doldursun, indi isə mənim ona qulaq asmaqdan daha vacib işlərim vardır. Buraya gələn o qadın kimdir?

Diogen. Siz Tomrisi tanımırınız?

Pluton. Necə! Yoxsa bu massagetlərin o qudurmuş padşahıdır, yoxsa Kirin başını kəsib insan qanı ilə doldurulmuş qabin içində atmağı əmr edən qadındır? Əgər odursa, arxayıń olmaq olar ki, ağlamayacaqdır! O, orada nə axtarır?

Tomris.

“İtirdiyim dəftərçəni tez tapın,  
Heç içində baxmayın siz, tez tapın!”

Diogen. Qeyd dəftərçəsini axtarır! İtiribdir, hər halda onun itirdiyi dəftərçə məndə deyil. Mən, ümumiyyətlə, dəftərçəsiz də keçinə bilirom: mənim hazırlıcaq sözlərimi adamlar elə tez əzberləyirlər ki, heç o sözləri yazmaq üçün mənə dəftərçə də lazımlı olmur.

Pluton. Görünür, o bütün vaxtını bu dəftərçəni axtarmağa sərf edir. Bu salondakı bütün künc-bucağı axtarıb yoxladı. (Üzünü Tomrisə tutur) Ey böyük padşah, bir deyin görək, axı sizin o dəftərçənizdə nə kimi qiymətli yazılar var idi?

Tomris. O dəftərçədə mənim sevdiyim gözəl düşmən haqqında bu gün səhər yazmış olduğum bir madriqələ vardır.

Minos. Bu nə yaman shit arvaddır!

Diogen. Heyif ki, onun dəftərçəsi itmişdir, yoxsa massaget dilində yazılmış madriqala baxmaq çox maraqlı olardı.

Pluton. Yaxşı, o gözəl düşmən kimdir ki, bu arvad onu sevir?

Diogen. Onun sevdiyi bir az bundan əvvəl burdan çıxb gedən həmin Kirdir.

Pluton. Hə, pis sevgi deyil! Demoli, belə çıxır ki, bu arvad öz chtirasının predmetini, sevdiyi adamı öldürməyi əmr edibmiş?

Diogen. Öldürməyi? Yox! Bu öldürmək əhvalatı bir dolaşılıqdır, həm də bu dolaşılıq Kirin ölümü haqqında yayılmış yalan şayiələri doğru hesab edib tarixə qeyd etmiş olan bir skif jurnalistinin təqsiri üzündən düz iyirmi beş əsrdir ki, davam cdib gəlir və hamı da Kirin o cür öldürüldüyüünə inanır. İndi bu yaxınlarda, cəmi on dörd-on beş il olar ki, bu əhvalatın üstü açılıb, həqiqət məlum olubdur.

Pluton. Doğrudanmı elə imiş? Mən isə həmin yałana bu güne qədər inanırdım! Lakin skif jurnalisti istər haqlı olsun, ister haqsız, fərqi yoxdur, qoy Tomris dəhlizə getsin və orada öz valehi olduğu düşmənini axtarıb tapsın, itmiş dəftərçəsinin isə bu qədər inadla dalısına düşüb gəzməsin, dəftərçəni özü səliqəsizliyi üzündən itirib, biz ki, oğurlamamışq! – Orada belə yoğun səslə oxuyan kimdir?

Diogen. Bu adam təkgöz yekəpər Horatsi Koklesdir. Sizin gözətçilərdən biri moni başa saldı ki, burada onun qulağına bir əks-səda dəyikdir, bir zaman Klelinin şərəfinə düzəldilmiş mahnını indi həmin əks-səda xatirinə oxumağa başlayıbdır.

Pluton. Bu axmaq Minos nəyo gülür, lap uğunub özündən gedibdir.

Minos. Belə yerdə uğunarsan da! Horatsi Kokles kimi birisini görəndə, gərək güləsən. Əks-sədaya mahni oxuyur!

Pluton. Doğrudan da, bu çox qeyri-adı bir əhvalatdır. Gərək bir ona tamaşa edək. Qoy onu gətirsinlər, həm də oxuduğu nəgmənin arasını keşməsin, çünkü Minos bu nəgməni yaxından dinləsə daha yaxşı olar.

Minos. Əlbəttə!

Horatsi Kokles (“Kleliyada” oxuduğu nəqəratı təkrar edə-edə daxil olur).

“Fenisa da təkrar edib deyir ki,  
Gözəllikdə Kleliya təkdir, tok!”

Diogen. Deyəsən, mən bu havanı bilirom. “Gözəl bağban qız Tuanon” bu hava üzərində quraşdırılmışdır.

Horatsi Kokles.

“Fenisa da təkrar edib deyir ki,  
Gözəllikdə Kleliya təkdir, tək!”

**Pluton.** Bu Fenisa kimdir?

**Diogen.** O, Kapui şəhərinin ən incə və hazırlıq qadınlarından biridir, amma öz gözəlliyyinə həddindən çox güvənir və aludədir. Horatsi Kokles bədahətən dəmiş olduğu şərində onu ələ salıb gülür, Fenisanı da məcbur edir ki, Kleliyanın gözəlliyyinin bütün gözəlliklərdən üstün olduğunu etiraf etsin.

**Minos.** Mən heç bir zaman ağlıma da gətirməzdəm ki, o məşhur romalı belə əla bir müsiqiçidir və bədahətən şeir yazmaqdə bu qədər qabil bir adamdır. Son nümunələri əsas götürsək, belə bir fikrə gəlmək olar ki, incəsənətdə, deyəsən, o hamını vurub keçmişdir.

**Pluton.** Mənim üçün isə tamamilə aydınlaşdır ki, əgər o belə boş işlərlə məşğul olursa, deməli, onun da ağlı başından çıxıb. Horatsi Kokles, bir zamanlar siz ələ məşhur və möhkəm bir döyüşçü idiniz ki, təklikdə bir körpünü böyük bir qoşunun qarşısında müdafiə edib saxlamışınız. İndi sizə nə olub ki, öləndən sonra çobanlıq etməyə başlamışınız? Həm də bu cür nəgmə oxumağı siz hansı uzunqulaqdan və ya sıpadan öyrənmisiniz?

**Horatsi Kokles.**

“Fenisa da təkrar edib deyir ki,  
Gözəllikdə Kleliya təkdir, tək!”

**Minos.** Deyəsən, öz səsi özünə çox xoş gəlir.

**Pluton.** İndi ki belədir, qoy o da getsin dəhlizə, orada təzə bir əks-səda axtarış tapar. Aparın onu.

**Horatsi Kokles** (*əvvəlki kimi, oxuya-oxuya gedir*).

“Fenisa da təkrar edib deyir ki,  
Gözəllikdə Kleliya təkdir, tək!”

**Pluton.** Əcəb axmaqdır! Mən çox istərdim ki, heç olmasa bu gün bura bircə nəfər ağlı başında olan adam gəlib çıxsın!

**Diogen.** İndi sizin bu arzunuz yerinə yetəcəkdir: odur, bir zamanlar romalı qadınlar arasında ən məşhuru, Porsen düşərgesindən xilas olmaq üçün Tibr çayını üzüb keçən o məşhur qadın Kleliya buraya gelir. Elə Horatsi Kokles də, necə ki gördünüz, ona vurulmuşdur.

**Pluton.** Mən Tit Livinin tarix kitabını oxuyanda bu qızın mərdliyinə dəfələrlə heyran olmuşam. Amma çox qorxuram ki, Tit Livi bu dəfə də yalan yazmış ola. Necə bilirsən, Diogen?

**Diogen.** Qulaq asın, görün, indi o sizə nə deyəcəkdir.

**Kleliya.** Ey cəhənnəmin müdrik hökmdarı, doğrudanmı üşyan-karlar dəstəsi cuşa gelib Plutonun, xeyirxah Plutonun əleyhinə çıxməq fikrinə düşublər?

**Pluton.** Nəhayət, deyəsən, ağlı başında olan bir məxluq gəlib çıxdı! – Boli, elədir, mənim balam, qaranlıq dünyadakı canilər silaha sarılıb üşyan ediblər və biz də əmr etmişik ki, Yelisey düzənləndən və cohənnəmin başqa vilayətlərdən bütün qəhrəmanları toplayıb buraya gətirsinlər, onlar bizə kömək etsin.

**Kleliya.** Lakin senyör, mən ümid edirəm ki, üşyançılar Zəriflik ölkəsində üşyan qaldırmaq fikrində deyillər? Əgər onlar Məhəbbət kəndini işğal edirlərsə, mən əzab və kodər firtinasının dalğaları qoy-nuna atılmış olaram! Onlar hələ Məhəbbət qeydlərini və Məhəbbət məktublarını işğal etməmişlər ki?

**Pluton.** Bu, hansı ölkə haqqında danışır? Mənim xəritədə heç belə ölkə gördüyüüm yadına gəlmir.

**Diogen.** Ptolemey doğrudan da, belə bir ölkə haqqında heç nə deməmişdir, lakin son zamanlarda bir çox yəni yerlər keşf olunmuşdur! Həm də siz onun dediklərindən məgər başa düşmürsünüzü ki, o, incə Məhəbbət ölkəsi haqqında danışır?

**Pluton.** Mən belə bir ölkə tanımırıam.

**Kleliya.** Şöhrətli Diogen tamamilə haqlıdır, Zəriflik yalnız Hörmət çayının, Meyil çayının və bir də Minnətdarlıq çayının kənarında salına bilər. Hörmət çayının kənarındaki Zəriflik ölkəsinə gedib çatmaq üçün əvvəlcə Məhəbbət kəndindən keçmək lazımdır...

**Pluton.** Görürəm ki, mənim gözəlim, siz Zəriflik ölkəsinin coğrafiyasını çox əla bilirsınız və sevəcəyiniz adam üçün də çox gözəl bir bələdçi olacaqsınız. Lakin mən o ölkəni tanımırıam və tanımaq da istəmirəm; həm də namusla etiraf edirəm ki, sən dediyin kəndlərdən və çaylardan keçib Zəriflik ölkəsinə gedib çıxmağın mümkün olacağına bir o qədər də əmin deyiləm, lakin bir şeyə tamamilə əminəm ki, sənin dediyin o yollar adımı birbaşa dəlixanaya aparıb çıxarıır.

**Minos.** Heç də pis olmazdı ki, Delixana kəndini də Zəriflik ölkəsinin xəritəsində qeyd edəyilər. Mənim fikrimcə, həmin kənd indiyə

qədər öyrənilib tədqiq olunmamış, lakin haqqında dəfələrlə danışılan yerlərdədir.

Pluton. Belə görünür ki, mənim xirdaca balam, siz də aşiq olubsunuz?

Kleliya. Bəli, senyor. Etiraf edirəm ki, mən Arunsiyaya dostluq hissi bəsləyirəm və mənim bəslədiyim bu hiss məhəbbət hissinə yamanca oxşayır; doğrudan da, padşah Kluziyanın bu qəribə oğlunda o qədər qeyri-adi və həyranedici cəhətlər var ki, əger qəlbində nifrətəlayiq bir sərtlik olmasa, ona qarşı özündə məstedici bir ehtiras duyma-raq mümkün deyildir. Zira...

Pluton. "Zira, zira" ... Mən də sizə deməliyəm ki, bütün səfəh qızlıra həddindən çox və olmazın bir nifrət hissi bəsləyirəm, həm də yadınıza salıñ ki, sizdən belə bir xahişim var: indi ki, padşah Kluziyanın oğlu bu qədər yüksək və həyranedici gözəlliyyə malikdir, siz isə çox iyrənc və nifrətəlayiq bir dildə danışırsınız, bolke, lütf buyurub təcili surətdə buradan rodd olasınız, hə? – Axır ki, çıxıb getdi! Buraya gəlib çıxanların elə hamısı ya dəlidir, ya aşiq. Elə bil hamısının huşu başından çıxıbdr. Əger işlər bundan sonra da belə getsə, yəqin ki, tezliklə biz o ince Lukretsiyanı da görməli olacaqıq.

Diogen. Siz elə bu saat həmin istədiyiniz şərəfə və ləzzətə nail olacaqsınız, çünki Lukretsiya özü şəxsən buraya təşrif gətirir.

Pluton. Siz nə danışırsınız, mən sadəcə zarafat edirdim! Məgər mən dünyanın ən xeyirxah bir qadını haqqında o cür pis düşüncə bili-rəmmi?

Diogen. Ehtiyatlı olun! Onun çox nazlı bir görkəmi var. Həlo göz-ləri nə qədər aldadıcıdır!

Pluton. Diogen, sən deyəsən, Lukretsiyanı tanımirsan. Gərək onu elləri qanlı, saçları dağımıq bir halda ilk dəfə buraya gələndə görəydim! Onun əlində xəncər var idi, dəstəyində bərk-bərk sıxıb tutmuşdu, baxışlarında qəzəb var idi, ölüm pərdəsi çəkilmiş sifətində isə qəzəb duyulurdu. Heç bir zaman qadın müdrikliyi belə bir yüksəkliyyə qalxmamış və belə əzəmetli görünməmişdi. Bir də ki, səni inandırmaq üçün ən yaxşısı onun özünü danışdırmaqdır, qoy soruşaq desin, məhəbbət haqqında nə düşünür. O zaman sən mənə inanarsan. – Lukretsiya, bize cavab ver, ancaq bu şərtlə ki, sözü kənara yayındırmayan; siz belə hesab cdırsınız ki, məhəbbətsiz yaşamaq mümkün deyildir?

Lukretsiya (əlindəki dəftərcəyə baxaraq). Mən doğrudanmı sizə dəqiqliq və müəyyən cavab verməliyəm?

Pluton. Əlbəttə!

Lukretsiya. Alın, bu dəftərcələre baxın. Orada hər şey aydın yazılmışdır. Oxuyun!

Pluton (oxuyur). "Lakin, sevəndə, həmişəlik, şirin, məhəbbət, olur. İnsan, bilməz, sevə, əbədilik, birini". Bu tapmaca nə deməkdir!

Lukretsiya. Sizi inandırıram ki, Pluton, mən heç bir zaman bu qədər incə və bu qədər aydın bir dildə öz qəlbimi açıb danışmamışam!

Pluton. Bəli, görürəm, siz həmişə çox sadə və aydın bir dildə danışmağa adot etmişiniz! Belə də sərsəmləmə olar?! Heç görünüb ki, bu dildə danışsan? "Lakin, sevəndə, həmişəlik, şirin..." İndi mən Edipi haradan tapım ki, gölib bu tapmacanı mənə izah etsin?

Diogen. Siz çox axtarmalı olmayacaqsınız. İndi bura elə bir adam gəlir ki, bütün bunların hamısını heç kəs onun qədər yaxşı izah edib başa sala bilməz.

Pluton. O gələn adam kimdir?

Diogen. Brutdur – Romanı vaxtı ilə Tarkvinilərin istibdadından azad edən adamdır.

Pluton. Necə! Bu həmin sərt romanıdır ki, öz oğlanlarını vəton əleyhinə xain fikirlərə düşdükləri üçün qətl etməyi əmr etmişdir? İndi o gəlib bizim üçün tapmaca tapacaqdır? Son lap dəli olmuşan, Diogen!

Diogen. Qətiyyən. Axı indi Brut sizin təsəvvür etdiyiniz əvvəlki sərt adam deyildir. Onda fitri bir incəlik və ehtiraslı qəlb vardır, o indi gözəl şeirlər və ince məhəbbət məktubları yazar.

Minos. Biz gərok bu tapmacanın sözlərini yazaq, çünki onu Bruta başqa cür necə göstərə bilərik?

Diogen. Zəhmət çəkməyin. Bu sözlər onun da dəftərcəsində çoxdan yazılmışdır. Brut kimi qəhrəmanlar həmişə yanlarında dəftərcə saxlayırlar.

Pluton. Brut, siz o dəftərcənizdə yazılmış sözləri oxuyub bize izah edərsinizmi?

Brut. Məmnuniyyətlə. Baxın, bu sözləri deyirsinizmi? "Lakin, sevəndə, həmişəlik, şirin" və sairə.

Pluton. Bəli, boli, həmin sözlərdir.

Brut. Siz ardını da oxuyun, ondan sonra golon sözlərə diqqət edin, həmin sözlər göstərəcəkdir ki, indi mən nəinki Lukretsiyanın sözlərin yerini dəyişərək düzəltdiyi tapmacanı tapmışam, həm də ona layiqi bir tonda cavab da vermişəm: "Məhəbbət, olur, insan, bilməz, sevə, əbədilik, birini".

**Pluton.** Bu sözlərin əvvəlkilərə cavab olduğunu bilmirəm, amma qandığım budur ki, əvvəlkilər də, sonrakılar da başa düşülmür və buların üzərində baş sindirmağa mənim qətiyyən həvəsim yoxdur.

**Diogen.** Belə görürəm ki, axırda bunları mən sizə izah edib sırrı açmalı olacağam. İş bundadır ki, həmin yazında bütün sözlərin yeri dəyişdirilmişdir. Bruta vurulmuş və onun tərəfindən də sevilən Lukretsiya belə deyir:

“Şirin olur məhəbbət həmişəlik sevəndə,  
Lakin insan əbədilik sevə bilməz birini”.

Brut isə onu sakitləşdirmək üçün yeri dəyişdirilmiş sözlərlə ona belə cavab verir:

“Gözüm nuru, izin ver, səni sevim həmişə,  
Qarşındaki bu aşiq əbədi vurğun sənə”.

**Pluton.** Qəribə tapmacadır! Belə çıxır ki, insanların deyə biləcəyi bütün gözəl sözlərin hamısı lügətlərdədir. Yalnız onların yerini dəyişib təzədən düzəmkən lazımdır! Lakin heç təsəvvür etmək olmur ki, Brut və Lukretsiya kimi hörmətli adamlar bu qədər səfəhləyiblər və belə mənəsiz işlərlə moşgul olurlar!

**Diogen.** Lakin elə məhz iş də bundadır ki, onlar bu mənasız sözlərlə bir-birinə sübut etmişlər ki, onların hər ikisi çox incə və nəzakətli dərəkə sahibi olan adamlardır.

**Pluton.** Amma onlar bununla mənə də sübut etdilər ki, ikisi də lap axmaq adamdır. Onları buradan qov! Mən heç nə başa düşə bilmirəm. Lukretsiya aşiq olub! Lukretsiya nazlı bir qadına çevrilib! Brut isə qadınları əyləndirən nəzakətli oğlan olub! Qəribədir! İşlər belə getso, günlərin birində elə bu Diogenin özünü də eyni rolda görəcəyəm.

**Diogen.** Niyə də görməyəsən? Elə Pifaqor özü də çox nəzakətli və qadınları əyləndirən bir adam idi.

**Pluton.** Pifaqor?

**Diogen.** Bəli, Pifaqor deyirəm. O, hətta nocib Germiniyyin Brutun həyatını təsvir edən əsərdə xobər verdiyinə görə, çox inca tərbiyə görmüş öz qızı Feanonu əyləndirən nəzakətli bir adam idi. O şöhrətli romali,

Pifaqorun aşağıdakı məşhur kəlamını da elə Feanodan eşitmışdır, amma təəssüf ki, sonralar bu kəlamı Pifaqorun başqa kəlamları ilə bir yerə salmamışlar. Pifaqorun həmin kəlamı belədir: “Sevdiyin adama qarşı dərin duyğulara və məhəbbətə dalmaq böyük filosofun yetişib kamilləşməsinə kömək edir”.

**Pluton.** Bəli, başa düşdük. Deməli, o, Feanodan öyrənmişdir ki, müdrikiyin kamilləşməsinə kömək etmək möhz axmaqlıqdır. Əla fikirdir! Lakin bu Feano haqqında danışmağa hövsələm qalmamışdır, kifayətdir. Bizo tərəf gələn o əzmə-büzəmə xanım kimdir? Qəribə görkəmi var.

**Diogen.** Bu qadın Lesbos adasını özüne məskən seçmiş və şeirdə sapfo bəndi deyilən xüsusi formanı icad etmiş məşhur şairə Sapfodur.

**Pluton.** Onu mənə bir gözəl qadın kimi təsvir etmişdilər, amma indi görürəm ki, o, çox çirkin imiş.

**Diogen.** Bəli, onun dərisinin rongi bekaradır, üzünün çizgiləri də çox əyri-üyrüdü. Lakin siz bir şeyə diqqət edin, görün onun gözlərindəki ağ və qara rənglər arasında nə qədər qəribə bir təzad vardır: özü tərcüməyi-halını yazanda da bunu qeyd etmişdir.

**Pluton.** Bəli, fəxr etmək üçün özünə əcəb yaxşı əlamət tapmışdır. Bu nöqtəyi-nəzərdən yanaşılsa, onda gərək bizim Serber də öz gözəlliyi ilə aləmdə məşhur olsun, çünki onun da gözlərindəki ağla qara rəng arasında beləcə təzad vardır.

**Diogen.** O sizə tərəf gəlir. Görünür, sizdən nə isə soruşaçqdır.

**Sapfo.** Ey müdrik Pluton, sizdən çox xahiş edirəm, mənə bir yaxşıca izah edib başa salın görüm, sizin fikrinizcə, dostluq nədir və dostluqda da məhəbbətdə olduğu kimi incəlik və zəriflik vardır mı? Çünkü biz bu yaxınlarda müdrik Demoked və məlahotlı Faonla bu barədə uzun-uzadı səhbət etmişik. Xahiş edirəm, bir anlığa öz haqqınızda, öz dövlətiniz haqqında düşünməyin, bu məsələ barəsində yaxşıca fikirləşin və deyin görək qəlb incəliyi, dostluqda incəlik, məhəbbətdə incəlik, hisslerdə və ehtiraslarda incəlik nə deməkdir və bunu necə başa düşsək, daha yaxşı olar!

**Minos.** Bəli, görünür, bu qadın buradakılarının hamisində dəlidir! Yəqin, elə başqalarını da yoldan çıxarıb dəli köküñə salan budur!

**Pluton.** Siz bu həyasız qadına bir yaxşıca baxın! Burada canilər mənim əleyhimə üşyan qaldırıblar, bu da gəlib, məndən məhəbbət məsələlərini həll etməyi xahiş edir!

**D i o g e n.** Lakin unutmayın ki, bu məsələlərin həllində siz qətiyyən tək qalmazsınız: axı sizin indicə burada gördünüz qəhrəmanların hamısı, adətən vuruşmadan əvvəl, yəni onların varlığı məsələsi həll olunanda, əsgərləri həvəsləndirmək və ya qoşunu lazımı qaydada yerləşdirmək kimi işlərlə məşğul olmurlar, onlar hər şeydən əvvəl, Timarətlərin və Berelizin sevgi və məhəbbət macəraları haqqında söhbətlərə qulaq asırlar, onların insanın beynini kütləşdirən məhəbbət macəraları isə, çox zaman, itirilmiş bir məktubun və ya başqa bir adamın əlinə düşmüş bilərziyin haqqındaki nağıllardan ibarət olur.

**P l u t o n.** Xeyr, əgər onlar ağlığını itirib dəli olublarsa, mən qətiyyən onlar kimi hərəkət etmək fikrində deyiləm, xüsusilə bu ozmə-büzmə və gülmeli qadının məsləhətinə qulaq asa bilməyəcəyəm.

**S a p f o.** Xahiş edirəm, senyor, cəhənnəmdəki bu kobud və əyalət zarafatlarından imtina cdəsiniz, Karfagen və Kapue kimi şohərlərdə çıçəklənən gözəl nəzakət qaydalarına alışasınız. Etiraf etməliyəm ki, indicə sizin qarşınızda irəli sürmüş olduğum məsələlər kimi mühüm işləri həll etmək üçün, istərdim ki, bizim buradakı bütün nəcib rəfiqələrimizi və moşhur dostlarımızı çağırıb bir yerə yığaq. Lakin indi ki onlar burada yoxdur, əlbəttə, müdrik Minos burada təvazökar Faonu, xeyirxah Diogen isə nəzakətli Ezopu təmsil edə bilerlər.

**P l u t o n.** Bir qədər sebir edin, mən indi buraya bir nəfori çağıracağam, onunla tanışmaq sizin üçün faydalı olar. – Tizifonanı buraya getirin!

**S a p f o.** Tizifonanı? Aha, mən onunla tanışam və əgər siz məni danlamasanız, istərdim ki, onun haqqında yazmış olduğum şeri burada sizə oxuyam. Mən onun bu təsvirini bizim kimi roman yanan kişi və qadın yazıçılarının hər bir yeni romana salmaq üçün nəzərdə tuttuğu əhvalatlar silsiləsinə daxil etmək üçün hazırlamışdım.

**P l u t o n.** Hurinin təsviri! Bu nə sərsəmləmədir!

**D i o g e n.** Burada siz deyən elə bir sərsəmləmə yoxdur. Gördüyünüz bu Sapfo öz əsərlərində bir çox elə nəcib xanımların təsvirini vermişdir ki, onlar öz gözəllikləri ilə qətiyyən Tizifonadan üstün deyillər, lakin bu qadınlar o qədər nəzakətlə danışır, sözləri elə incə və zərif ədə ilə tələffüz edirlər ki, bunun sayəsində onlar romanların qəhrəmanı olmağa tamamilə layiq sayılırlar.

**M i n o s.** Bilmirəm, mənim tərəfimdən bu axmaqlıqdır, ya da ki, elə-bələ, maraqlı göstərirom, lakin etiraf etməliyəm ki, onun yazmış olduğu bələ qəribə təsvirlərə mən qulaq asmaq arzusu ilə yanıram.

**P l u t o n.** Nə eybi var, raziyam, qoy sənin üçün oxusun, qulaq as. Mən istəyirəm ki, sən onu dinloyıb ləzzət alasan. Görək, Evmenidlər içərisində on dəhşətli olan bu qadını o öz təsvirində xoşagələn və incə bir varlığa çevirə bileyəkmi?

**D i o g e n.** Onun əlində bunu etmək çox asan bir işdir: o bir dəfə xeyirxah Artsidiya xanımı təsvir edərkən belə bir şah əsər yaratmışdı. İndi diqqət edin: o, deyəsən, öz əsərini cibindən çıxarıb.

**S a p f o (oxuyur).** “Haqqında sizə danışmaq istədiyim bu məşhur qızın varlığında elə bir vəhşiyənə qeyri-adilik və tamamilə heyranedici cizgilər vardır ki, mən heç bir daxili həyəcan keçirmədən onun zahiri görkəmini təsvir etməyə başlayıram”.

**M i n o s.** Onun burada işlətdiyi “vehşiyənə” və “qeyri-adilik” sözleri, mənə elə gəlir ki, çox gözəl tapılmış və lap yerinə düşmüşdür.

**S a p f o (davam edir).** “Tizifonanın boyu adı arvadların boyundan xeyli ucadır, lakin buna baxmayaraq, o qədər yüngül və cold hərəkət edir, qameti isə o qədər mütonasibdir ki, hotta boynunun uzunluğu ona daha da gözəllik verir. Onun gözləri xırdadır, lakin nəzərləri odludur, canlıdır, nüfuzedicidir; onun gözlərinin ətrafi qırmızı bir hələ ilə dövrələnmişdir və bu da o gözlərin parıltısını heyrətedici dərəcədə artırır. Tizifonanın saçları höruklerde qırılır və zəncir kimi halqalanır, elə bil ki, bu hörukler iləndir, qırılır və onun boynuna sarılıb başının ətrafinda oynayırlar. Onun bədəninin dəriSİ, skif qadınlarında olduğu kimi, rəngsiz və solğun deyildir, əksinə, onun dəriSİ günəşin daha çox xeyirxah nəzər salıb öz ziyanlarını bəxş etdiyi Afrika sakinlərində olduğu kimi nəcib, sərt narıncı bir rənglə parıldayır. Onun sinəsindəki döşləri iki yarımkürəyə bənzəyir və gilələri isə amazonkalarda olduğu kimi, yanıb qaralmışdır; bu yarımkürələr, mümkün qədər onun boğazından uzaqlaşmağa cəhd etdikləri üçün yavaşca, ehtiyatsız bir halda Tizifonanın qoltuqlarına tərəf eyilir və orada gizlənlərlər. Onun bütün bədəni də, sinəsi kimi, eyni dərəcədə mütonasibdir. Bizim bu qəhrəman qadının heyrat ediləcək dərəcədə nəcib və tekəbbürlü yerişi vardır; Tizifona tələsəndə adama elə gəlir ki, o, addım-addım yerimir, göylərdə uçur, elə uçur ki, heç Atlantin özü də bu uçuşda onunla yarısa gire bilməz. Bu xeyirxah qız təbiətən elə doğulmuşdur ki, hər cür qüsura və eybəcərliyə nifrət edir. O xüsusilə qanlı cinayətlərə nifrət edir və həmişə sakitlik bilmədən, əlində məşəl, onun özü qədər cinayətlərə dərindən nifrət bəsləyən məşhur bacıları Alekto və Mcgeranın müşayiəti ilə qanlı cina-

yətləri təqib edir. Bu üç bacı haqqında demək olar ki, onların şəxsində yüksək əqləq və nezakət təcəssüm edir".

Dio gen. Məgər bu, doğrudan da, qəribə və gözəl bir təsvir deyildirmi?

Pluton. Şübhəsiz ki, elədir. Eybəcərlik burada, demək olar ki, özünün bütün gözəlliyi ilə olmasa da, hər halda, bütün kamilliyi ilə verilmişdir. Bu dəliyə də kifayət qədər qulaq asdıq, daha bəsdir. Qəhrəmanlarla səhbətimizi davam etdirək; biz gördük və başa düşdük ki, bu qəhrəmanların hamısı dəlidir və onların heç birinin başında ağıl deyilən şey yoxdur, buna görə də biz daha onlarla səhbətə vaxt sərf edə bilmərik, indi biz, sadəcə olaraq, məhəccərin qarşısında onların necə sıralanıb cərəğə ilə getdiklərinə və necə dəhlizə daxil olduqlarına tamaşa etmeliyik. Nə qədər ki mən onların hər biri ilə ayrıraqda nə etmek lazımlı gəldiyini qət edib qərara almamışam, onların dəhlizdən bayira buraxılmasını da qadağan edirəm. Qoy indi onlar hamısı bir yerdə buraya gəlsinlər. Budur, hamısı gəldi. Diogen, de görek, bu qəhrəmanların hamısı tarixə düşmüş qəhrəmanlardır?

Dio gen. Xeyr, onların çoxu uydurmadır.

Pluton. Uydurma qəhrəmanlardır? Uydurma olsalar da, özləri həqiqətən qəhrəmandırlarmı?

Dio gen. Bu nə sözdür! Əlbəttə, qəhrəmandırlar. Elə kitablarda hamidan çox yer tutan bu uydurma qəhrəmanlardır və onlar həmişə əsil qəhrəmanlara mütləq qalib gəlirlər.

Pluton. Xahiş edirəm, lütf edin, bunlardan heç olmazsa, bir neçəsinin adlarını mənə deyin.

Dio gen. Mənnuniyyətlə deyərəm. Orondat, Spitridat, Alkamen, Melint, Britomar, Merindor, Arsaksandr və s.

Pluton. Bu qəhrəmanlar da, əvvəlkilər kimi, özlərinə söz veriblər ki, yalnız məhəbbət haqqında danışınlar?

Dio gen. Heç onsuz olar? Əger onlar məhəbbətə düşüb aşiq olmayaşdır, hansı hüquqla özlərini qəhrəman adlandırma bilərlər? Məgər məhəbbət indi ən başlıca fəzilət sayılmır mı?

Pluton. O dal cərgədə vurnuxan uzundraz axmaq kimdir? Onun üz-gözündən bilinir ki, səfəh adamdır. – Adın nədir?

Astrat. Mənim adım Astratdır.

Pluton. Sən burada nə iş görürsən?

Astrat. Padşahın arvadını görmək istəyirəm.

Pluton. Siz bir bu sarsağın sözünə baxın ha! Guya ki, padşahın arvadını yanındakı qutunun içinə salıb saxlamışam və gözləyirəm ki, bunun kimi bir səfəh xahiş etsin, göstərim! – Bir de görün, sən özün kimsən? Sən özün bir zaman həqiqətən yaşamış adamsan, ya yox?

Astrat. Əlbəttə, yaşamışam, bir latin tarixçisi mənim haqqımda elə bu cür deyibdir: "Astrat vixit" – "Astrat yaşayıbdir".

Pluton. Demoli, tarixin sənin barəndə bildiyi elə bundan ibarətdir?

Astrat. Boli. Elə bu mühüm əsasa görə də "Astrat" faciəsi yazılmışdır, həmin əsərdə faciəli ehtiraslar o qədər məhəarotlə göstərilmişdir ki, tamaşaçılar baxanda əsərin əvvəlindən axırna qədər gülməkdən uğunub gedirlər, mən isə ağlayıram, çünkü mənim ehtirasla sevdiyim padşah qadımını mənə bütün əsər boyu göstərmirlər.

Pluton. Elə isə, dayanma, gət dəhlizə, bəlkə öz sevdiyin padşah arvadını orada tapdın. – Bizim odlu aşiqimizin ardınca gələn o yönəmsiz uzundraz romalı kimdir?

Ostorius. Mənim adım – Ostoriusdur.

Pluton. Heç yadına gəlmir, tarixdə mən heç belə bir ada rast gəlməmişəm.

Ostorius. Bu ad tarixdə vardır. Abbat Pür qeyd edir ki, tarixdə mənim haqqımda oxumuşdur.

Pluton. Boli, söz ola bilməz, çox etibarlı şahiddir! İndi sən özün bir mənə de görüm, ey Abbat Pürün qoymuluğu altında olan şagird, sən özün o dünyada olanda yer üzündə müəyyən bir rol cynamışan, ya yox? Sən heç birçə nəfər görmüşdür?

Ostorius. Necə görməmişdir! Həmin Abbatın yazmış olduğu pycsin sayəsində məni hətta Burqund otelində də görüblər.

Pluton. Neçə dəfə?

Ostorius. Bir dəfə.

Pluton. Elə isə, haradan gəlmisən, qayıt goldiyin yere.

Ostorius. Necə qayıdım, axı aktyorlar daha məni oynamaq istəmirler!

Pluton. Bəs necə bilirsən, indi sən burada mənə onlardan artıq ləzzət verirsin? Rədd ol buradan, yeyin tərpon! Birbaş dəhlizə. – Deyəsən, burada bir qəhrəman qadın da var, özü də heç getməyə tölsəmir. Bunu ona bağışlayıram, məsələ onda deyil ki, bu qadın mənə itəet etmək istəmir: onun üstündəki silahlar o qədər ağırdır və özünün də, maşallah, ağırlığı o qədərdir ki, güclə ayaqlarını dartır. O kimdir?

Dio gen. Doğrudanmı siz Orlean bakırosunu tanımirsiniz?

**Pluto n.** Deməli, Fransanı ingilislərin əsarətindən qurtaran o qohrəman və qoçaq qız budur?

**Diogen.** Özüdür ki, var.

**Pluto n.** Onun üz-gözündən kütlük tökülür və sıfotinin ifadəsi, mənçə, onun haqqında danişilan əhvalatlara qətiyyən uyğun golmir.

**Diogen.** Budur, o öskürür, boğazını arıtlayır və məhəccərə yaxınlaşır. Diqqət edin! Mən əminəm ki, indicə o burada nitq irad edəcək, özü də şeirlə, çünkü indi, o, həmişə şeirlə danişir.

**Pluto n.** Onun, doğrudanmı şairlik istədiyi vardır?

**Diogen.** İndi görərsiniz.

**Orlean qızı.**

Ey möhtərəm şahzadəm, məndən ötrü bil ki, sən  
Müqəddəssən, ülvisən, tapınıram sənə mən!  
Qəhrəmanlıq hissini səndən alır ürəyim  
Cəsarətə gəlsəm də yalnız sənsən köməyim!  
Səni görən anda mən göylərə yüksəlirəm,  
Yüksəldikcə bu yerdən əlimi də üzürəm.  
Fəryad edib qışqırı bilsə idim əger mən,  
Sonra səni anardım, ağışuma basıb mən.  
Bir xəncərim olsayıdı, baturardım tiyəsin  
Sol tərəfdən – köksümlə boynum birləşən yerə.  
Al qanım fəvvərətək yayıldı hər yana,  
Sinəm də dörd tərəfdən boyanardı bu qana!

**Pluto n.** Bu hansı dildə danişir?

**Diogen.** Bu nə sualdır? Görmürsən fransız dilində danişır?

**Pluto n.** Necə! Doğrudan bu fransız dilidir? Mənə elə geldi ki, o ya breton, ya da alman dilində danişir. Belə qəribə fransız dilini o haradan öyrənibdir?

**Diogen.** O, qırx ilə qədər bir şairin yanında kirayənişin qalibdir.

**Pluto n.** O şair buna çox pis dil öyrədibdir!

**Diogen.** Amma onun haqqını vaxtı-vaxtında veriblər, o isə həmin pullara özü üçün kef çökibdir.

**Pluto n.** Nahaq ona pul veriblər! – **Orlean qızı**, de görək, sizin başınız nə üçün belə zəhlətökən və dəbdəbəli sözlərlə doldurulubdur? Axı vaxt vardi ki, siz yalnız vətənin xilası haqqında düşünür və şöhrətə meyil edirdiniz.

**Qız.** Şöhrətəmi?

Biz şöhrətə birçə yolla çatarıq  
Ondan çətin, dar və yoxuş...

**Pluto n.** Bunun şeirlə dediyi bu sözlər lap qulağımı deşir.

**Qız.** Ondan çətin, dar və yoxuş yoxdu yol.

**Pluto n.** Ah, göylər, bu nə şeirdir! O, ağızını açıb başlayan kimi hiss edirəm ki, başım ağrıdan partlayacaq.

**Qız.**

Oxların heç biri qəhrəmana dəymədi,  
Dəydisə də, bilmirəm, niyə qan görünmədi.

**Pluto n.** İlahi, bu yenə şeir oxuyur! Yox, belə görürəm ki, buraya gələn qəhrəmanların içərisində bu qız ən zəhlətökənidir! Bu incəlik və zəriflikdən lap bixəbərdir! Onun bütün varlığı quru və sərtdir, bu qız insanda məhəbbət alovu əmələ getirməyə yox, adamın qəlbini dondurmağa qabildir.

**Diogen.** Lakin bu qız qoçaq Dyunuuanın qəlbində məhəbbət alovu yandırmışdır.

**Pluto n.** Deyirsən ki, bu qız Dyunuuanın qəlbində məhəbbət alovu yandırmışdır?

**Diogen.** Əlbəttə.

Şir ürəkli Dyunuuanın qəlbində,  
O qəlbə ki, iki sevgi birləşir.

Bütün məsələ də elə bundadır ki, həmin məhəbbət necə bir məhəbbətdir. Dyunuua bu qəribə qızə həsr etdiyi poemada özü həmin məhəbbət haqqında belə deyir:

Onun gözlərinə, onun alınına  
Baxanda hörmətlə, ilham alıram.  
Mən ondan heç bir şey gözləməyirəm,  
İlahi bir eşqlə ona bağlıyam.  
Raziyam, ölüəm onun yolunda,  
Qurban da lazımdır bakıra qızı!

Görürsünüz, burada məhəbbət ehtirası necə yaxşı ifadə olunmuşdur! Həm də buradakı “qurban da lazımdır” sözləri igid Dyunuuanın dodaqlarında çox gözəl səslənir və yerinə düşür!

Pluton. Bəli, yaman yerinə düşür! Belə şeirlərdən sonra bu xeyirxah və mübariz qadın tamamilə tehlükəsiz və arxayın bir halda öz məhəbbətini aparıb indicə buradan dəhlizə göndərdiyimiz qəhrəmanlara təbliğ edə bilər: məhəbbət hissinin oradakı qəhrəmanları həddindən çox incəldəcəyindən mən qətiyyon qorxıram. İndi isə, qoy o da buradan rədd olub getsin: yoxsa qorxıram ki, o yenə şeir oxumağa başlar, mənim isə onun şırlorını dinləməyə taqotım qalmayıb. Bəli, axır ki, getdi. Deyəson, daha burada bir nəfər də olsun, qəhrəman qalmadı. Yox, deyəson, səhv edirəm: o qapının dalında kimsə dayanmışdır. Yəqin, mənim hamiya getməyi əmr cətdiyimi eşitməmişdir! Onu tanıyırsanı, Diogen?

Diogen. Tanıyıram, o – Fransanın birinci kralı Faramunddur.

Pluton. Heç başa düşmürom, o öz-özünü nə donquldanır.

Faramund. Ey ilahi gözəlliyyə malik olan Rozamunda, bilirsinizmi, mən hələ heç sizinlə tanış olmaq səadətinə çatmamış, sizi ürəkdən sevmişəm, məhəbbət rəqiblərimdən birinin gözəlliyyiniz haqqındakı təsviri mənim sizə dəlicəsinə vurulmağım üçün kifayət ctdi.

Pluton. Deyəson, belə çıxır ki, bu da öz xanımına hələ tanışlıqdan qabaq vurulmuşdur.

Diogen. Bəli, onlar bir dəfə də olsun, görüşməmişlər.

Pluton. Deməli, bu onun portretinə vurulub?

Diogen. Xeyr, bu onun heç portretini də görməyib.

Pluton. İndi, əgər siz bunu da ağlı başında olan bir adam hesab edirsinizsə, mən bilmirəm, bəs burada dəli kimdir? – Ey vurğun Faramund, bir mənə de görün, aya siz sevinmirsinizmi ki, bütün Avropada ən gözəl və çiçəklənən bir krallığın binasını qoymusunuz və həmin ölkəni bu gün də sizin nəslin xələflərinən olan bir kral idarə edir? Bu şahzadə xanım Rozamunda kimdir ki, heç dəxli olmadan sizin beyninizdə belə möhkəm yer tutub?

Faramund. Siz haqlınız, senyor. Lakin məhəbbət...

Pluton. Məhəbbət, məhəbbət... Əger məhəbbətin doğurduğu ədalətsizlikləri daha da şışirtmək xoşuna gəlirsə, sən də get dəhlizə! O ki qaldı mən, bundan sonra hər kes bu məhəbbət barədə ağızını açıb birçə söz desə, bu əlimdəki əsa ilə onun harası gəldi, çırpacağam! – Deyəson, buraya gələn var. Görünür, onun başını yarmaq lazımlı gələcək.

Minos. Səbir edin, ehtiyatlı olun! Məgər siz görmürsünüz bu gələn Merkuridir?

Pluton. Üzr isteyirəm, Merkuri. Ümid edirəm ki, siz mənimlə məhəbbət haqqında danışmağa hazırlamırsınız?

Merkuri. Siz çox gözəl bilirsiniz ki, məhəbbət heç bir zaman məni maraqlandırmamışdır. Doğrudur, atam Jupiterin xatirinə mən məhəbbətlə qarşılaşmışam və yadımdadır ki, yazıq Arqusu bir zaman elə yuxuya verib yarımışam ki, bədbəxt hələ indi də oyanmamışdır. Pluton, mən sizə xoş xəber göttirmişəm. Mən sizin əraziyə top-topxana çəkib gotiron kimi, üşyançılar o saat təslim oldular. Cəhənnəmdə heç bir zaman indi olduğu kimi sakitlik hökmforma olmamışdır.

Pluton. Ey Jupiterin göndərdiyi ilahi elçi, siz həyatımı geri qaytarınız! Lakin ey gözəl danışq ilahəsi, bizim yaxın qohumluğumuz naminə, mənə deyin görüm, necə olub ki, siz həm bu dünyada, həm də o dünyada bu qədər təəccübü bir danışq ədəsının yayılmağına razı olmusunuz, indi bu qəribə danışq ədəsi hər yerə, xüsusilə roman adlanan kitablara daha çox yayılmışdır. Siz necə razı olmuşsunuz ki, qədim dünyanın qəhrəmanları da belə bir dildə danışırlar?

Merkuri. Öfsus! İndi mən də, Apollon da hörmətdən düşmüşük. İndiki yazılıcların eksəriyyəti Feb adlı birisini – dünyanın ən böyük axmayıñ özləri üçün həqiqi himayəçi sayırlar. Onu da deyim ki, sizi çasdırıblar.

Pluton. Bizi çasdırıblar? Necə çasdırıblar?

Merkuri. Siz belə hesab edirsiniz ki, yanınızda gələnlər əsil qəhrəmanlardır?

Pluton. Əlbəttə, elə hesab edirəm, bunu sübut etmək üçün mənim çox tutarlı dəlilik də vardır, buraya gələn o qəhrəmanların hamısı mənim sarayıñın dəhlizinə salınmışdır.

Merkuri. Siz yanılırsınız, çünkü onlar qəhrəman deyil, əsil avalar dəstəsidir, daha doğrusu, onlar fantaziyanın yaratdığı boş kölgələrin dəstəsidir ki, indi yaşayan bir çox adamların surətləri kimi məşhurdurlar və həyasızlıq edib sizin yanınızda gəlmış, özlərini qədim zəmanənin böyük qəhrəmanları kimi qələmə vermişlər. Lakin onların ömrü bir o qədər də uzun olmamışdır və indi onlar Kotsitin və Stiksin sahilərində avaralanırlar. Mən çox təəccüb edirəm ki, onlar sizi aldadıb çasdırı bilmişlər. Məgər siz görmürsünüz ki, onlarla əsil qəhrəmanlar arasında zərro qədər də olsa, oxşayış yoxdur? Onların şöhrəti yalnız dəbdəbəli

və şişirdilmiş yaşan sözlər üzərində yüksəlmışdır, əger yazılıcların onlara geyindirmiş olduğu paltarı əyinlərindən dərtib çıxartsanız, onlar həqiqətdə olduqları kimi, sizin qarşınızda açıq-aydın görünürələr. Mən özümlə birlikdə Yelisey düzlərindən bir fransız da gotirmişəm ki, bu qəhrəmanlar ifşa olunanda, onların hamisini tanıyıb bizi desin. Əminəm ki, siz də buna razı olarsınız.

Pluton. Nəinki razı olaram, mən hətta emr edərəm ki, elə bu saat buradaca onların hamısı ifşa olunsun. Daha vaxtı itirməyək. – Ey, gözətçi, dəhlizdə olanların hamisini axtarib tap və gizli qapıdan meydancaya burax. – Biz isə, gəlin, bu aynabəndli qapıdan balkona çıxaq, buradan bizim üçün onlara tamaşa etmək və danışmaq daha yaxşı olar. – Ey, xidmətçilər, bizim kürsüleri balkona çıxardın. – Siz, Merkuri, mənim sağ tərəfimdə, siz isə, Minos, sol tərəfimdə oyləşərsiniz. Diogen isə qoy bizim arxamızda dayansın.

Minos. Odur, onlar buraya gəlirlər.

Pluton. Hamısı buradadırını?

Gözətçi. Dəhlizlərdə heç kəs qalmamışdır.

Pluton. Ey mənim iradəmə tabe olan sadiq icraçılarım – cılrlar, şeytanlar, mələklər, cəhonnəm əhli, hamınız mənim səsimi dinleyin və buraya toplaşın! Bu yalancı qəhrəmanları mühasirəyə alın və onları ifşa edin!

Kir. Necə! Mənim kimi böyük bir fatehi ifşa etməyi emr edirsınız?

Pluton. Əfsuslar olsun, ey nəcib Kir, iş elədir ki, siz bu vəziyyətlə razılaşmalı olacaqsınız.

Horatsi Kokles. Necə! Siz mənimlə – Porsşenanın ordularına qarşı körpünü teklikdə qorumuş olan mənim kimi bir romalı ilə elə rəftar edirsınız ki, sanki mən sizin üçün adı bir cibgirəm?

Pluton. Hə, indi sən burada yaxşıca şeir deyərsən!

Astrat. Necə! Siz mənim kimi ince, chtiraslı, qadınları əyləndirməyi bacaran nəzakətli bir adamı təhqir edirsınız?

Pluton. Bəli, indi axtardığın padşah arvadını burada yaxşıca sənə göstərərlər! Budur, onların hamısı soyundurulmuşdur.

Merkuri. Özümlə bərabər gətirdiyim o fransız hanı?

Fransız. Mən buradayam, senyor. Əmriniz nədir?

Merkuri. Bu adamlara yaxşıca bax, sən onlarla tanış deyilsən ki?

Fransız. Mən onlarla tanışammı? Onların hamısı elə mənim qonşularımdır, özləri də elə mənim kimi burjuadır: Salaməlcüküm, madam

Lukretsiya; günortanız xeyir olsun, cənab Brut; hər vaxtiniz xeyir olsun, madmazel Kleliya; salam, cənab Horatsi Kokles.

Pluton. İndi sənin qonşuların olan bu burjuların horəsi öz payına düşəni alacaqlar. Gözətçi, heç kəsə güzəşt edilməsin, heç kəsə mərhəmət edilməsin! Elə ki onların hamısına şallaqla yaxşıca kötək vuruldu, hamısı Leta çayının sahilinə aparılsın və orada ən dərin yerə salınıb boğulsunlar, onların özlərini də, onların məhəbbət kağızlarını, nəzakətli məktublarını, chtiraslı şeirlərini və bütün kitablarını, bir sözlə, onların boş və mənasız əhvalatlarının yazıldığı bütün kağız-kuğuz yiğinlarının hamısını oraya töksülər. – Daha dayanmayın, rədd olun, özlərini böyük qohrəman adlandıran avaralar! İndi siz öz həyatınızın sonuna gəlib çatdırınız; yaxud daha düzgün olar deyəsən ki, siz bir o qədər də çox oynamadığınız komediyanın axırınca pərdəsinə gəlib toxradınız.

Qəhrəmanlar (*şallaq vurulduqca fəryad qoparıb qaçırlar*). Oh, Lakalprenet! Oh, Sküderi!

Pluton. Mən onları öz əlimlə boğa bilsoydim, lap yaxşı olardı! Yox, bu hələ hamısı deyil. Minos, tocili surətdə sərəncam ver, qoy mənim padşahlığımın o biri vilayətlərində olan bu cür adamların hamısını beləcə cəzalandırınsınlar.

Minos. Bu tapşırığı məmnuniyyətlə qəbul edirəm.

Merkuri. Budur, indi həqiqi qəhrəmanlar özləri gəlib çıxdı, onlar xahiş edirlər ki, sizin yanınıza gəlməyə icazə verəsiniz. Siz onları görmək isteyirsinizmi?

Pluton. Mən onlarla görüşər və bu görüşdən çox şad olardım, lakin özlərini yalandan qəhrəman kimi qələmə vermiş bu həyasızların sarsaq danışqları və hərəketləri məni o qədər yormuşdur ki, indi, sizin icazənizlə, mən əvvəlcə uzanıb bir yaxşıca mürgüləmək istəyirəm.

## FRANSA AKADEMİYASININ ÜZVÜ CƏNAB PERROYA MƏKTUB

Cənab!

Bizim keçmişdəki narazılığımız və küsüşməyimiz camaata məlum olduğu üçün indi barışmağımız haqqında da camaata xəbər verməliyik, qoy camaat bilsin ki, Parnasdakı bu narazılıq və didişmə kralın çox müdrik bir uzaqgörənliliklə qadağan etmiş olduğu duellərə bənzəyir və dueldə olduğu kimi, bəzən rəqiblər dava edir, vuruşur, bəzən bir-birlərinə ağır xotorlar yetirir, sonra isə barışır və qucaqlaşırlar, səmiini dost olurlar. Bizim dramatik duclimiz isə daha nocib bir sonluqla qurtarmışdır və əger Homerin sözlərini sitat gətirməyə mənə icazə versələr, deyə bilərəm ki, biz “İliadanın” qohrəmanları kimi, Ayaks və Hektor kimi hərəkət etdik, bu qohrəmanlar, məlumdur ki, yunanların və troyalıların qarşısında qızığın vuruşmadan sonra bir-birini tərif etmiş və bir-birlərinə hədiyyələr töqdim etmişlər. Doğrudan da, cənab, siz mənə öz əsərinizi göndərməklə məni şərəfyab edəndə və mən də öz əsərlərimi sizə göndərmək qayğısına düşəndə, hələ bizim mübahisəmiz sona çatmamışdı. Mən sizin üçün çox az diqqətəlayiq olan poemanın qohrəmanlarını həm də ona görə xatırladıram ki, biz, beləliklə, bir-birimizə nozakət göstərir, lakin yenə do öz əqidəmizə və zövqümüzə sadıq qalırıq, yəni siz yənə də Homeri və Vergilini həddindən çox yüksək tutmur və bu fikrinizdə də qalmaqdə davam edirsınız, mən isə, əvvəl olduğu kimi, yenə də onların chtiraslı pərəstişkarıyam. Elə camaata da məhz bu barədə xobor vermək lazımdır; bu məqsədi nəzərdə tutaraq, mən biz barışandan sonra tezliklə bir epiqram yazmışam, bu epiqram çox sürətlə camaat arasında yayılmışdır və belə zənn etmək olar ki, sizə də gəlib çatmışdır. Mənim yazdığını həmin epiqram belədir:

Şairlərin ruhanisi, başçısı  
Təəccüblənir sakitliyə, dincliyə:  
Antik dövrün o möftunu Depreο  
Pindar kimi şairlərə uymayan  
Perro ilə barışibdir, deyirlər.  
Ola bilər, sözləşəndə davada  
Bir-birinə nalayıq söz deyiblər.

Amma yenə qarşılıqlı hörməti  
Üstün tutub, sonda sülhə gəliblər.  
Burda bir şey aydın deyildir bize:  
Tamaşaçı yaziq necə barışın  
Pradon tək zəhlətökən şairlə?

Cənab, hissələrimin səmimi surətdə ifadə olunduğu bu şərə əsasən siz özünüz də mühakimə yürüdüb görə bilərsiniz ki, mən burada sizinlə epiqramın axırını daha da kəskinləşdirmək üçün adını çəkdiyim faciə-nəvis müəllif arasında necə bir fərq qoyuram. Əslinə baxsan, dünyada ondan da sizə az oxşayan başqa bir adam yoxdur.

İndi isə, bizim aramızda dostluq əlaqələri bərpa edildiyi və aramızda heç bir düşmənçilik və acılıq olmadığı bir vaxtda, icazə verin, öz dostunuz kimi, sizdən soruşum ki, sizi qədim dövrün ən məşhur müəlliflərinin üzərine hücum etməyə və onlara uzun zaman nifret bəsləməyə vadar edən səbəblər axı hansılar idi? Bəlkə sizə clə gəlir ki, bizdə müasir və yaxşı yazıçılara həddindən az diqqət yetirilir? Lakin əger belədirsin, siz nəyə əsasən belə bir fikrə gəlmisiniz ki, müasir yazıçılara bizdə olduğu qədər məmənuniyyətlə əl vurmuş və sevinmişlər? Bir özünüz fikirləşin, Dekartın, Arnonun, Nikolanın və son altı – on il ərzində Fransada yetişmiş başqa bir çox əla filosofların və ilahiyyatçıların əsərlərinə nə qədər təriflər söylənmişdir, bunlar o qədər çoxdur ki, həmin adamların təkcə əsərlərinin adlarının siyahısı tərtib olunsa, böyük bir cild yaranar! O ki qaldı səninlə mənə yaxından dəxli olan yazıçılara, yəni, bizimlə əlaqədar olan şairlərə, o halda siz Malerb, Rakan, Menar kimi şairlərin necə tərif olunub şöhrət qazandıqlarını yadınıza salın! Vuatyurun, Sarrazenin, Lafontenin əsərləri necə bir həyecan və təriflə qarşılanmışdır. Kornel və Rasinə nə qədər hörmət göstərilmiş – əger mənə belə deməyə icazə verilərsə – onlara nə qədər hədiyyələr bəxş edilmişdir! Hələ Molyerin komediyalarına baxanlar necə də vəcdə gəlirdilər! Elə siz özünüz, cənab, məgər siz şikayətlənib deyə bilərsiniz ki, sizin “Məhəbbət və Dostluq arasında dialog”, “Rəssamlıq haqqında poema”, “Cənab de Lakentinniye məktub” əsərinizə və həmçinin sizin başqa gözəl əsərlərinizə layiqi ilə qiymət verilməmişdir? Doğrudur, bizdə yazılan qohrəmanlıq poemaları bir o qədər də

qızığın rəğbətlə qarşılanmamışlar. Lakin bu həqiqəton ədalətsizlikdirmi? Məgər siz özünüz də “Paralellər” adlı əsərinizdə etiraf edib demirsizniyi ki, həmin pocmaların, hətta on yaxşısında da əsərin oxunmasını çətinləşdirən qüsurlar, uzun və nahamar parçalar vardır?

Axı sizi qədim dövrün adamları əleyhinə çıxmaga məcbur edən nədir? Bəlkə, siz ondan qorxursunuz ki, qədim dövrün yazıçılarını təqlid etmək bizim yazıçıları korlaya bilər? Əgər belədirse və bundan qorxursunuzsa, siz inkar edə bilərsinizmi ki, bizim ən böyük yazıçıların əsərlərinin qazanmış olduğu müvəffəqiyyət məhz onların belə bir təqlid yolu ilə yazılışının nəticəsidir? Siz inkar edərsinizmi ki, Kornel özünü ən yaxşı süjetlərini və Aristotelə məlum olmayan yeni faciə növünü yaratmaqdə ona kömək etmiş olan on yüksək ideyaları məhz Tit Livinin, Dion Kassinin, Plutarxin, Lukanın və Senekanın əsərlərində tapmışdır? Zira, mənim nöqtəyi-nəzərimcə, onun teatr üçün yaratmış olduğu ən kamil əsərləri məhz bu baxımdan nəzərdən keçirmək lazımdır, çünki bu cür əsərlərində o, həmin filosofların sohno üçün müəyyən etmiş olduqları çərçivelərdən kənara çıxır, tamaşaçıda dəhşət və ya rəhmdilik hissi doğurmaq haqqında düşünmür, bəlkə əksinə, fikirlərin əzəməti və hisslerin gözəlliyi ilə tamaşaçılarda heyrət və pərəstiş yaratmağa çalışır, bu isə bir çox adamlara, xüsusilə gənclərə, əsil və həqiqi faciəvi ehtiraslardan daha yaxın və aydındır. Nəhayət, başlamış olduğum və bir qədər uzanan bu mətləbi tamamlayaraq, habelə fikirlərimin ümumi inkişafından kənara çıxmamağa çalışaraq, mən yenə sizdən soruşuram, cənab, məgor Rasinin bir yazıçı kimi Sofokl və Evripid tərəfindən tərbiyə olunub yetişdirildiyinə razı deyilsinizmi? Məgər siz qəbul etmirsinizmi ki, Molyer öz sənətinin incəliklərini Plavtdan və Terensiyanın öyrənmişdir? Bəs belə olduqda, sizin qədim dövrün yazıçıları əleyhinə bu qədər kəskin çıxınızı nə ilə izah etmək olar? Mənə elə gəlir ki, mən sizin dəlillərinizi tədriclə başa düşməyə başlayıram. Yəqin ki, siz heç bir zaman dünyada yalançı alımlarla təsadüf etməmisiniz, belə yalançı alımlar, sizin “Dialoqlar” əsərinizdəki prezident kimi, qədim yazıçıları ona görə oxuyub tödqiq edirlər ki, öz hafizələrini zənginləşdirsinlər və heç bir ağla, düzgün mühakiməyə, zövqə malik olmadıqları üçün onlar qədim yazıçıları da yalnız ona görə qiymətləndirirlər ki, onlar, elə belə, qədim zəmanənin yazıçılarıdır. Belə yalançı alımlar hesab edirlər ki, həqiqi ağıl sahibi olan adam yalnız gərək yunan, yaxud

latin dilində danışın, əgor hər hansı bir əsər bu dillərdən daha az nəcib bir dildə yazılmışdırsa, onları pişləmək üçün bu kifayətdir. Qədim zəmanənin bu sarsaq pərəstişkarları sizi də qədim dövrün əleyhinə qaldırmışlar və siz də qədim zəmanədən mövcud olan həqiqəton ən gözəl nə varsa, hamisının əleyhinə çıxırsınız, iş o yerə gəlib çatmışdır ki, siz, hətta bu ağılsız adamların hisslerinə şərik olmağa da özünüzü məcbur edə bilməmisiniz, bir halda ki bu ağılsız adamların qədim dövrə bəslədikləri hissələr, öz-özlüyündə, çox ağıllı hissələrdir. Sizi “Paralellər” əsərini yazmağa məcbur edən əsas səbəb, görünür, budur. Siz belə qərara gəlmisiniz ki, o adamlarda olmayan ağıl və zəka sizdə olduğuna görə, bir sıra zahirən əsaslı görünən dəlillərin köməyi ilə qarşınızdakı o bacarıqsız və zəif rəqibləri məğlub edə bilərsiniz. Bu işdə siz o qədər bacarıqla tərəpəmiş və müvəffəq olmusunuz ki, əgor mən bu vuruşmaya qarışmasaydım, döyük meydani, təbir-caizsə, yalnız sizin ixtiyarınızda qalardı, çünki yalançı alımlar sizə cavab verə bilməzdi, həqiqi alımlar isə bir qədər həddindən çox şıxıldımlı təkəbbürlərinə sığışdırmadıqları üçün sizə cavab verməyi lazımlı bilməmişlər. Lakin icazə verin, sizə xatırladım ki, qədim dövrün böyük yazıçıları qazanmış olduqları şöhrəti həqiqi və ya yalançı alımların onları təsdiq edib-etməmələri sayəsində deyil, bəlkə bütün əsrlərin və xalqların ağıllı və incə zövqlü adamlarının daimi və yekdil məftunluqları sayəsində qazanmışlar ki, bu adamların da arasında Makedoniyalı İsgəndər və ya Yuli Sezar kimi böyük şəxsiyyətlər olmuşdur. İcazə verin, həmçinin sizə deyim ki, bizim müasirlerin arasında Homer, Horatsı, Siscron və Vergili kimi yazıçılara rəğbət hissi ilə yanaşış onlardan zövq alanlar, sizin hesab etdiyiniz kimi, təkcə Sxerveliuslar, Perareduslar, Menakiuslar və Molyerin ifadəsi ilə desək, başqa alım “uslar” deyildir. Mənim müşahidələrimə görə, qədim zəmanənin böyük yazıçılarına məftun olanlar ən ağıllı və zəkalı adamlardır, onların arasında isə çox yüksək mövqə tutanlar da az deyildir. Əgor mən onların hamisini sizə sadalasaydım, onların arasında nə qədər məşhur adamların olduğu sizi heyrətləndirir və təəccübə salardı. Çünkü siz həmin adamların siyahısında təkcə Lamuanyon, de’Agesso, Trevil kimi adamların adlarına deyil, habelə Konde, Konti, Türen kimi adamların adlarına da rast gələrdiniz.

Yəni, cənab, sizin kimi incə və nəzakətli bir adam, həmin siyahıda olan o incə və nəzakətli adamların zövqünə şərik ola bilməz? Əlbettə,

olar, həm də sizinlə bizim bu məsoləyə baxışlarınız sizin təsəvvür etdiyiniz qədər də bir-birindən uzaq deyildir. Doğrudan da, siz özünüzün bu qədər xeyli poemalarınızda, dialoqlarınızda və mühakimolərinizdə qədim zəmanənin və müasir yazıçıların haqqında hansı fikri deməyə və müəyyən etməyə çalışırsınız? Bilmirəm, mən sizin fikrinizi düzgün başa düşmüşəmmi, lakin mənə elə gəlir ki, sizin demək istədiyiniz fikir aşağıdakından ibarətdir: siz istəyirsiniz sübut edəsiniz ki, bizim əsrimiz, yaxud, daha dəqiq desək, Böyük Lüdovikin əsri, incəsənətlərin bütün sahələrində əldə etdiyi müvəffəqiyyətlərlə və bədii ədəbiyyatın çıxaklınməsi cəhətdən nəinki qədim zəmanənin bütün ən parlaq əsrləri ilə, hətta Avqustun əsti ilə də müqayisə oluna bilər və həmin əsrlərdən üstündür. Bu sizə qoribə görünə bilər, lakin mən deməliyəm ki, sizinlə tamamilə və bütünlükə razıyam, həm də əger xəstəlik və məşğul olduğum bir çox işlər mənim vaxtımı xeyli almasayı, mən həmin bu fikri yazılı surətdə də məmənnuniyyətlə təsdiq edərdim. Doğrudur, mən, sizdən forqlı olaraq, bu fikri sübut etmek üçün başqa dəlillər tətbiq edərdim, çünki hər bir adamın özünə görə fikrini sübut etmək qaydası vardır və bundan əlavə, mən sizin etmədiyiniz bəzi şortları də əvvəlcədən öz mülahizələrimdə qeyd edib göstərərdim.

Məsələn, mən heç bir zaman, sizin etdiyiniz kimi, bizim milləti və bizim əsri bütünlükə bütün millətlərə və bütün əsrlərə qarşı qoymadım. Belə bir iş, mənim fikrimcə, müvəffəqiyyətsizliyə məhkumdur. Mən, oksinə, bütün millətləri və əsrləri növbə ilə tədqiq edərdim, onların bizdən nədə üstün olduğunu və bizim onlardan nədə üstün olduğumuzu diqqətlə ölçüb-biçərdim; bununla da, şübhəsiz ki, rəddedilməz dəlillər əsasında bizim onlardan üstünlüyümüzü sübuta yetirərdim. Beləliklə, həmin məsələni tədqiq edib Avqust əsrinə çatanda, mən o saat namusla etiraf edərdim ki, bizdə Vergili və Siseron kimi adamlarla müqayisə oluna biləcək nə qəhrəmanlıq dastarı yanan şairlər, nə də natiqlər yoxdur; mən həmçinin bizdə yaranan satira və elegiya əsərlərini də müdafiə etməyə girişməzdəm, hərçənd ki, bizim Renyenin əla satiraları var; Vuatyur, Sarazen, Qrafinya de Süz kimi yazıçılarımızın isə gözəl elegiyaları vardır. Lakin bununla birləşdə, mən göstərərdim ki, faciə janrında biz romalılardan xeyli üstünük, əslinə baxsan, romalılar bir çox gözəl fransız faciələrinə qarşı yalnız Senckanın dərin deklamasiyadan daha çox dəbdəbəli əsərlərini, həmçinin Variyanın "Tiesta" və ya Ovidinin

"Medeya" kimi bir zamanlar müoyyən dərəcədə müvəffəqiyyət qazanmış əsərlərini göstərə bilərlər. Mən onu da qeyd edərdim ki, həmin əsrdə romalılarda bizim indiki komediya yazarı şairlerimizi ölüb keçə biləcək bir nəfər də olsun, komediya şairi olmamışdır, həm də, ümumiyyətlə, elə bir komediya şairi yetişməmişdir ki, bu əsər haqqında danışanda onun adı yada düşsün, çünki Plavt, Sesili və Tercnsi hələ Avqustun zamanından əvvəlki əsrdə yaşamış və vəfat etmişlər. Mən öz fikrimi sübut etmək üçün qeyd edərdim ki, əgər romalıların yeganə lirik şairi olan Horatsi kimi əxlaqi və tərbiyəvi odalar yanan bir şair bizdə yoxdursa, bunun əvəzində bizim öz əsərlərinin gözəlliyi və bədii ifadəsinin dəqiqiliyi ilə ondan qətiyyən geri qalmayan kifayət qədər yazıçılarımız vardır, bu yazıçıların əsərləri bir yerdə götürüldükdə isə, poeziyanın ləyaqət və məziiyyətlərini hesablayan tərəzidə, ola bilər ki, böyük Roma şairindən bize yadigar qalmış odalar kitabının beşindən də ağır gəlsin. Mən həmçinin qeyd edərdim ki, pocziyanın elo sahələri və növləri vardır ki, romalılar həmin növlərdə bizdən qotiyən üstün deyillər, bunun səbəbi isə odur ki, romalılar həmin növlər haqqında, məsələn, bizdə "roman" adlandırılan və nəşrlə yazılış poemalar haqqında sadəcə olaraq, heç bir təsəvvürə malik deyildilər; bu sahədə bizim ədəbiyyatda gözəl nümunələr vardır, əlbəttə, biz burada romanların bəzilərinə daxil edilən və demək olar ki, gənclorin əhvali-ruhiyyəsi üçün hemişə zərərli və tehlükəli olan şübhəli əxlaq məsələlərini nəzərdə tutmuruq. Mən, həmçinin, cəsarətlə təsdiq edərdim ki, əgər Avqustun əsti əvvəldən axıra qədər, yəni Sicerondan Korneli Tatsite qədər bütünlükə alınsa, biz bu halda həmin dövrün romalıları arasında fizika elmini bilmək nöqtəyi-nəzərindən bizim Dekart və hətta Qassendi ilə yanaşı qoyula biləcək bir nəfər də olsun, filosof tapa bilmərik. Mən sübut edərdim ki, biliklərinin genişliyi və dərinliyinə görə romalıların yeganə alim yazıçıları olan Varron və Priniy bizim Binyonlar, Skaligerlər, Somşamlar, ruhani Sirmon və Peto ilə müqayisədə çox cılız görünürülər. Mən, həmçinin, məmənnuniyyətlə sizinlə birləşdə qeyd edərdim ki, romalıların astronomiya, coğrafiya və gəmiçilik haqqındaki təsəvvür və məlumatları olduqca möhduddur. Mən təklif edərdim ki, məhərətli bir inşaatçıdan daha çox alim-arxitektor olan Vitruvidən başqa, heç olmazsa, mənə bircə nəfər yaxşı romalı məcmarın adını çəksinlər, heç olmazsa, bircə nəfər heykəltəraşın və ya yaxşı bir romalı rəssamin adını çəksinlər, çünki

həmin bu sahələrdə məşhur olan adamların hamısı Avropadan, yaxud da Asiyadan Romaya gəlmış yunanlar olmuşlar, onlar romalılara öz sənətlərini göstərməyə golirdilər, çünki romalılar belə sənətlər haqqında azacıq da olsa, təsəvvürə malik deyildilər. İndi hamiya məlumundur ki, bütün dünya Pussen, Lebren, Jirardon, Mansar kimi sənətkarların əsərlərindən zövq alır və hamı onlar haqqında danışır. Mən bütün bu dəlillərə bir çox başqa sübutlar da əlavə edə bilərdim, lakin mənə cəl gelir ki, mənim Avqust əsrinə necə yanaşacağımı sizin başa düşməyiniz üçün cəl bu dediklerim də kifayətdir. Əgər mən yazıçılardan və məharətli sənətkarlardan qohrəmanlara və yüksək hökmədlərə keçəsi olsaydım, mümkündür ki, bu məsələdə daha böyük müvəffəqiyətlə vəziyyətdən çıxardıム. Hər halda, şübhəsizdir ki, romalı Avqustun fransız Avqustundan heç bir üstünlüyü olmadığını göstərmək bir o qədər də çətin deyildir. Bütün bu izahatdan gərok sizə aydın olsun ki, cənab, bizim ölkəyə və bizim əsrimizə ediləcək hörmət haqqında mahiyyət etibarı ilə biz ikimiz də eyni fikirdəyik və eyni mövqədə dayanırıq, fərqli yalnız onadır ki, biz bu məsələ haqqında eyni qaydada mühakimə yürütmürük. Həm də nəzordə tutmaq lazımdır ki, "Paralellər" əsərinə hücum edərkən, mən qətiyyən həmin əsərdəki fikirlərə hücum etmək niyyətində olmamışam, mən sizin yaratmış olduğunuz ruhanının və cəngavərin mənim nöqtəyi-nəzərimcə, hətta bizim danlamığımızdan belə asılı olmayıaraq, yenə də yüksək və təqdirəlayiq bir hörmətə və pərəstişə layiq olan yazıçıları haqqında həddindən çox lovğa və nifrətəlayiq bir əda ilə danışmalarını nəzərdə tutmuşam. Beləliklə, aramızdakı razılıq və dostluq əlaqələrini möhkəmləndirmək və mümkün ola biləcək düşmənçiliyin bəhanəsinin kökünü kəsmək üçün biz gərək ikimiz də öz hissərimizi axıra qədər və yaxşıca müalicə edək, siz gərək qədim dövrün şərəfli yazıçılarını məhv etməyə bəslədiyiniz həddindən artıq arzudan əl çəkəsiniz, mən isə gərək bizim zəmanənin pis və ya hətta orta-bəyazlı yazıçıları həddindən çox danlamaq meylindən əl çəkəm. Biz bunun üçün bütün səyimizi sərf etməliyik. Hətta, biz bu məqsədə nail ola bilməsək də, mən yenə sizə vəd edirəm ki, öz tərəfimdən bizim dostluğumuzu poza bilecek heç bir hərəkətə yol verməyəcəyəm, həm də, əgər siz məni "Xlodviq" yaxud "Bakirə" əsərlərini oxumağa məcbur etməsəniz, o zaman mən də sizə ixtiyar verirəm ki, kefiniz istədiyi qədər "İliada" və "Eneida" əsərlərini tənqid edəsiniz; mən, əvvəl olduğu

kimi, yenə də bu əsərlərə məftunam və beləcə də qalacağam, lakin qətiyyən inad göstərib tələb etməyəcəyəm ki, sizdə də həmin əsərlərə qarşı ehtiraslı bir məhəbbət alovu parlasın; tələb etməyəcəyəm ki, siz də, başqalarının tələb etdiyi və sizin poemalarınızdan birindəki şikayətdən məlum olduğu kimi, həmin əsərləri ilahi bir məhəbbətlə sevəsiniz və bu məhəbbət də həqiqətən Statsinin "Eneida"ya bəslədiyi və aşağıdakı sözlərdən məlum olan məhəbbətə çox yaxın olsun:

...Nec tu divinam Aeneida tenta:  
Sed longe seguere, et vestigia semper adora<sup>1</sup>.

Bax, cənab, mən bu barədə camaata xəbər vermək arzusundayam. Camaatın bütün bu məsolələr haqqında kifayət qədər dəqiq məlumat alması üçün isə mən bu məktubu sizə yazmaq şərəfini öz öhdəmə götürmüşəm və həmin məktubu əsərlərimin yeni, ister böyük və isterse də kiçik ola biləcək yeni nəşrində mütləq çap edəcəyəm. Mən "Longin haqqında düşüncələr" əsərində yol vermiş olduğum bəzi gülünc zərafatları yumşaltmağı çox arzu edirəm; lakin mən bunu faydasız saydım, çünki həmin əsər mənim əsərlərimin iki əvvəlki nəşrlərində çap olunmuşdur, şübhə yoxdur ki, bəziləri, mənim özümün xəbərim olmadan, başqa ölkələrdə çıxa biləcək və yoxın ki, hər şeyi əvvəlki qaydada təsvir edəcək nəşrlərə əl atacaqları kimi, həmin iki əvvəlki nəşrə də müraaciət edəcəklər. Buna görə də mən belə hesab edirəm ki, mənim sizə vurmuş olduğum kiçikliyi bir qədər yüngülləşdirmək üçün ən yaxşı vasitə mənim burada öz hissərimi sizə izhar və ifadə etməkdir. Ümid edirəm ki, mənim bu qərarımı təsvib edər və məni ona göro danlamazsınız ki, şöhrətli cənab Arno tərəfindən mənim onuncu satiram haqqında yazılmış məktubu əsərlərimin bu axırıncı nəşrinə daxil etmək cəsarətində bulunmuşam.

Zira, cənab, xahiş edirəm, xatırlayınız ki, bu böyük adamın əsərləri külliyyatında iki dəfə nəşr olunmuş həmin məktub məni sizin "Qadınların tərifi"ndəki müqəddimənizdən müdafiə edir, çünki həmin müqəddimədə siz məni nəinki qrammatik səhv'lər haqqında yanlış

<sup>1</sup> İlahi "Eneida"ya əl qaldırma, uzun illər onun ardınca get və onun izlərinə səcdə et (*latincadan tərcümə*).

mülahizələr yürütülmək üstündə təqsirləndirirsınız, siz, həmçinin, məni təqsirləndirir və irad tutursunuz ki, mən kobud sözlər işlədirəm, xeyli yaramaz ifadolərə və qeybətə yol verirəm. Sizdən artıq dörəcədə xahiş edirəm, nözərə alaşınız ki, bəle iradlar namusa toxunar və onların haqqında susmaq – müəyyən dörəcədə həmin iradların haqlı olduğunu qəbul etmək demək olardı. Buna görə də mən əsərlərimin yeni nəşrində ya gərək özüm özümü müdafiə edəydim, ya da məni layiqi ilə müdafiə edən həmin dediyim məktubu oraya salaydım. Burası da var ki, cənab Arnonun məktubu, əleyhine yazılmış adam haqqında o qədər incə və nəzakəti bir dildədir ki, mənim nöqtəyi-nəzərimcə, tərbiyəli adam belə bir məktubdan qətiyyən incimoz. Buna görə də, təkrar edirəm, mən belə bir arzu ilə özümə təsəlli verirəm ki, həmin məktubu əsərlərimin yeni nəşrində görmək, yəqin, sizin üçün də xoşagelməz bir hadisə olma-yacaqdır. Qoy mənim açıq etirafım, sizin “Dialoqlar”da vermiş olduğunuz tənqidin məndə doğurduğu narahatlığın damışılmaması daha yaxşı olan bəzi şçylər haqqında məni danişmağa məcbur etdiyi haqqında bu etirafım, cyni ilə sizə də təsir etsin və siz də etiraf edib boynunuza alaşınız ki, siz mənim onuncu satiramdakı, hücumların nəticəsində əmələ gələn narazılığın təsiri altında mənim həmin əsorimdə kobudluq və ya nalayıq ifadələr və qeybət görmək istəmisiniz, halbuki bütün bunlar orada qotiyyon yoxdur. Xahiş edirəm inanınız ki, mən sizə layiqi hörmət hissi ilə yanaşır və sizin şəxsinizdə nəinki parlaq istədada malik olan bir adam, həmçinin bütün Fransada ən ləyaqotlı və şərafətlə bir adamı görüürəm.

Hörmətlə, cənab, sizə sadiq və i.a.

## İZAHLAR

### POEZİYA SƏNƏTİ

#### BİRİNCİ NƏĞMƏ

1. *Peqas* – qədim yunan əsatirində baş allah Zevsin mindiyi qanadlı atdır. Guya Peqasin ayaqlarının zorbindən Qelikon dağından bir bulaq fəvvərə vurub çıxmışdır ki, onun suyu şairlərə ilham verirmiş. Bu əfsanəyə əsasən də qədim dövrün ədəbiyyatında və habelə XVII əsr ədəbiyyatında “Peqası yohərləmək”, “Peqası çapmaq” kimi ifadələr də işlənmişdir ki, bunun da mənası şair olmaq, şeir yazmaq deməkdir.

*Apollon* – yunan əsatirində günəş allahı, incəsənətin himayəçisi, gələcək taleyi əvvəlcədən xəbər verən. Günəş allahı olduğuna görə Apollon, eyni zamanda, gözəllik simvoludur (Apollonun başqa bir adı – Febdir).

*Parnas* – Yunanistanda uca bir dağın adıdır. Qədim yunanlıarda belə bir təsəvvür var idi ki, guya Apollon və incəsənət ilahələrinin məskəni Parnasdır, buna görə də, sonralar Parnas hər hansı bir ölkənin və ya xalqın şairlər məclisi, dəstəsi və poeziyası mənasında işlənmişdir. Parnasa qalxmaq, Parnasda yer tutmaq – şair olmaq deməkdir. Bualo burada Parnasın zirvələrinə qalxmaq istəyən, lakin şairlik istədədi olmayan şöhrətpəroştlərə gülür.

3. *Malerb* – Fransua Malerb (1555-1628) – klassizm dövründə fransız ədəbiyyatında şeir qaydalarının yaranması və təkmilləşməsində mühüm rol oynamış, fransız dilinin bir sıra dialektizmlərdən, latin və yunan dillərində alınmış köhnə sözlərdən təmizlənməsi işində xidməti olan lirik şairdir. Bualo öz əsərində bu şairin poeziya sahəsində sənətkarlığının yüksəlməsi, xüsusən şeirdə vəznin təkmilləşməsi işindəki xidmətləri üzərində xüsusişlə dayanır. Həmin parçada Malerbin Oda yazar bir şair kimi fəaliyyəti nəzərdə tutulur, onun öz tələbəsi Rakandan (1589-1670) fərqləndiyi nəzərə çatdırılır. O zaman Rakan kəndin idillik həyatına dair çoban mahnıları yazar bir şair kimi tanınırdı.

4. “*Farenin bir dostu var...*” – burada XVII əsrde yaşamış şair Sent-Aman nəzərdə tutulur. Bu şair həmin dövrdə gəlisişgözəl şeirlər yazardı; onun “*Xilas olunmuş Moisey*” (1653) adlı süjeti müqəddəs kitabdan götürülmüş bir epik poeması vardır, həmin poema haqqında Bualo öz əsərinin üçüncü nəğməsində daha geniş danışır. “Səhraya qaçan bəni-İsrail tayfasının aqibətini tərənnüm edir, Firon kimi Musanın dalınca qaçır...” deyərkən Bualo yenə də şairin həmin poemasını nəzərdə tutur. Bu parçada müəllif həmçinin Sent-Amanın və onun dostu olan ikinci dərəcəli şair Farenin zəif istedadına və ümumiyyətlə, onların haqqında camaat arasında şübhəli şayırlər olduğuna da işarə edir.

9. “*Boş və mənasız bəzək, parlıtı qoy İtalyanlara qalsın...*” – Bualo burada XVII əsrin əvvəllerində italyan şerində yaranmış və on çox poeziyada zahiri

formaya diqqət edən “marinizm” adlı məşhur ədəbi və estetik cərəyanı nəzərdə tutur. Bu cərəyanın banisi olan italiyalı şair Marino (1569-1625) XVII əsrin birinci yarısında Fransada zadəgan məclislərində də çox məşhur idi və buna görə də dəbdəbəli zadəgan poeziyasının inkişafına böyük təsir göstərmişdi. Bualo bu təsirin mənfi nəticələrini tənqid edirdi.

10. “Çox zaman şair qələmə allığı əhvalatla qədər alıdə olur ki...” – burada məşhur qadın yazıçı, bir sıra romanların müəllifi Sküderinin qardaşı, şair və dramaturq Jorj Sküderi nəzərdə tutulur. Onun orta əsr həyatından alınmış süjet əsasında yazdığı “Alarix, yaxud Romanın möglubiyəti” (1664) adlı epik poemasında bir sarayın divar və fasadının təsvirinə beş yüz xott şeir həsr olunmuşdur. Bir qədər aşağıda Bualonun misal çıxdıyi “Ah, nə qədər işləmələr, üstəlik nələr, nələr!” misrası da həmin poemadan alınmışdır və eyni surətdə uzun təsvirlərin mənasızlığı göstərilmişdir.

14. *Barben* – Bualonun vaxtında Parisdə kitab satan dükançı.

15. “Burlesk yenice meydana çıxanda əvvəlcə hamını heyran qoymuş, hamının nəzər-digqətinə cəlb etmişdi...” – o zaman fransız poeziyasında burlesk xüsusi forma idi və bu formada yazan on məşhur şair Pol-Skarron (1610-1660) hesab olunurdu. Onun yazmış olduğu “Tifon, yaxud nəhənglərin müharibəsi” və “Çevrilmiş Vergili” adlı poemalarında antik dövrün allahları və qəhrəmanları həddindən artıq bəsit, kobud, bəzən açıq-saçıq məişət sözləri ilə dolu naturalist bir dilde danışırlar. Bualo bu cür əsərləri bəyənmirdi və on adı məişət hadisələri haqqında yüksək epik üslubda yazılmış “Naloy” poemasını belə burlesk formasında yazılmış əsərlərə qarşı qoyurdu. Buna baxmayaraq, burlesk forması uzun müddət həm fransız ədəbiyyatında, həm də Avropanın başqa milli ədəbiyyatlarında o zaman geniş yayılmışdı və uzun müddət şeirdə işlənmişdir. Məsələn, məşhur Ukrayna şairi Kotlyarevskinin 1794-cü illə 1833-cü illər arasında yazmış olduğu “Çevrilmiş Eneida” poeması həmin formada yazılmış son nümunələrdən biridir.

16. *Tabaren* – Bualo zamanında firildaqçı Mondor tərəfindən təşkil edilmiş və yüngül, lağlağı tamaşalar göstərməklə məşğul olan səyyar aktyor dəstəsinin komik aktyoru.

*D'Asussi* (1604-1674) – XVII əsrə Fransada burlesk formasında bir sıra poemalar yazan şairdir. Onun “Şən Ovidi”, “Parisin məhkəməsi” və bir sıra başqa poemaları vardır. Əsərlərində on çox şair Skarronun üslubunu təqlid etmişdir.

18. “Siz Maro şerindən öyrənin, onun şeriyətini nümunə kimi qəbul edin...” – burada İntibah dövründə yaşamış və on çox kiçik formada (ballada, epiqram, rondo və sairə formalarda) əsərlər yazmış məşhur fransız şairi Kleman Maro (1496-1544) nəzərdə tutulur. Lirik şeirlər müəllifi olan Maro öz əsərlərində on çox insan hissələrini, həyatda insan üçün mövcud olan nemətləri tərənnüm edir, insanları bu nemətlərdə fərəhə istifadə etməyə çağırır, orta

əsrin tərk-i-dünya ideyalarının əleyhinə çıxırı. Bualo ona görə Maronun şeirlərino rəğbətlə yanaşır ki, forma cəhətdən bu şairin şeirləri müəyyən dərəcədə klassizizm poeziyasının toləblərinə uyğun gelirdi və bunu ciddi bir üstünlük kimi qiymətləndirmək lazımdı. Bualo bir qədər sonra yenə də Maronun poeziyasından danışır və ona qiymət verir (bax 24-cü parça – “Maronun qələmindən qəşəng, gözəl balladalar və trioletlər süzülməyə başladı. Rondoda o, tokrar misranın gözəl və düzgün işlədilməsinin parlaq nümunəsini verdi, şairlərə qafiyədə yeni yol göstərdi...” və i.a.).

*Pon-Nef* – Parisdə Sena çayı üstündən çekilmiş yeni körpünün adıdır. Həmin körpünün yanındakı meydançada bir çox aylıncə yerləri var idi, səyyar aktyor dəstələri orada camaat üçün yüngül və güləmli tamaşalar göstərirdilər, bu tamaşaların əksəriyyəti məzmun cəhətdən yoxsun, yalnız lağlağı üçün düzəldilən tamaşalar idi. Parisin işsiz, avara və əyyaş adamları on çox həmin körpünün yanında toplaşış vaxt keçirdiklərinə görə bu yer avaraların, təlxəklərin və ümumiyyətlə, qara camaatın yeri hesab olunurdu. Bualo öz əsərinin üçüncü nəğməsində də həmin körpünün adını çəkir.

19. *Brebef* (1618-1661) – XVII əsrə yaşamış, lirik və epik əsərlər yazmış şairdir. Onun orijinal əsərlərindən başqa, tərcümə əsərləri də vardır. Məşhur Roma şairi Lukanın (e.ə. I əsr) “Farsaliya” adlı poemasını ilk dəfə fransız dilinə sərbəst tərcümə edən Brebefdir. XVII əsrin məşhur fransız dramaturqu Kornel bu tərcüməyə çox yüksək qiymət vermişdir. Lakin Bualo yenə də Brebefin üslubunu tamamilə yararlı saymır və onu tənqid edirdi. Bualo belə hesab edirdi ki, Brebef öz əsərlərində həddindən çox mübaliğoya yol verir, hadisələri və faktları nahaq yerə şıxırdır, dəbdəbəli sözler işlədir. Bualonun misal getirdiyi “Meyitlər dağ kimi qalanmışdı, yaralıların iniltisi ərşə çıxırı” misraları da Brebefin həmin sərbəst tərcüməsindən alınmışdır. Bualo belə təsvirləri yersiz və qeyri-təbii sayırı.

24. “O vəhşilik zamanasının kobud və kələ-kötür şerini ilk dəfə şair Vilyon salıqəyə saldı...” – burada XV əsrə yaşamış məşhur fransız şairi Fransua Vilyon (1431-1463) nəzərdə tutulur. Bualonun estetik fikirləri, əslində, Vilyonun estetik prinsiplərinə bir o qədər də uyğun deyildir. Lakin buna baxmayaraq, Bualo yenə də Vilyonun fransız poeziyasının inkişafındakı xidmətlərinə müəyyən dərəcədə müsbət qiymət verir. Çünkü Bualonun fikrincə, Vilyon orta əsr fransız poeziyasının köhnə və ibtidai təsirdən qurtarmasında tarixən müsbət rol oynamışdır.

Ballada, trioletlər, rondo – əvvəlcədən nəzərdə tutulmuş miqdarda bəndlərində ibarət olan və xüsusi qafiyə sistemində malik kiçik lirik şeir formalarıdır.

25. “Ronsar isə başqa şeyin arzusunda idi...” – burada İntibah dövründə yetişmiş və o zamanki fransız şairlərinin başçısı hesab olunan məşhur lirik şair Pyer Ronsar (1524-1585) nəzərdə tutulur. XVI əsrə Fransada yaşayıb yaratmış lirik şairlər “Pleyada” adlanan xüsusi şairlər məclisində birləşmiş-

dilər. Bu məclisə Ronsar başçılıq edirdi. Bu şairlər məclisinin bütün üzvləri öz əsərlərində hərtərəfli inkişaf etmiş insanı və onun hissələrini tərənnüm edir, şəxsiyyətin azad istək və duygularını bədii injikasın əsas məsələsi hesab edirlər, bu isə İntibah dövrünün humanist ənənələrinə tamamilə uyğun gəlirdi. Şair Ronsar da öz şeirlərində qədim yunan və Roma şerinin lirik formalarından istifadə edərək eyni yolla gedirdi. Ronsar həmçinin fransız bədii dilini elmi dildən alınmış bir çox sözlərlə zənginləşdirməyə çalışırdı. Şair Malerbdən başlayaraq, fransız poeziyasında inkişaf edən klassisizm ədəbi məktəbinin nümayəndələri Ronsarin fransız dilinə gətirdiyi bu yenilikləri təqnid və rədd edirdilər. Buna görə də Bualo həmin məsələdə klassisizmin ənənəsinə sadıq qalır və fransız dilini yunan və latin sözləri ilə doldurub zibilləməyin əleyhinə çıxır. Təsadüfi deyildir ki, Bualo elə buna görə də istedad etibarı ilə Ronsardan zəif olan və ondan əvvəl yaşmış Vilyon və Maro kimi şairlərin fransız poeziyasında xidmətlərini daha yüksək qiymətləndirirdi.

26. *Filipp Deport* (1546-1606) – Fransada Ronsarın əsərlərini və İntibah dövründə İtaliyada yaranmış poeziyanı təqlid edən saray şairidir. O öz əsərlərində ən çox, əmanəsinin dəbinə uyğun olaraq, hazırlıca və kəskin fikirlər işlətməyə çalışırdı; onun əsərləri zahiri parlaqlığı ilə seçilirdi.

*Jan Berto* (1552-1611) – Deportun tələbəsi və onun əsərlərini təqlid edən fransız şairidir.

27. “...cümləni misradan misraya keçirməyi qəti qadağan etdi...” – burada Bualo cümlənin şeirdə bir misrada qurtarmayıb o biri misraya keçirilməsi məsoləsini nəzərdə tutur, çünki klassisizm qaydalarına görə, buna yol vermək olmazdı. Klassisizmin qanununa görə, hər bir cümlə bir misraya sığışmalı, yaxud cümlənin mənə və fikir cəhətdən tamamlanmış hissəsi bir misrada verilib, ikinci müstəqil və tamamlanmış hissəsi isə ikinci və ya üçüncü misralara keçə bilərdi. Bualo belə hesab edirdi ki, cümlənin parçalanıb misradan misraya keçirilməsi, ümumiyyətlə, şeri adı danışq dilinə xeyli yaxınlaşdırır və buna görə də guya şerin səviyyəsi aşağı düşür. Təsadüfi deyildir ki, sonralar (XIX əsrda) Fransada romantizm cəroyanı inkişaf edərkən bir çox qabaqcıl romantik şairlər klassisizmin poeziyadakı qaydaları əleyhinə mübarizə apararkən bu məsələyə də diqqət etmiş və şeirdə cümlənin sərbəst işlədilməsinə, misradan misraya keçirilməsinə geniş və yararlı bir vasitə kimi baxmışlar. Ümumiyyətlə, cümləni bir neçə misrada vermək poeziyanın bədii və fikri ifadə imkanlarını daha da genişləndirir. Klassisizmin hər bir cümləni yalnız bir misrada ifadə etməyi tələb edən qanunu indi artıq tamamilə köhnəlmüşdir.

33. “Bilməklə yox, fəhmlə misra quraşdırıb qafiyə axıtaran şair çox gülüncür...” – burada “Xlodviq” adlı poemənin müəllifi fransız şairi Demare de Sen-Sorlen (1595-1676) nəzərdə tutulur... Bu şair ömrünün axırlarında xristian dininə daha böyük aludəcilik göstərib, katolik mozhəbinin bir çox qanunlarını söyle müdafiə etməyə başlamışdı. Bualo onun bu səylərini təqnid

edir və dəfələrlə onu zəif və gülünc bir şair kimi qeyd edirdi (öz əsərinin üçüncü nəğməsində Bualo yenə də onun haqqında damışır). Şair Demare belə hesab edirdi ki, guya onun son poemalarındaki ayrı-ayrı nöğmələr Allah tərəfindən ona gələn vəhyle yazılmışdır. Bualo belə fikirlərə gülür və bu cür şairləri də ağıldan, biliqdən mehrum, yalnız fəhmlə şeir quraşdırıb müəlliflərin cərgəsinə salırdı.

34. “...yazanda tələsməyin...” – burada həmişə təcili sisarişləri bəhanə gətirib tələsik şeir yazan Sküderi nəzərdə tutulur. Bualo bu məsələdə qədim Roma şairi Horatsinin “Poeziya elmi” adlı əsərindən götürdüyü prinsipləri davam etdirir və göstərmək istəyir ki, heç bir zaman yaradıcılıq prosesində tələsməyə ehtiyac yoxdur, nə qədər şairə təcili sisarişlə əmr olunsa da, həqiqi şair gərək heç bir zaman tələsməsin.

36. “*Talasın, amma asta talasın...*” – bu və bundan sonra gələn fikirlər Bualonun gözəl və ince yazılıçı qabiliyyətinə malik olduğunu göstərir. Həm də burada deyilən fikirlər Molyerin “Mizantrop” adlı komedyasındaki məşhur sonetlə səslənir (I pərdə, 2-ci gəlİŞ). Mümkündür ki, Bualo bu fikirləri həmin sonetdən təsirlənərək qələmə almış və məharətlə inkişaf etdirmiştir.

## İKİNCİ NOĞMƏ

2. *Meşə şahi Pap* – yunan əsatirində məşolorin allahi, sürüllerin himayəçisi.

3. “...qara camaatin sadə danışq dilini gətirib öz şeirlərinə daxil edir...” – bu fikirdən məlum olur ki, Bualo, klassisizm cəreyanının tələblərinə uyğun olaraq, sadə xalq dilinə və ümumiyyətlə, poeziyada geniş xalq həyatının təsvirinə müəyyən dərəcədə mənfi münasibət bəsləyir. Onun fikrincə, hətta ən adı kənd həyatı, təbiət mənzərələri, kəndlilərin və çobanların həyat torzı təsvir olunan şeirdə də dil “yüksək” olmalıdır, adı danışq dilinin, yəni, Bualonun fikrincə, “qara camaatin” soviyyəsinə enmək olmaz.

4. “...Filidanı Tuanona çevirməyə çalışır...” – klassisizm dövründə və ondan əvvəl də kənd həyatından yazılan şeirlərdə çobanlar və çoban qızları, bir qayda olaraq, həmişə yunan, yaxud Roma ədəbiyyatında olduğu kimi, şərti adlarla verilirdi: Tırsis, Lisidas, Filida, İrida, Filena və sairə bu kimi şoxsi adlar idillik şeirdə çox işlənirdi. Ronsarın kənd həyatına həsr olunmuş idilliyalarda verilən fransız adları isə, o zamanın dəbinə uyğun olaraq incəldilmiş və zərif şəkildə – Pyero, Tuanon və s. yazılırdı. Bu isə, Bualonun fikrincə, köhnəlik əlaməti idi. Bualo, ümumiyyətlə, bu janrda ənənəvi adları dəyişdirib yeni milli adalarla əvəz etməklə və idillik şəro konkret realist məzmun daxil etmək halları ilə razılaşa bilmirdi.

5. *Feokrit* (e.e. III əsr) – yunan ədəbiyyatı tarixində xüsusi mərhələ olan İsgəndoriyyə ədəbi məktəbinin şairlərindən biridir. Təbiət mənzərələrini, kənd həyatını təsvir edən idillik şeir janrının məşhur nümayəndəsi sayılır.

*Vergili* (e.ə. 70-19-cu illər) – məşhur Roma şairi. Onun “Bukolika” adlı əsərində toplanmış şeirlər idilliya janının klassik nümunələri sayılırdı.

*Flora* – yaz fəsli, güllər və çiçəklər ilahəsi.

*Pomona* – qədim romalılarda bağ-bağat və meyvə ilahəsi.

*Nartsis* (*Nərgiz*) və *Dafna* (*Dəfna*) – qədim Roma şairi Ovidinin “Metamorfoza” (“İstihalə”) adlı əsərində iştirak edən obrazlar.

“...tarlaların, çölin, çəmənin və six meşələrin ləyaqəti yüksək və alıdır...” – Roma şairi Vergilinin IV ekloqundan alınmış misradır.

9. “...öz riyakar məhabbatlərinin əsarətini, zəncir və buxovları tərənnüm edir, göylərə qaldırıb ilahiləşdirir...” – Bualo burada həddindən çox sünə və yalançı hissələri tərənnüm etməklə məşğul olan, dəb halına düşmüş dəbdəbəli poeziyaya işarə edir. Bu cür şeirlər yanan şairlərdən biri Vuatyur (1598-1648) idi ki, Bualonun buradakı sözleri eyni ilə həmin şairin bir şerində alınmışdır.

10. *Amur* – qədim Roma əsatirində sevgi allahı.

*Tibull* (e.ə. 55-19-cu illər) – ən çox məhəbbət mövzusunda lirik elegiyalar yanan qədim Roma şairləridən. Bualonun həmin parçadakı “...əsil və canlı məhəbbət piçiltiləri gülünc deyildi...” sözleri şair Tibullun IV elegiyasından alınmışdır.

“...Ovidinin nəğmələrində də Amurun tərənələri sünə səslənmirdi...” – burada məşhur Roma şairi Ovidinin “Məktublar” adlı kitabında toplanmış elegiyalar nəzərdə tutulur. Həmin elegiyalar əsatirdən alınmış qəhrəmanların dilindən yazılmışdır.

12. *Axilles* – qədim yunan şairi Homerin “İliada” əsərinin qəhrəmanı.

*İlion* – Homerin “İliada” poemasında təsvir olunan İlion – Troya şəhəri.

*Esko* – Belçika ərazisindəki çayın adıdır (bu çayın bir adı da Şeldadir). Bu çay Fransanın şimal-şərqi tərəfindən başlanır və Belçika ərazisindən axıb keçir. 1667-1668-ci illərdə XIV Lüdovik İspaniya monarxiyası ilə müharibə apararkən vuruşların bir qismi Esko çayının sahillərində baş vermişdir. 1668-ci ildə bağlanan Aaxen sülh müqaviləsinə görə Esko çayının axlığı ərazinin bir qismi Fransaya keçmişdi.

14. “Yaradıcı təxəyyüldən məhrum... olan vasvası qafiyəpərdəzlərdən uzaq olun...” – poeziyada odanın xarakteristikasına həsr olmuş bu parçada Bualo yaxşı ilə başqa sahədə, xüsusiə tarix sahəsində çalışan alimin fərqini müəyyənləşdirməyə çalışır. Bualo belə hesab edir ki, tarixçi yalnız faktları götürür və ümumiləşdirir, şair isə bədii əsərdə faktları eyni ilə tekrar etmir, belkə həyatın hadisə və faktlarının bədii ümumiləşməsini, obrazlı ifadəsini verir.

*Dol* – Flandriyada (Fələməngdə) şəhər adıdır, XIV Lüdovik 1668-ci ildə bu şəhəri almışdır.

*Lill* və *Kurtre* – Flandriyada şəhər adlarıdır. Hər iki şəhəri XIV Lüdovik 1667-ci ildə almışdır.

*Mezere* (1610-1683) – fransız tarixçisidir. Onun “Fransa tarixinin xronoloji xülasəsi” adlı əsərində tarixi faktların izahı o qədər xırdaçılıqla verilmiş və quru bir dildə təsvir olunmuşdur ki, Bualo bilərkən onun adını öz əsərinə salmış və belə boş təfərruatla məşğul olan tarixçilərin oxucunu darixdirdiğini göstərmək istəmişdir.

16. “...iki katreñ gəlməli, axırında isə iki terşet olmalıdır...” – sonet hər biri dörd misradan ibarət iki bənddən (katrendən) və hər biri üç misradan ibarət iki bənddən (tersetdən) ibarət xüsusi formada yazılır, birinci iki bəndin misraları qafiyələnir, sonuncu iki bənddə isə fikrə yekun vurulur. Buna görə də Bualo sonet formasının bu ənənəvi qaydasını xüsusi qeyd etməyi lazımlı bilmişdir.

18. *Qombo, Menar, Malvil* – XVII əsrin birinci yarısında yaşayıb yaratmış fransız şairləridir. Üslub cəhətdən onlar şair Malerbin yolu ilə getmişlər. Lakin onlar da, bəzən, dəbdəbəli poetik üslubda şeirlər yazmışlar. Hər üç şairin şeirlərinin əksəriyyəti sonet formasındadır. Qombonun adı Bualo tərəfindən üçüncü noğmədə də çəkilir.

*Sersi* – XVII əsrde Parisdə kitabsatan.

*Pelleyte* – müxtəlif adamların şərəfinə sonetlər yanan və bununla da öz dövründə ad qazanan üçüncü dərecəli bir şairdir. Bualo öz satiralarında dəfələrlə onun adını çəkmış və lağa qoymuşdur.

23. “Sözlər çox antiqə bir ikiüzlilik xəstəliyinə tutulmuşdular...” – burada o zamankı poeziyanın üslub və dilindəki bir xüsusiyyət nəzərdə tutulur. İkibaşlı və müxtəlif cür anlaşıla biləcək sözler o dövrün poeziyasında çox işlənirdi, Bualo isə belə bir vəziyyəti bədii dil üçün xəstəlik hesab edir və onun əleyhinə çıxırı. Bualo sözlərin və kəlmələrin lüzumsuz yero qəribə şəkələ salınması və ikibaşlı mənalarda işlənməsi əleyhinə uzun müddət mübarizə aparmışdır və bu barədəki mülahizələrini özünün satiralarından birində də ayrıca bildirmişdir. Bualonun həmin XII satirası, eyni zamanda, yezuitlərin də əleyhinə çevrilmişdir. Cənki yezuitlər hər bir əxlaq və ya dini normaya aid olan sözəri izah edərkən həmin sözərə ikibaşlı mənalara verir, beləliklə də, sözün və ya məfhumun konkret mənasını dolaşdırırlar. Bualo bu məsələdə öz dövrünün qabaqcıl adamlarından biri olan Paskalin mövqeyində dayanır və belə hesab edirdi ki, sözərə ikibaşlı mənalara vermək təkcə ədəbi-bədii dildə söz oyuncığına gətirib çıxarmaqla qalmır, hətta cəmiyyətin əxlaqi və dini məsələlər haqqındaki anlayışlarını da dolaşdırır. Buna görə də Bualo poeziyada ikibaşlı sözərə emələ gətirdiyi “xəstəliyi” qəti surətdə pisləyir.

“...məhkəmə hakiminin və ilahiyyatçuların əlində o, qorxunc bir silaha dönüb...” – burada yezuitlərin müqəddəs kitabı ikibaşlı mənalara izah və təfsir etmələrinə işarə olunur.

28. *Lutsili* (e.ə. II əsr) – qədim Roma ədəbiyyatında satirik şairdir.

29. “...hər birini öz adı ilə göstərməkdən qorxmamış...” – Bualo burada qədim Roma şairlərindən Horatsi və Yuvenali nəzərdə tutur, onların öz əsər-

lərində müxtəlif adamların adlarını çəkməkdən və onları tənqidə tutmaqdən qorxmadıqlarına işarə edir.

30. *Persi Flakk* (34-62-ci illər) – qədim Roma ədəbiyyatında satirik şairdir.

*Yuvenal* (texminən 60-127-ci illər) – Roma ədəbiyyatının məşhur satiri. İmperiya şəraitində o, çox zaman öz satiralarında nəzərdə tutduğu adamları başqa adlarla, daha çox Neronun və Tiberinin zamanında yaşamış olan adamların, xüsusilə siyasi xadimlərin adları ilə verirdi.

31. *Tiberi* – Roma imperatoru (14-37-ci illər arasında imperatorluq etmişdir).

*Seyan* – imperator Tiberinin öz qəddarlığı ilə məşhur olan canişini. Burada verilən fikrin mətni eyni ilə *Yuvenalin X* satirasından alınmışdır.

*Messalina* – Roma imperatoru Klavdinin (bizim eranın I əsr) arvadı. Bu qadın öz əxlaqsız hərəkətləri ilə məşhur olduğuna görə, ümumiyyətlə, tarixdə yüngül və əxlaqsız qadınları bəzən onun adı ilə adlandırmışlar. Bualo bu parçada yenə Roma şairi *Yuvenalin VI* satirasını nəzərdə tutur. Çünkü həmin satirada Messalina tənqid olunur.

32. *Renye* – fransız şairi və satiri Matyuren Renye (1573-1613). Fransız ədəbiyyatında ilk satirik hesab olunan bu şairin ədəbiyyata və bedii dil məsələlərinə dair baxışları Malerbin və ümumiyyətlə, klassizm cərəyanının ziddino olmuşdur. Renyenin əsərlərinin dili öz konkretliyi və realist boyaları ilə forqlənir, bəzən hətta onun dilində sözlər və ifadələr öz adı şəklində işlənir. Elə buna görə də Bualo onun haqqında öz tənqidini mülahizələrini söyləməyi lazımlı olmuşdur. Lakin bütünlükdə, Bualo yenə də Renyenin yaradıcılığına yüksək qiymət verir, satira sahəsində bir çoxlarının müəllimi olduğunu qeyd edir və onu “Molyerdən əvvəlki dövrədə insan xarakterlərinin və adətlərinin ən yaxşı bilicisi” adlandırır.

34. *Vodevil* – Bualonun zamanında bədahətən söylənilən və camaat arasında geniş yayılmış musiqi motivlərinə uyğun olaraq oxunan gülməli və məzəli nəğmalərə deyilirdi. Sonralar həmin nəğmə və mahnilər teatr tamaşalarına keçirilmiş və beləliklə də bu sözün yeni mənası əmələ gəlmüşdür. Musiqi müşayiəti olan komik pyeslərin Vodevil adı altında məşhurlaşması belə başlanılmışdır.

35. “...heç bir zaman böyük yaradani hazircavahlığın və kəskin sözlərin hədəfinə çevirmək olmaz...” – burada Bualo öz dövründəki azadfikirli şairlərə çox ehtiyatla xəbərdarlıq edir. Hiss olunur ki, Bualo həmin şairlerin “günahə” bata biləcəyindən və ya allahsızlıq yoluna düşə biləcəyindən daha çox “günah” üzündən onların düşə biləcəyi ağır vəziyyət, onlara veriləcək dəhşətli cəzalar haqqında düşünür və bir növ, onların qeydində qaldığı üçündür ki, xəbərdarlıq etməyi özüna borc bilir.

*Qrev meydanı* – Parisdə qətlə məhkum olunmuş adamların camaat qarşısında qətl olunduqları meydan.

36. *Linyor* (1628-1704) – Bualonun dəfələrlə tənqid etdiyi azadfikirli fransız şairi.

38. *Nanteyl* (1630-1678) – Fransada məşhur oyuncu sənətkar.

## ÜÇUNCÜ NƏĞMƏ

5. “*Bizim tamaşaçı boş ritorikanı qəbul etmir...*” – burada XVII əsrin məşhur fransız dramaturqu Kornelin “Oton” (1664) adlı faciəsinə işarə olunur, çünkü həmin faciənin əsas hissəsi üç nazirin siyasi məsələlər haqqında mübahisəsinə həsr olunmuşdur.

7. “*Əhvalatı uzadan və bizi dolaşdırıb əsas hadisədən yayındırıran aktyor nə qədər maraqsız və cansızıcı olur...*” – bu parça da başdan-başa Kornelin həmin faciəsinin əleyhinə çevrilmişdir, çünkü faciədə hadisələrin başlangıcı olduqca dolaşıqdır və bu dolaşıq hadisələr haqqında əsərin əvvəlindəki həddindən artıq uzun monoloqda geniş məlumat verilir.

10. “*Pireney dağlarının arxasında bir qafiyəpərdəz...*” – burada məşhur ispan dramaturqu Lope de Vega (1562-1635) nəzərdə tutulur. Lope de Veqanın pyesləri o zaman Fransada da geniş yayılmışdı və bir çox yazıçılar onun pyeslərini töqlid edərək əsərlər yazırlırdı. Lope de Vega “Bizim günlərdə komediya yazmağın yeni sənəti” (1609) adlı şeirlə yazmış olduğu nəzərində antik nümunələr əsasında dram əsərləri yazmaq ənənəsini və xüsusilə yunan dramaturgiyasında gözönülmüş üç vəhdət qanununu rədd edirdi. Buna görə də Lope de Veqanın yaradıcılıq prinsipləri klassizm cərəyanının estetik normalarına uyğun gəlmirdi. XVII və XVIII əsrlərdə Fransada Lope de Veqanın və digər ispan dramaturqlarının pyeslərini “yanlış” dramaturgiyanın nümunəsi hesab edir və mümkün qədər fransız klassisizminin yaratmış olduğu dram əsərlərini həmin “yanlış” pyeslərdən forqlondurmaya və üstün tutmağa Meyil göstərilirdi. Bualo elə buna görə də Lope de Veqanı vohdətlər qanununu pozmaqda təqsir-ləndirir və onu Pireney dağları arxasındaki qafiyəpərdəz adlandırır.

13. “...qulağın qəbul etdiyini də bəzən göz qəbul edə bilməz...” – bu qanun hələ klassisizmin poetikasında Bualodan əvvəl yaranmışdır. Məsələn, Kornelin “Horatsi” (1640) əsərində qəhrəman öz bacısını səhnənin arxasında öldürür və biz onun ölüm ərəfəsindəki fəryadını eşidirik (IV pərdə, 5-ci gəliş). Çox zaman belə hadisələr əsərdə iştirak edən ayrı-ayrı adamların nağıl etdiyi ohvalatdan aydın olur; bunun ən canlı nümunəsi İppolitin ölümü haqqında Teramenin danişdiyi əhvalatdır (*Rasinin “Fedra”* əsəri, V pərdə, 6-ci gəliş).

15. “*Qədim zamanlarda faciə incəlikdən uzaq və kobud idi...*” – burada qədim yunan faciəsinin təşəkkülü və inkişafı tarixini Bualo çox yüksək bir formada məharətlə vermişdir. Yunanistanda ümumiyyətlə, teatr sənətinin və faciə janının xalq oyunlarından əmələ gəlməsi faktı düzgün qeyd edilmişdir.

*Vakx-Dionis* – qədim yunan əsatirində şorab, üzümçülük və şadyanalıq allahi.

16. *Fespид*, yaxud Fespis (e.ə. VI əsr) – qədim Yunanistanda faciənin əsasını qoyan birinci dramaturq sayılır. Bualo onun ardınca yunan teatrının inkişafında və xüsusilə faciə janının işlənməsində xidmətləri olan Esxil və Sofokl kimi yazıçıların adlarını çəkir, lakin yunan faciəsinin inkişafında mühüm

rol oynamış Evripidin adını qeyd etmir; görünür, Bualo belə hesab etmişdir ki, Evripid Yunanıstanda faciə janının inkişafına heç bir prinsipial yenilik götməmişdir. Əslində isə belə deyildir. Evripidin yaradıcılığı Yunanıstanda faciə janının sonrakı inkişafında xüsusi və maraqlı bir mərheleldir. Onu da nəzərdə tutmaq lazımdır ki, XVII əsrə fransız klassisizminin nümayəndələri Evripidin əsərlərindəki mövzu və süjetlərdən də istifadə etmişlər.

18. “...Romanın bu sahədəki bütün sonraki əndişələri əbəs idi...” – bu qeyd dən aydın olur ki, XVII əsrin fransız klassisizmi dramaturgiya və teatr məsələlərində qədim Roma tarixinə və ədəbiyyatına bütünlükdə rəğbətlə yanaşsa da, Bualo yenə də belə hesab edir ki, teatr sənətində və xüsusilə faciə janının inkişafında Yunanıstan Romadan üstün olmuşdur.

19. “Fransızlar bir zaman teatri məqbul saymamış və onu təkdir etmişlər...” – Bu ifadə Bualonun zamanında xristian kilsəsinin teatr sənətinə düşmən münasibətino işarədir. Bualo “Rasino məktub”unda da böyük təəssüf hissi ilə qeyd edir ki, ruhanilər vaxtı ilə Molyeri dini qayda ilə dəfn etməkdən biabarcasına imtina etmişdilər (bax “Rasine VII məktub”).

“Parisda ilk teatr tamaşasını... adı və sadəlövh zəvvərlər göstərmışlər...” – burada Bualo, ümumiyyətlə, orta əsr dini tamaşalarını və xüsusilə misteriya-ları nözərdə tutur. Bualo, ümumiyyətlə, teatr tamaşalarında xristian dini mövzularının əleyhino olmuşdur. Buna görə də fransız teatrının həqiqi inkişaf yolunu Bualo orta əsrin kilsə tamaşalarından tamamilə ayırmalı, müəyyən dərəcədə Fransada teatr mədəniyyətinin təşkül və inkişafını da yanlış izah edir.

20. “...xorun oxuduğu nəğmələri isə skripkanın axıcı melodiyası əvəz etdi...” – belə bir dəyişiklik doğrudan da fransız teatrında olmuşdur. Lakin Rasin özünün dini mövzuda yazılımış iki son faciəsində – “Esfira” (1689) və “Qofoliya” (1691) əsərlərində yenidən xoru bərpa etmişdir. Bualo özü “Poeziya sənəti” əsərinin son nöşrlərində birinə yazdığı qeydlərində Rasinin öz əsərlərində xora yer verməsini təbrik etmiş və bunu onun yaradıcılığı üçün bir yenilik kimi qiymətləndirmiştir.

21. “Kir qətiyyən Artamena deyildir!” – ən çox məhəbbət romanları yanan fransız yazıçılarından Madlena Sküderi (1607-1701) özünün “Artamena, yaxud Böyük Kir” adlı on cildlik romanında məşhur İran padşahı Kiri (e.e. VI əsr) Artamena kimi tamamilə uydurma bir adla təsvir etmiş və ömrünü mühərribələrdə keçirən bu padşahı ən nümunəvi və ideal bir aşiq surətində göstərmişdir. Elə buna görə də Bualo Sküderinin romanlarına həmişə tənqidçi yanaşmış və onun yaratdığı uydurma qəhrəmanlara gülmüşdür.

24. “Kleliya” – Madlena Sküderinin yenə də on cilddən ibarət ikinci romanıdır, bu əsərdə təsvir olunan hadisələrin hamısı qədim Romada baş verir. Bualo bu əsərə də tənqidçi yanaşır və yazıçılara məsləhət görür ki, həmin romanın müəllifi kimi hərəkət etməsinlər, bu əsər həqiqi yazıçı üçün nümunə olı bilməz.

27. “...Yuba isə bəzən eyni ilə Qalprened kimi danışır...” – XVII əsrə yaşayıb-yaratmış fransız yazarı Qalprened (1610-1663) əslən qaskoniyalı idi. Onun on iki cildlik tarixi, əslində isə tarixi hadisələri çox təhrif edən və uydurmalarla dolu “Kleopatra” adlı romanında iştirak edən əsas qəhrəmanlardan birinin adı Yubadır.

29. “Belə bir vaxtda Tanaisin hansı ölkədən keçib Evksin dalğalarına qarışdığını söyləmək...” – bu sözələr qədim Roma yazarı Seneykanın (bizim eranın I əsri) “Troyalı qadınlar” adlı faciəsində iştirak edən Troya padşahının qadını Keyqubenin monoloqundan alınmışdır. Seneykanın faciələrində dəbdəbeli və yüksək deklamasıya üslubu üstünlük təşkil edirdi, XVII əsrin klassisizm cərəyanının bəzi nümayəndələri, o cümlədən dramaturq Kornel bu üslubdan müəyyən dərəcədə istifadə etmişlər.

Tanais – yunanların Don çayına verdikləri qədim addır.

Evksin (yaxud Pont Evksin) – Qara dənizin yunanca qədim adıdır.

37. “Şeirdən əsatir qəhrəmanlarını və allahları qovan... şairlər yarılırlar” – burada, əsasən, fransız yazarı Demare de Sen-Sorlen nəzərdə tutulur və onun yaradıcılıq üslubu tənqid olunur. Demare öz əsərlərində və nəzəri mülahizələrində sübut etməyə çalışırdı ki, xristian dini əfsanələri və qəhrəmanları ədəbiyyatda üstünlük təşkil etməli, qədim dövrün əsatirindən alınan qəhrəmanlar və allahlar isə, ümumiyyətlə, bədii təsvirdən çıxarılmalıdır. Demarenin bu mülahizəsini sonralar bir sıra yazıçılar, o cümlədən Şarl Perro da müdafiə edirdi. Bualo isə bu mülahizənin əleyhine çıxır və ədəbiyyatdan qədim dövrün qəhrəmanlarını uzaqlaşdırmağı yanlış hərəkət sayırdı.

39. Tasso – Torkvato Tasso (1544-1595) – İntibah dövründə yetişmiş məşhur italyan şairidir. Onun bir sıra lirik şeirləri və poemaları vardır. Tassonun “Azad edilmiş Beytümqəddəs” adlı poemasında qədim dövrün əsatir və süjetlərindən alınan ayrı-ayrı ünsürlər xristian dininin bir sıra müddəələri ilə çox ziddiyyətli şəkildə bir araya salılmış və barışdırıcı vəziyyətdə göstərilmişdir. Bualo həmin şair haqqında daniştiği hissədə məhz bu ziddiyyəti nəzərdə tutur.

Rinaldo və Tankred – Tassonun həmin poemasında təsvir olunan məhəbbət səhnəlerinin qəhrəmanlarıdır.

40. “Əlbəttə, xristianları tərənnüm edən şair gərək bütürəstlik təsirinə qapılmasın...” – burada italyan şairi Ariosto nəzərdə tutulur.

Parklar – qədim romalıların əsatirində doğum zamanı ananın və usağıın himayəçisi olan allahlardır. Roma əsatirinə görə, Parklar üç bacıdır: Parka, Nona və Dekuma. Sonralar, əsatirə görə, guya ölüm ilahesi olan Morta da bu bacılara qoşulmuş və beləliklə, guya, Parklar insanın anadan olduğu dəqiqliyən ölüm dəqiqəsinə qədər keçən həyat yolunu müəyyən edən allahlardır. Əsatirdə deyildiyinə görə, Parklar insanların yanına gələndə onların əlində həmişə iy, qayçı və lif olur.

43. Eney, Hektor, Yelena, Paris, Axill (Axilles), Nestor, Orest, Uliss – qədim yunan və Roma əsatirində, habelə epik dastanlarda (yunan şairi Homerin və Roma şairi Vergilinin əsərlərində) adları çəkilən əfsanəvi qəhrəmanlar.

Hildebrant – Orta əsrlərdə yaşamış və ikinci dərəcoli şair hesab olunan Karel de Sent-Hardin eyni adda poemasının qəhrəmanı. Bu qəhrəman orta əsr almanın dastanlarında və Skandinaviya ölkələrinin epik əsərlərində də iştirak edir. Bualo həmin qəhrəmana tonqidi münasibət bəsləməklə, ümumiyyətlə, orta əsre laqeyd yanaşdığını bildirmək istəmişdir.

44. „...Sezara və Lüdovikə bərabər görünsün...“ – burada XIV Lüdovik nəzərdə tutulur.

“Polinikə və onun qardaşına bənzəməsin...” – Polinik və Eteokl qədim yunan dramaturgiyasında bir çox əsərlərdə adları çəkilən qəhrəmanlardır. Əfsanəyə görə, bu iki qardaş padşah Edipin oğlanlarıdır. Atalarının vəfatından sonra onların arasında ədavət başlanmış və iki qardaş bir-biri ilə mübarizə aparmışlar. Yunan dramaturqu Esxil “Fiv əleyhinə yeddilər” faciəsində, Statsi isə “Fiviada” poemasında bu iki qardaşın ədavətini təsvir etmişlər. XVII əsrin dramaturqu Rasin özünün “Fiviada, yaxud düşmən qardaşlar” (1664) adlı bir o qədər də müvəffəqiyyətli çıxmamış faciəsini yazarkən eyni sujetdən istifadə etmişdir. Ola bilər ki, Bualo bu hissədə həmin qardaşların adını çəkməklə Rasinin müvəffəqiyyətsiz çıxmış əsərinə işarə edir və onu düzgün mövzu seçməmkədə təqsirləndirir.

47. „...istedadsız sarsaqlara təqlid etmək şairə yaraşmaz...“ – burada yenə Bualo şair Sənt-Amanın və onun “Xilas edilmiş Moisey” poemasının əleyhinə çıxır. Bualo ona görə Sənt-Amanın əsərlərini təqnid edir ki, şair öz poemasında təsvir üçün zəruri olan böyük və mühüm hadisələrdən daha çox lüzumsuz təfərrüata diqqət edir, xırdaçılığa qapılır.

„...Anasını görən kimi yanına qaçıb əlindəki daşı ona verən uşağın ağılsız hərəkətini təsvir etmək nəyə lazımdır...“ – klassizm cərəyanının estetik toləbləri nöqtəyi-nəzərincə, uşaq ağılsız bir məxluqdur və buna görə də uşağı heç bir zaman poemanın və ya dram əsərinin qəhrəmanı kimi göstərmək olmaz. XVII əsrin fransız dramaturgiyasında bu ümumi qaydadən kənara çıxan yalnız iki əsəri göstərmək olar: Molyerin “Zorən töbib” əsərində Luizon adlı qız və Rasinin “Qofoliya” əsərində hələ uşaq yaşlarında olan padşah İoas təsvir olunur.

48. „İndi mən qəhrəmanlar qəhrəmanını tərənnümə başlayıram!“ – şair Jorj Sküderinin “Alarix” adlı poemasından alınmış misralıdır.

„...gözümüz aydın, pişiyimiz oğlan doğub!“ – Roma şairi Horatsinin “Poeziya elmi” adlı əsərindən alınmış sıfatdır. Bu ifadə rusca tərcümədə “Гопа рождает мышь” formasında verilmişdir. Bunu “Dağ gücəndi – sıçan doğdu” kimi tərcümə etmək olar, lakin emosionallıq və kolorit cəhətdən “gözümüz aydın, pişiyimiz oğlan doğub” ifadəsi daha töbuidür.

49. „Burada mən döyüşləri... tərənnüm etmişəm...“ – Roma şairi Vergiliinin “Eneida” adlı poemasının başlangıcından alınmış misralardır.

51. Ariosto – İntibah dövründə yetişmiş məşhur italyan şairi Lodoviko Ariosto (1474-1533). Bu şairin “Qəzəbli Roland” adlı poemasında Böyük Karlın mühabibələrinə həsr olunmuş fransız dastanlarının (“Roland haqqında nəgmələr”) əfsanəvi qəhrəmanları bir qədər güləmli və rişxəndli formada təsvir olunmuşlar. Bualo burada şair Ariostonun tamamilə əleyhine çıxmır, onun yalnız əslubundakı zarafatına ədani qeyd edir.

52. „...Venera özü ona gözəllik kəmərini bağışlamışdır...“ – Bualo “İliada”nın XIV nəgməsindən alınmış bir yeri özü bildiyi kimi mənalandırı: əsatirdə deyilir ki, guya Veneranın kəmərində elə bir ecəzkar qüvvə varmış ki, hər kəs bu kəməri gəzdirəsə, ona gözəllik və yaraşq verəmiş.

56. „Lakin bəzən... şeir yazan öz-özündən razi qalır...“ – bu parça bütünlükə şair Demareyə aiddir, çünki o, lovğalanaraq elan edirdi ki, guya şairlikdə Homeri və Vergilini ötüb keçmişdir.

59. „Buludlar“ əsərində bu şair Sokrati gülünc vəziyyətdə təsvir etmiş... – Burada qədim yunan dramaturqu Aristofanın “Buludlar” komedyası nəzərdə tutulur. Həmin komedyada Sokrat və onun yolu ilə gedən sofistlər təsvir olunmuşdur. Görünür, Sokratın belə açıqdan-açıqa gülünc vəziyyətdə təsvir edilməsini Bualo məqbul hesab etmir, buna görə də Aristofanın və bütün qədim Attika komediyasının əleyhino çıxır.

61. Menandr (e.ə. 342-292-ci illər) – yeni Attika komediyasının yaradıcılarındandır. Aristofanın siyasi səciyyə daşıyan satirik komediyalardan fərqli olaraq, Menandr öz komediyalarda daha çox insan xarakterlərinin və əxlaqının müxtəlif cəhətlərini göstərməyə çalışmışdır. Buna görədir ki, Bualo bu parçada Menandrı daha rəğbətlə təqdim edir, onu Aristofana qarşı qoyur.

68. „...həqiqi şadlığı təlxəkliklə avaz edib korlamasıydı...“ – Bualo, hər şədən əvvəl, Molyerin bəzi komediyalarında işlənmiş fars priyomlarını nəzərdə tutur, həqiqi komediya janının yüngül və yalmız gülmək üçün yazılan farşlardan üstün olduğunu nəzərə çatdırmaq istəyir. Həmçinin Bualo belə hesab edirdi ki, Molyerin bəzən belə yüngül priyomlara qaçması onun “qara camaatla”, yəni geniş xalq kütləsi ilə əlaqəsindən doğan bir haldır.

Terensi (e.ə. 195-159-cu illər) – qədim Romada komediya janrı sahəsində məşhur olmuş dramaturqdur. Onun əsərlərində Menandrin onənləri davam və inkişaf etdirilmiş, əxlaq və tərbiyo məsələlərinə geniş yer verilmişdir.

„...Skapenin gizləndiyi kisədə...“ – burada Molyerin “Skapenin kələkləri” adlı komediyasının III pərdəsinin 2-ci gəlışindəki bir əhvalat nağıl olunur. Lakin Bualo həmin səhnədəki əhvalatı düzgün nağıl etmir. Çünkü əslinde, kisədə gizlənən Skapen özü deyildir. Skapen qoca Jerontu kisəyə salır və onu ağacla döyür. Lakin hadisəni belə sərbəst nağıl etmək Bualoya bağışlana bilər, çünki Bualo bu əhvalatı danışarkən şəxsiyyəti deyil, əsasən müəllifin yaradıcı-

lıq üsulunu nəzərdə tutur, buna görə de kimin kisədə, kimin isə kənarda olduğu onun üçün əsas məsələ deyildir. Ola bilər ki, obrazların adlarını Bualo, sadəcə olaraq qarışdırılmış və yanlışlıq da buradan doğmuşdur.

“...yüksək şöhrət qazanmış “Mizantrop” müəllifini...” – Məlumdur ki, Bualo o zaman Molyerin komediyaları arasında “Mizantrop” əsərinə daha yüksək qiymət verirdi. Onun fikrincə, bu əsər ciddi komediyanın, xarakterləri dərindən göstərən “yüksek” komediya janrınmın ən yaxşı nümunəsidir.

## DÖRDÜNCÜ NƏĞMƏ

1. “Bir zamanlar Florensiyada bir həkim yaşayırdı...” – burada Luvr sarayıının cərgə sütunlarını düzəldən Şarl Perronun qardaşı, həkim və arxitektor Klod Perro nəzərdə tutulur. Hər iki qardaş ədəbiyyat və sənət məsələlərində Bualonun əleyhinə çıxış edir və onun satiralarını kəskin tənqid edirdilər. Bualonun əsərində verilən bu parçadan sonra Perro qardaşları ilə onun münasibəti daha da kəskinleşmişdi. Perro qardaşları, Bualonun əksinə olaraq, şair Demareni və onun xristian dini mövzuları əsasında poemalar yaratmaq nəzəriyyəsini müdafiə edirdilər. Hər iki tərəf bir-birinin əleyhinə kəskin və iynəli epiqramlar və təmsillər yazır, bir-birinə hücum edirdilər. Yalnız sonralar, 1700-cü ildə, Klodun vəfatından sonra, Bualo onun qardaşı Şarl Perro ilə barışmışdı.

2. *Mansar* – Fransua Mansar (1598-1666) – məşhur arxitektor.

4. *Rampal, Menardyer, Manyon, Sue, Korben, Lamorlyer* – XVII əsrin birinci yarısında yaşayış yaratmış çox az məşhur olan şair və dramaturqlardır. Bunların arasında az-çoq istedad sahibi şair Menardyer idi. Bualo kimi, o da ədəbiyyata dair fikirlərini özünün “Poetika” adlı əsərində izah etmişdir, lakin Menardyerin bu əsəri natamamdır.

“Berjerakın gülüşü...” – burada XVII əsrin məşhur şairlərindən Sirano de Berjerak (1620-1655) nəzərdə tutulur. Berjerak vaxtı ilə kardinal Mazarininin əleyhinə çevrilmiş bir çox siyasi və satirik şeirlər yazmışdır, o, həmçinin “Aqrrippinanın ölümü” faciəsində, “Biabır olmuş pedant” adlı komediyasında da kardinal Mazarininin əleyhinə bəzi işaretlər vurmusdur. Poeziyada Berjerak ən çox burlesk formasına üstünlük verirdi. Onun utopiya formasında yazılmış “Başqa dünya, yaxud Aydakı imperiyalar və dövlətlərin haqqında komik əhvalat” adlı fantastik romanı məshhurdur.

*Moten* – XVII əsrin əvvellərində yaşamış və az məşhur olan şair.

5. “...yalançı pərəstişkarların yaltaq təriflərinə inanmayın...” – burada Fransa Akademiyası təşkil olunanın onun katibi vəzifəsində çalışan və Bualoya qədər klassisizmin ən məşhur nəzəriyyəçilərindən biri sayılan Şaplen (1595-1674) nəzərdə tutulur. Bualo onu istedadsız və zəif bir şair sayırdı. Şaplen kiçik şeirlərlə birlikdə poemalar da yazırdı. Onun Janna d’Arka həsr

olunmuş “Bakirə” poeması o zaman şöhrət qazanmışdı. Şaplen bu poemanın üzərində bir neçə il işləyib, əsəri qurtarandan sonra ayrı-ayrı parçaları məşhur zadəganların salonlarında toplaşan məclislərde oxumuş və özüne xeyli himayəçi qazanmışdı. Şaplenin poeması 1656-ci ildə çap olunarken o dövrün qabaqcıl və mütərəqqi yazılışları bu əsərə gülmüş, onu lağla qoymuşdular, çünki əsər köhnə üslubda yazılmış, poetik gözəllikdən məhrum və darixdirci bir poema idi. Bualo özünü bir çox satiralarında və epiqramlarında, həmçinin “Romanların qəhrəmanları” adlı parodiyasında dəfələrlə bu poemanın adını çəkir və onu tənqid edir.

6. “...camaat onun əlindən qurtarmaq üçün məbədə qaçıb gedir...” – Bualo müəyyən bir adamı – şair Düperyeni nəzərdə tutur. Düpere öz şeirlərini oxumaqla Bualonun zəhləsini aparılmış. Bualo onun əlindən yaxasını qurtarmaq üçün kilsəyə gedəndə, Düpere onu təqib etmiş və ardınca kilsəyə girərək orada da öz şeirlərini Bualoya oxumuşdu.

9. “...çünki belə tənqidçi Vergilini Lukandan ayırmağı da bacarmır...” – Lukanın dəbdəbeli və mübaliqəli şeir üslubunu Vergilinin ciddi poetik üslubundan üstün tutan dramaturq Kornelə işarədir. Bualo həmin bu parçada göstərmək istəmişdir ki, Kornel üslub məsələsində yanlış hərəkət etmiş və zövq-süzlüyü yol vermişdir.

11. “...pozğunluğu cəlbedici və xoşagələn əziz bir şey kimi təsvir edirə...” – şair Lafontenin erotik ruhda yazılmış şeirlərinə işarədir.

12. *Rodriqo və Ximena* – fransız dramaturq Kornelin “Sid” əsərindəki qəhrəmanlar. Dramaturqun bu əsəri vaxtı ilə Fransa Akademiyası tərəfindən mühakimə olunmuş və müəllifə bir sira iradalar tutulmuşdur. “Fransa Akademiyasının “Sid” tragikomediyası haqqında rəyi”ndə qeyd edilirdi ki, Kornelin əsərində gösterilmiş qadın surəti əxlaq cəhətdən yüngül və təriyəsiz verilmişdir. Bundan əlavə, həmin dövrə bir sira din xadimləri və fəlsəfi cərayanların nümayəndələri, ümumiyyətlə, teatr tamaşalarının əleyhinə çıxır və bu tamaşaları cəmiyyətin əxlaqını pozan əyləncə, dramaturqları isə insanları düzgün əxlaqi keyfiyyətlərdən uzaqlaşdırın müəlliflər kimi tənqid edirdilər. Hətta Nikola adlı bir nəfərin 1661-ci ildə çap olunmuş və başdan-başa o zamankı yanseizm dini cərəyanı mövqeyində yazılmış bir kitabçada teatr tamaşaları və ümumiyyətlə, teatrlar, pyes yanan müəlliflər “cəmiyyətin əxlaqını zəhərləyənlər” adlandırılırdı (qeyd etmək lazımdır ki, Bualonun əsərinin fransızca mətnində həmin bu yerde eyni ilə “zəhərləyənlər” sözü işlənmişdir).

16. “Qoy sizi heç bir zaman pul və qızıl deyil, əksinə, şöhrət...” – müasirlərinin qeydlərində məlum olur ki, Bualo öz əsərlərinin nəşrinə görə qonorar almazmış.

17. *Hesiod* – e.ə. VIII əsrin axırları və VII əsrin əvvellərində yaşamış qədim yunan şairi. Hesiodun “Zəhmətlər və günlər” adlı poeması (başlangıç fəlsəfi hissosundan əlavə) əsasən adı həyat və məişət məsələlərinə, kənd həya-

tinin və təsərrüfatın müxtəlif sahələrinə həsr olunmuşdur. Əsərin belə adı mövzuya həsr olunmasına baxmayaraq şeirlə yazılmış uzun müddət sonralar Avropa ədəbiyyatında bir ənənə olaraq yaşamış, bir sıra Avropa şairləri də öz elmi əsərlərini və hətta kənd təsərrüfatı və moişət məsələlərinə dair fikirlərini şeirlə qəlembə almışlar. Əslində, Bualonun “Poeziya sənəti” əsəri də həmin ənənəyə müəyyən dərəcədə uyğun gelir.

21. *Kolte* (1628-1672) – orta soviyyəli şair olmuşdur. Öz şeirlərini ən çox məşhur adamların tərifinə həsr edər və onların ianəsi ilə dolanarmış.

“...bızbır şairə kralın özü hörmət edir, onun səxavəti və diqqəti sayəsində şair əzizlənir və...” – Bualonun kralın səxavətindən belə fərqliə damışması əslində həqiqətə bir o qədər də uyğun deyildir. XIV Lüdovikin şairlərə təyin etdiyi təqəqud çox az idi və rəqs müəllimlərinə, qılinc oyunu məşqçilərinə verilən təqaüddən xeyli aşağı olurdu. Görünür, Bualo poemasının axırında səxavətli padşahın haqqında bu cür danışmağı ona görə lazımlı bilməsdir ki, o zaman XIV Lüdovikin haqqında belə danışmaq dəb halına düşmüdü və Bualo da bu dəbdən kənara çıxmak istəməmişdir. Bu əsərino görə Bualoya da toqqud təyin edilmişdi.

“...qoy qəlbə bu ilhamla alovlanan Kornel...” – Kornelin ömrünün axıllarına doğru yazmış olduğu son əsərləri onun əvvəlki əsərlərindən xeyli zəif idi. Bualonun bu parçada Kornelo qarşı ifadə etdiyi arzu həyata keçməmiş və bir arzu olaraq qalmışdır. Çünkü 1674-cü ildən sonra Kornel ölümünə qədər heç bir səhnə əsəri yazmamışdır.

*Segre* (1614-1701) – ədəbiyyat məclislərinin toplandığı salonlarda zadəganlar arasında gəzib-dolanan və əsasən dəbdəbəli mədhnamələr yazarı ikinci dərəcəli şair.

*Benserad* (1612-1691) – sarayın sifarişi ilə təmtəraqlı şeirlər və balet tamaşaları üçün süjetlər yazarı şair.

22. “...Bataviyanın daşqın zamani köməyə çağırın səsini...” – Bataviya – Hollandiyanın latınca adıdır. Fransa 1672-ci ildən başlayaraq Bataviya (Hollandiya) ilə müharibə aparmışdır. Fransız qoşunlarının irəliləməsinə mane olmaq üçün o zaman hollandiyalılar su bəndlərini açmış və öz ölkələrinin ərazisinin bir hissəsini batırılmışdır.

“...artıq Alp dağlarına gedib çatmışdır...” – o zaman Fransanın orduları Hollanda ərazisində əməliyyat aparmaqla bərabər, cənub-şərqdə, İsvəçrə sərhədi yaxınlığında da hücumu keçmiş və xeyli irəliləmişdi.

*Salen, Dol, Bezanson* – XVII əsrə fransızlar tərəfindən alınmış Frans-Konte əyalətindəki şəhərlərdir. Sonralar (1678-ci ildə) Nimvegen sülh müqaviləsinə görə Frans-Konte əyaləti Fransaya verilmişdi.

23. “Mən isə, indiyə qədər...” – burada Bualo XIV Lüdovikin hərbi zəfərlərini sadalayır, həmin qələbələrin məhd olunmasını başqa şairlərin öhdəsinə buraxır və özünü yalnız təvazökar bir ədəbiyyat tənqidçisi kimi göstərməyə çalışır.

“Mən hələ kiçik yaşlarımda Horatsidən öyrəndiyim məsləhətləri yenidən sizə danışacaq...” – burada Horatsinin “Poeziya elmi” adlı əsəri nəzərdə tutulur. Bualo öz əsərini yazarkən Horatsının həmin əsərindən xeyli istifadə etmişdir. Hətta Bualo öz əsərinin ümumi planında və ayrı-ayrı müddəalarında da Horatsinin poemasından aldığı təessüratı əsas götürmüştür.

## RASİNƏ VII MƏKTUB

Bualonun öz dostlarına, o cümlədən Rasinə bir sıra məktubları vardır. Onun 1677-ci ildə Rasinə yazmış olduğu bu (yedinci) məktubu müəyyən bir hadisə ilə əlaqədardır. Məlumdur ki, Rasin 1677-ci il yanvarın 1-də tamaşa yoxulmuş “Fedra” adlı məşhur faciəsi müvəffəqiyyətsizliyə uğramışdı. Bunun səbəbi o idi ki, Rasinən və Bualonun yüksək zadəgan təbəqəsi içində xeyli düşmənləri var idi. Bu düşmənlər mümkün qədər Rasinən əsərlərinin səhnə tamaşasını pozmağa və onun dostu Bualonu da gözdən salmağa çalışırdılar.

“Fedra” əsərinin tamaşasının pozulması, əsasən, iki adam – hersoq Neverski və onun bacısı hersoginya Bulanskaya tərəfindən təşkil olunmuşdu. XVII əsrin zəif və ikinci dərəcəli fransız dramaturqlarından biri olan Pradona (1632-1698) həmin adamlar əvvəlcədən sifariş edib tapşırılmışdır ki, Rasin “Fedra” əsərinin süjetində başqa bir faciə əsəri yazıb tamaşa yazaşın. Pradon həmin sifariş əsasən “Fedra və İppolit” adlı faciə yazmışdır və Rasin “Fedra” əsərinin ilk tamaşasından iki gün sonra öz əsərini tamaşa yoxdurmuşdu. Rasin və Bualonun düşmənləri olan hersoq və hersoginya işi elə təşkil etmişdilər ki, tamaşaçılar “Fedra”nın tamaşasını fitə basmış, Pradonun “Fedra və İppolit” əsərinin tamaşasını isə alqışla qarşılımlaşdırılar. Bu hadisədən sonra Bualo və Rasin öz düşmənlərinə xüsusi epigramlarla cavab verməyinə düşmüşdülər. Lakin onlar belə bir hərəkət üçün alacaqları cəzəni nəzərdə tutaraq, cavab verməkdən vaz keçmişdilər. Çünkü hersoq və hersoginya saraya yaxın və tanınmış adamlarla əlaqədar idilər. Buna görə də Bualo öz dostunun müvəffəqiyyətsizliyinə acıyrı və onu ruhlandırmak isteyirdi. Bualonun Rasinə məktubu bu məqsədilə yazılmışdır. Məktubda o öz dostuna təsəlli verir və onu mənəvi coğrafi mündafiə edir.

“...qəzəb və lənətə məhkum olan İfigeniyanın üzərində...” – İfigeniya qədim yunan dramaturqu Evripidin “İfigeniya Ayliddə” adlı faciəsinin qəhrəmanıdır. Rasin də özünün eyni adda olan faciəsini Evripidin həmin əsərindəki süjet əsasında yazmışdır.

*Şanmele* – Mariya Şanmele (1641-1698) – Rasin faciələrində baş rollarda çıxış edən məşhur aktrisadır.

“...Molyerin gözdən düşmüş cəsədini həmişəlik örtüb bizim gözümüzəndən gizlətməmişdi...” – burada ruhanişlərin böyük dramaturq Molyerə qarşı tutmuş olduğu düşmən mövqeyə işarə edilir. Molyerin “Tartfü” komediyasında ruhanişlərin ünvanına xeyli köskin tənqid olduğuna görə xristian din xadimləri Molyer

vəfat edərkən, intiqam almaq məqsədi ilə yazılıçının ümumi dini qayda ilə dəfn edilməsindən imtina etmişdilər. Molyer qəbiristanlıq buraxılmamışdı, ruhani-lər onu yalnız qəbiristanlıq məhəccərindən kənardı, guya dini qaydada xeyir-duadan kənar bir yerdə dəfn etməyə razılıq vermişdilər.

“Saray əqli başqa tamaşa, özgə bir əyləncə şövqündə idi...” – Molyerin 1664-cü ildə yazmış olduğu “Qadınlar məktəbi” adlı pyesinin yüksək təbəqə-lərdə və saray əhli arasında necə təsir oydadığı nəzərdə tutulur.

“...müəllifi tonqalda yandırılmağa göndərməyə hazır olar...” – o zaman belə hadisələr baş vere bilərdi və buna bənzər tələbələr həqiqətən irəli sürüyürdü. Möslənən, keşif P.Rulle Molyer haqqında yazmış olduğu gizli məktubunda yazılıcını “insan cildinə girmiş şeytan” adlandırır və rəsmi dairələrdən onu tonqalda yandırmağı tələb edirdi.

“Bir zamanlar təqib olunan Sid öz ardınca Sinnani doğurdu...” – burada dramaturq Kornelinin “Sid” əsərinə işaret olunur. Kornelin bu əsəri kardinal Rışelyenin xoşuna gəlməmiş və onun narazılığına səbəb olmuşdu. Buna görə də Fransa Akademiyası Kornelin həmin əsərini kəskin tənqid etmişdi. Akademiyanın bu əsər haqqında mülahizelərində Kornel klassisizm qaydalarının formal cəhətdən pozulmasında təqsirləndirilirdi, lakin əslində, bu tənqid rəsmi dairələrin və birinci növbədə kardinal Rışelyenin narazılığı ilə əlaqədar idi. Kornel həmin əsərdən sonra yazmış olduğu “Sinna” adlı faciəsində, bir növ, özünün bu formal sehvini düzəltmiş və klassisizm qaydalarının bütün tələbələrinə uyğun gələn bir faciə yaratmışdı.

Burr – imperator Neronun tərbiyəçisi və müəllimi. Rasinin 1669-cu ildə yazmış olduğu “Britannik” adlı faciədə həmin müəllim nəcib və humanist idealları özündə təcəssüm etdirən bir surət kimi göstərilmişdir.

Pirr – Rasinin 1667-ci ildə yazdığı “Andromaxa” adlı faciəsində iştirak edən zülmkar, eyni zamanda öz şoxsi ehtiraslarının əsiri olan qəhrəmanlardan biridir.

Perren – XVII əsrə yaşamış ikinci dərcəli fransız yazılıçısıdır. Ən çox opera əsərləri üçün librettolar yazmış, məşhur bəstekar Lülli isə həmin librettoları bəstələmişdir. Bualo ona görə bu yazılıçının adını çəkir ki, ümumiyyətlə, opera janrına mənfi münasibət bəsləyirdi və onu incəsənətin “ciddi” tələbələrindən kənardı qalan bir forma hesab edirdi.

“...qoy “İonanın” müəllifi yənə də...” – burada dini mövzularda epik əsərlər yazmış şair və dramaturq Kora (1630-1677) nəzərdə tutulur. Onun 1668-ci ildə yazdığı satirası Bualonun əleyhinə çəvrilmişdi. 1674-cü ildə o özü kimi ikinci dərcəli və zəif dramaturq Leklerkla birlükde “İfigeniya” adlı faciə yazımışdı. Bu əsər yeno da Rasinin eyni adda olan faciəsinə qarşı qoyulmaq məqsədi ilə qələmə alınmışdı. Lakin Rasinin düşmənleri bu əsərlə onu nüfuzdan sala bilməmişdilər, elə buna görə də onlar bir qədər sonra “Fedra” əsərinin tamaşasında Rasindən intiqam almışdılар.

Linyor – XVII əsrda yaşayıb-yaratmış şair (ba x “Poeziya sənəti” əsərinin ikinci nəğməsi haqqındaki qeydlər).

“Konde kimi bir adam Şantilda gəzərkən həmin əsərləri oxusun...” – şahzadə Konde (1621-1686) – kralın yaxın qohumlarından biri idi. Otuzillik müharibədə bir sıra hərbi qələbələr qazanıb sərkərdə kimi şöhrət tapmışdı. Bir müddət Frondanın iştirakçısı olmuş, şairlər və rəssamlara himayədarlıq etmişdir. “Fedra” əsərinin ətrafında başlanmış mübahisə və söhbətlərdə Bualonun və Rasinin tərefini saxlamışdır.

Şantil – şahzadə Kondenin Parisin yaxınlığındakı malikanası.

Laroşfuko – hersoq Fransua Laroşfuko (1613-1680) – klassisizm dövrünün yazılıcısı, “Maksimlar” və “Memuarlar” adlı məşhur əsərlərin müəllfidir.

Vivon (1636-1688) – Fransanın marsalı.

Anqyen – şahzadə Kondenin oğlu.

Kolber (1619-1683) – XIV Lüdovikin nazirlərindən biri, görkəmli dövlət xadimi. Öz dövründə bir sıra iqtisadi islahatlar həyata keçirmişdir, onun bu islahatları mahiyyət etibarı ilə yeni yetişən burjuasının mənafeyinə uyğun olmuşdur.

Pompon – markiz Pompon (1618-1699) – XIV Lüdovikin naziri, diplomat.

Montozye – saraya yaxın olan ailələrin salonlarında gəzib-dolaşan, sonralar öz qəribe və kəskin fikirləri ilə çoxlarını təəccübəldirən zadəgan olmuşdur. Elə buna görə də o zaman bəziləri onu Molyerin “Mizantrop” komediyasındaki Alcest surətinin prototipi hesab edirdi.

## ROMANLARIN QƏHRƏMANLARI

### LUKYANSAYAĞI DİALOQ

Bualo öz dövründəki dəbdəbəli üslubda yazılmış romanları tənqid etmək üçün qələmə aldığı bu ədəbi parodiyyada qədim yunan satiriki Lukyanın (bizim əranın II əsri) “Ölülərin dialoqları” adlı məşhur əsərinə, bir növ, bənzətmə yaratmışdır. Bualonun bu əsəri 1665-ci ildə yazılmış, lakin 1701-ci ildə, yəni Bualonun həmin əsərdə tənqid hədəfi olan yazılıçı Madlena Sküderinin vəfatından sonra çap olunmuşdur.

Minos, Pluton, Radamant – antik dövrün əsatirinə görə, o biri dünyada insanların bütün işlərini nəzərdən keçirən hakimlərdir. Pluton bu hakimlərin böyüküdür, cəhənnəmin hökmədir.

Yelisey düzələri – bu dünyada qəhrəman kimi məşhur olmuş adamların ruhunun o biri dünyada saxlandığı yer. Bualo, eyni zamanda, bu ad altında öz zəmanəsində Paris şəhərinin yaxınlığında zadəganların gəzməyə və ova çıxışları ənənəvi Yelisey çölünə də işarə edir.

*Seladon* – yazılıçı Onore d’Yurfe (1568–1625) tərəfindən yazılmış və ilk fransız nozakətli məhəbbət romanı sayılan “Astrey” romanının qəhrəmanıdır. Sadəlövh, lakin səmimi və nəzakətli aşiq sayılan bu qəhrəmənə təqlid olaraq sonralar bir sıra romanlar yazılmışdır.

“...cinayət işlərinə baxan hakimi...” – Bualo burada konkret adamları – həkim Tardiysi və onun arvadını nəzərdə tutur. Onların hər ikisi xəsislikdə ad çıxarmışdır. Bualonun əsəri yazılmazdan bir az əvvəl həkim Tardiye və onun arvadı onların əmlakını oğurlamaq üçün gələn naməlum adamlar tərəfində öldürülmüşdülər.

*Prometey, Tantal, İksion, Sizif* – əbədi əzabə məhkum olmuşdur qəhrəmanlardır. Prometeyin bədənini qartal didib parçalamış, Tantal susuzluqdan əzab çəkmiş, Sizif böyük bir qayani dağa qaldırmaqla məşğul olmuşdur. İksion isə Geraya sahib olmağa təşəbbüs etdiyinə görə odlu həlqənin içində hərlənməyə məhkum edilmişdir.

*Diogen* (e.ə. IV əsr) – məşhur yunan filosofudur, öz həyatında və məişətində hər şeye laqeyd yanaşar və həyat nemətlərindən istifadəyə nifrot edərdi.

*Herodot* (e.ə. V əsr) – məşhur yunan tarixçisi.

“...səbir edin, mən hələ...” – burada dəbdəbəli üslubda yazılmış məhəbbət romanlarının həcminin əlavə hekayolər, məktublar və hadisəyə dəxli olmayan əhvalatlarla həddindən çox sıyrıldıyiñə işarə olunur.

“*Tomris, massagetlərin o qudurmuş padşahı...*” – Massagetlər – Xəzər dənizi ilə Sır-Dörya çayı arasında yaşamış qədim köçəri qəbile. İran padşahı Kir (Heredotun dediyinə görə) massagetlərlə mühabibədə məğlub olmuş və öldürülmüşdür.

“*İtirdiyim dəftərçəni tez tapın...*” – fransız yazılıçısı Filipp Kino tərəfindən yazılmış “Kir” adlı faciədən alınmış iki misra şeirdir. IIəmin faciə Sküderinin Kir haqqındaki romanının süjeti osasında yazılmışdır.

“...skif jurnalistinin təqsiri üzündən...” – Bualo bu ifadələri rişxənd üçün işlətmışdır.

“...cəmi on üç-on dörd il olar ki...” – yəni “Böyük Kir” romanının çap olunmasından sonra.

*Horatsi Kokles* – əfsanəvi Roma qəhrəmanıdır. Rəvayətə görə, o, Tibr çayı üzərindəki körpünü Etrusk padşahı Porsenanın qoşunlarından tekce müdafiə etmişdir.

*Kleliya* – Romanın əfsanəvi qadın qəhrəmanlarındandır. Rəvayətə görə, padşah Porsennaya girov verildikdən sonra Kleliya yenə də qaçıb Romaya gəlmışdır. Kleliya və Horatsi Kokles tarixçi Tit Livinin əsərində Romanın igid və qoçaq vətəndaşlarının qəhrəmanlıq sifətlərini özündə təcəssüm etdirən qəhrəmanlar kimi təsvir olunmuşlar.

“...üşyançılar Zəriflik ölkəsində üşyan qaldırmaq fikrində deyillər?...” – Bualonun zamanında nəşr olunmuş “Kleliya” romanına sevgili aşıqların

məhəbbət yolunda keçirdikləri əzab və əziyyətləri allegorik formada təsvir edən “Zəriflik xəritəsi” adlı xüsusi bir xəritə əlavə olılmışdır.

*Ptolemy* (bizim eranın II əsr) – misirli məşhur astronom.

*Lukretsiya* – öz ismətini qorumaqdə məşhur olmuş romalı qəhrəman qadın. Padşah Tarkvininin oğlu onun namusuna sataşdıqdan sonra Lukretsiya intihar etmişdir. Onun ölümü zülmkar padşahın əleyhinə üşyan qaldırılması və Romada respublika yaradılması üçün bir işarə olmuşdur. XVI əsrə klassisizm cərəyanı inkişaf edərkən romalı qadın Lukretsiyanın əhvalatı bir çox şairlərin və yazıçıların diqqətini cəlb edən məşhur mövzuya çevrilmişdi. Lukretsiya haqqında klassisizm dövründə yazılan əsərlərin böyük bir qismi dram formasındadır, belə əsərlərin süjetində verilən məhəbbət xətti çox ince və zerif bir üslubda işlənirdi.

*Brut* – Lutsi Yuni Brut (e.ə. VI əsr) – qədim Romada padşah Tarkvininin əleyhinə çıxmış üşyançılara rəhbərlik edən məşhur respublikaçıdır. Öz cosarəti, ığidliyi və şəxsi mənafeyini respublika dövründə ümumun mənafeyino bağlayan nümunəvi respublikaçı kimi adı tarixə düşmüşdür (Sezara sui-qəsd edən Mark Yuni Brutla qarışdırıbmamalı).

*Sapfo* (e.ə. VI əsr) – qədim yunan qadın şairlərindəndir. XVIII əsrin fransız qadın yazılıçısı Madlena Sküderi öz şöhrətini artırmaq üçün Sapfonun adını özünə ləqəb seçmişdi.

*Tizifona* – o biri dünyada günahkarlara əzab verən üç huridən (dəhşətli qadından) biridir. Tizifonanın sonra verilən təsviri yazılıçısı Madlena Sküderinin portretini xatırladır. O zaman ədəbi portret janrı çox dəb idi və məhəbbət romanlarının çoxunda belə portretlərə yer verilirdi.

*Astrat* – fransız yazılıçısı Filipp Kinonun eyni adda yazılmış faciəsinin qəhrəmanı.

*Ostorius* – fransız şairi de Pürün eyni adlı faciəsinin qəhrəmanı.

*Burgund oteli* – kral teatr truppası.

“*Böyük şahzadə...*” – Şaplenin “Bakirə” poemasından alınmış sitatdır.

“*Amma onun haqqını vaxtlı-vaxtında veriblər...*” – Şaplen o zaman Fransa-nın Bretan oyalətinin valisi hersoq de Lonqvilden təqaüd alırdı, çünkü öz poemalarından birində valının keçmiş babalarından biri olan qraf Dünüanı tərənnüm etmişdi. Bualonun “breton şivəsi” haqqdakı qeydi də bununla əlaqədardır.

*Faramund* – fransız yazılıçısı Kalprenedin romanındaki qəhrəman.

## FRANSA AKADEMİYASININ ÜZVÜ CƏNAB PERROYA MƏKTUB

Bu məktub 1700-cü ildə, yəni Bualo ilə Perro bir-biri ilə barışandan altı il sonra yazılmışdır. Əslində bu məktub, 1687-ci ilə qədər davam etmiş və nəzəri mübahisə çərçivəsindən çıxaraq qarşılıqlı şəxsi təhqir və hücumlara

çevrilmiş mübahisənin son mərhələsini eks etdirir. Bu mübahisədə Perro müsər fransız yazıçılarının qədim dünya yazıçılarından xeyli üstün olduğunu təkidlə qeyd edir və beşən hətta belə bir nəticəyə gəldi ki, Şaplen, Demare kimi şairlərin xristian dini mövzularında yazılmış milli-epik əsərləri qədim dövrün Homer və Vergili kimi məşhur şairlərinin əsərlərindən yaxşıdır. Perronun fikirlərindəki bu en zoif cəhəti Bualo dəfələrlə tənqid etmiş və mübahisə zamanı çox məharətlə onun yanıldığını göstərmüşdi. Həmin məsələyə Bualo bu məktubunda da xüsusi yer vermişdir.

“...çox az diqqətəlayiq olan poemanın...” – burada Homerin “İliada” poeması nəzərdə tutulur, çünkü Perro həmin poemanı kəskin tənqid etmiş, rasionalizm fəlsəfəsi nöqtəyi-nəzərindən yanaşaraq, poemada bir çox məsələlərə irad tutmuşdu.

*Pradon* – XVII əsrde yaşamış və Rasinin “Fedra” əsərinin tamaşasının pozulmasında iştirak etmiş dramaturq. Bualo onun Rasinə qarşı belə hərəkət etməsini qətiyyən bağışlaya bilmirdi.

*Rene Dekart* (1596-1650) – məşhur fransız filosofu. Dekart klassisizm cərəyanının fəlsəfi osasını təşkil edən rasionalizm (əqliyunçuluq) fəlsəfəsinin yaradıcılarından biri hesab olunur. O, həm də məşhur riyaziyyatçı və fizik idi. Dekartin əsərləri, daha çox onun vəfatından sonra, xüsusilə XVII əsrin axırlarında məşhurlaşmışdı.

*Arno, Nikol* – XVII əsrde yaşamış və yanseizm təriqətinin başçıları hesab olunan ilahiyyatçı filosoflardır. Onların fəlsəfəsində əxlaq məsələlərinə böyük yer verilir. Bualo onların ikisi ilə də yaxından dost idi. 1678-ci ildə, Fransada yanıstılər təqib olunduqlarına görə Arno qaçıb Brüsselə getmiş və orda vəfat etmişdir.

*Malerb, Rakan, Menar, Sarrazen, Vuatyur* – XVII əsrde yaşamış şairlərdir. Bu şairlər dəstəsi içində az-çox Vuatyur istedadlı şair idi. Sarrazen isə ikinci dərəcəli zəif şair olmuşdur.

“Məgar siz özünüz də “Paralellər” adlı əsərinizdə etiraf edib demirsizmi...” – burada Şarl Perronun “Qədim dövrün yazıçıları ilə yeni dövrün yazıçıları arasında paralellər” adlı əsəri nəzərdə tutulur. Həmin əsər üç nəfərin arasında gedən dialoq formasında yazılmışdır. Dörd cilddən ibarət olan bu əsərdə bir-biri ilə səhbət edənlər qədim dövr sənətkarları ilə yeni dövr sənətkarlarını müqayisə edirlər.

“...həmin poemaların hətta ən yaxşalarında da...” – Bualo şair Şaplenin “Bakire” adlı poemasına işarə edir.

*Tit Livi və Dion Kassi* – qədim Roma tarixçiləridir.

*Plutarx* – qədim yunan yazıçısı və tarixçisi. Onun “Paralel tərcüməyihallar” adlı məşhur əsəri qədim dövrün tanınmış tarixi şəxsiyyətlərinin heyatının təsvirinə həsr olunmuşdur. Klassisizm dövründə bir çox şair və dramaturqlar öz əsərlərinin süjetlərini Plutarxin kitabından götürmüslər.

*Seneyka* – qədim Roma şairidir. Kornel öz faciələrində onun üslubunu müəyyən qədər təqlid etmişdi. Seneykanın Kornelə göstərdiyi bu təsiri Kornelinin bir sıra müasirləri də qeyd etmişlər.

“...heyrət və pərəstiş yaratmağa çalışır...” – dramaturq Kornel “Nikomed” faciəsinə yazdığı müqəddimədə faciə janrinin nəzəri məsələlərini bir qədər başqa şəkildə izah edirdi və onun bu izahı klassisizmin dramaturgiya haqqındaki ənənəvi tələbləri ilə uyğun gəlmirdi. Kornel həmin müqəddimədə göstərirdi ki, faciə tamaşaçıda dəhşət və ya rəhmədilik hissi deyil, əksinə, heyrət və pərəstiş hissi doğurmalidır. Bualo həmin parçada bu nəzəriyyeyə işarə edir.

“...sizin “Dialoglar” əsərinizdəki prezident kimi...” – Perronun “Dialoglar” əsərində iştirak edən üç nəfərdən biri prezidentdir. Müəllif mübahisədə iştirak edən prezidenti qədim dövrün yazıçılarını müdafiə edən, lakin fikirlərini sübut edə bilməyən və öz müləhizələrini əsaslandırmak üçün çox zeif və tutarsız dəlillər getirən bir surət kimi göstərmüşdir. Bualo prezidentin məhz bu zəifliyinə işarə edir.

*Sxreveliuslar, Perareduslar, Menagiusrar* – burada ayrı-ayrı şəxslərin adları latin dilindəki şəklinə salınaraq istehza ilə qeyd edilmişdir. Sxrevelius – antik dövrün bir çox yazıçılarının (Homerin, Hesiodun, Vergilinin və başqalarının) əsərlərini nəşr edən hollandiyalı alimin, Menagiusr – Fransa Akademiyasının üzvü, qədim dillerin mütəxəssisi, alim Menajin adının latinlaşdırılmış və lağla qoyulmuş formasıdır. Vaxtı ilə Molyer öz komediyalarında onun surətini pedant alım kimi göstərmış və tənqid etmişdir.

*Lamuanyan* (1617-1677) – Paris parlamentinin prezidenti, Bualonun dostu.

*D'Agesso* (1668-1751) – hüquqşunasdır, öz liberal islahat təşəbbüsleri ilə məşhurdur.

*Trevil* (1635-1704) – əvvəller kral qvardiyasında zabit, sonra isə yanıstılər təriqətinin fəal xadimlərindən olan tanınmış zadəgan.

*Konde* – hersoq Konde.

*Konti* (1629-1667) – Kondenin kiçik qardaşıdır. O da frondanın iştirakçılarındanandır.

*Türenn* (1611-1675) – məşhur sərkərdə, Fransanın marşalı.

*Sallüsti* – qədim Roma tarixçisi.

*Qrafinya de Süz* (1618-1673) – XVII əsrde yaşamış, bir sıra elegiyalar, oda və madrigallar yazmış ikinci dərəcəli şairdir.

*Vari* – qədim Roma şairlərindən, epik və faciə janrında əsərləri vardır, şair Vergilinin dostu olmuşdur.

*Plavt və Sesili* – qədim Roma yazıçılarıdır. Onların hər ikisi komediya janrı sahəsində çalışmışlar.

*Korneli Tatsit* (55-140) – qədim Roma tarixçisi.

*Per Qassendi* (1592-1655) – məşhur materialist filosof, fizik və astronomdur.

*Varron* – qədim Roma yazıçısı.

*Pliniy (Böyük)* – qədim Roma yazıçısıdır. Onun “Təbii tarix” əsəri məşhurdur.

*Pliniy (Kiçik)* – qədim Roma yazıçısıdır. Pliniy, eyni zamanda məşhur natiq olmuşdur. O, bir sırə məktubların müəllifidir. Məharətlə yazılmış məktubları öz dövrünün səciyyəsini ifadə edən qiymətli tarixi sənədlərdir.

*Binyon* (1589-1656) – məşhur hüquqşunas, Paris parlamentinin məsləhotçısı.

*Skaliger* (1540-1609) – humanist fikirlər təbliğ edən alimdir, Aristotelin “Poetika” əsərinə yazdığı izahları məşhurdur.

*Somez* (1588-1658) – Fransız alimi və yazıçısıdır. Protestant olduğuna görə təqiblərdən yaxa qurtarmaq üçün Hollandiyaya qaçmış və orada fəlsəfəyə, ilahiyyata dair bir sıra əsərlərini nəşr etdirmişdir.

*Sirmon və Peto* – hər ikisi yezuit təriqətinə mənsub idilər.

*Vitruvi* (e.ə. I əsr) – qədim Roma arxitektoru, “Arxitektura haqqında” adlı məşhur elmi əsərin müəllifidir.

*Nikola Pussen* (1594-1665), *Şarl Lebren* (1619-1690) – Fransada klassizm dövründə məşhur olmuş rəssamlardır.

*Fransua Jirardon* (1628-1715) – Fransada klassisizm dövrünün məşhur heykəltəraşlarındandır.

“...Fransız Avqustundan...” – burada Fransa kralı XIV Lüdovik nəzərdə tutulur.

“İlahi, “Eneidaya” əl qaldırma...” – bu iki xətt şair Statsinin “Fiviada” adlı əsərindən alınmış misralardır.

“...şöhrətli cənab Arno tərəfindən mənim onuncu satiram haqqında yazılmış məktubu...” – Bualonun X satirasında bir sırə qadınların satirik obrazları yaradılmışdır. Həmin obrazlar arasında zadəgan təbəqəyə mənsub olan və şair Şapleni qədim Roma şairi Vergilidən üstün tutan bir qadının obrazı xüsusiilə diqqəti cəlb edir. Bualo ilə mübahisə edən Perro həmin satiradakı bu yeri özünə aid bilməş və buna görə də “Qadınların müdafiəsi” adı altında koskin bir satira ilə Bualoya cavab vermişdi. Perro həmin cavab satirasını Arnoya göndərmişdi. Arnı isə, Perronun gözlədiyinin öksinə olaraq, öz cavab məktubunda Bualonun tərəfini saxlamış və onların hər ikisini tezliklə barışmağa çağırılmışdı. Bir-birindən küsən tərəflər mübahisənin bu qədər uzanmasından onsuza da dilxor idilər, buna görə də Arnonun cavab məktubu bütün bu mübahisələrə son qoymaq və barışmaq üçün çox yaxşı bir bəhanə idi. Bualo özü də çalışdı ki, həmin məktubu əsərlərinin növbəti nəşrlərindən birinə daxil etsin.

## MÜNDƏRİCAT

<i>Ön söz</i> .....	4
<b>Poeziya sənəti</b> .....	19
Əlavələr .....	49
Rasino VII məktub .....	51
Romanların qəhrəmanları .....	54
Fransa Akademiyasının üzvü cənab Perroya məktub .....	78
<b>Izahlar</b> .....	87

Buraxılışa məsul: *Əziz Güləliyev*

Nəşriyyat redaktoru: *Əlişirin Şükürlü*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*

Korrektorlar: *Elsevər Muradov*  
*Elnaz Xəlilqızı*

Yığılmaga verilmişdir 28.04.2006. Çapa imzalanmışdır 19.05.2006.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 7. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 66.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.

Bakı, Aşıq Ələsgər küçəsi, 17.